

1942-ci il idi. Naxçıvanda idim. Dedilər ki, Hüseyn Cavidin oğlu burdadır. Onda onu əsgərlikdən buraxmışdılar Naxçıvana. Bir dəfə küçədə gələndə Ortoğrolu mənə göstərdilər. Əsgər geyimində idi, üzü çox solmuşdu, amma sifəti çox gözəl bir oğlan idi.

Heydər Əliyev



( 1 9 1 9 - 1 9 4 3 )

# AZƏRBAYCANIN QEYRİ-MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ ƏRTOĞROL CAVİD

on iki cilddə

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
22 aprel 2010-cu il tarixli 112s saylı  
sərəncamı ilə nəşr olunur*

## ***Redaksiya heyəti:***

Mahmud Kərimov (*sədr*)  
Gülbəniz Babaxanlı  
Aybəniz Əliyeva

Teymur Kərimli  
Məhərrəm Qasımlı  
Fəridə Quliyeva

## ***Layihənin müəllifi və tərtibçi:***

Gülbəniz Babaxanlı

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
HÜSEYN CAVİDİN EV MUZEYİ

---

---

# AZƏRBAYCANIN QEYRİ-MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ ƏRTOĞROL CAVİD



onuncu cild

## AZƏRBAYCAN AŞIQ YARADICILIĞI VƏ ƏRTOĞROL CAVİD

Bakı  
**ÇAŞIOĞLU**  
2011

Tərtibçi: **Gülbəniz Babaxanlı**  
Elmi redaktor: **Teymur Kərimli**


**Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid.**  
On iki cildə. X cild. Azərbaycan aşığı yaradıcılığı və Ərtoğrul  
Cavid. Bakı: Çarşıoğlu, 2011. – 304 səh.

*Bu cildə Aşığı Ələsgər və onun poetik çevrəsində olan aşuqların  
əsərləri və həmin əsərlərə Ərtoğrul Cavidin elmi rəyləri verilmişdir.*

*Çap olunan materialların əlyazmaları Hüseyn Cavidin Ev  
Muzeyinin fondunda qorunub saxlanılır.*

ISBN 978-9952-27-303-8

© Hüseyn Cavidin Ev Muzeyi, 2011



## AŞIQ ƏLƏSGƏR VƏ POETİK ÇEVİRƏSİ HAQDA QIYMƏTLİ ARAŞDIRMA

Çox gənc olmasına rəğmən, Azərbaycan aşiq poeziyası haqqında demək olar ki, ətraflı məlumata malik olan Ərtoğrul Cavid, hələ 70 il öncə, yəni Azərbaycan aşiq sənəti haqda görkəmli alimlərin tədqiqatlarının işıq üzü görməsinə bir neçə onil qalmış, heyrətamiz bir uzaqgörənliklə bu sənətkarların ən böyüklərini öz lakonik araşdırmalarında kifayət qədər layiqincə qiymətləndirməyə nail olmuşdur.

İncə poetik duyumu, dərin yumor hissi, eyni zamanda, tədqiq etdiyi materiala bəlkə də sərtlik dərəcəsinə varan ciddi münasibəti Ə. Cavidə imkan vermişdir ki, nəzərdən keçirdiyi poetik örnəkləri elə bir səviyyədə qiymətləndirsin ki, həmin qiymət indi də öz aktuallığını itirməsin.

Bu cildə daxil olan bədii materiallar həddən artıq rəngarəng olsa da, gənc folklorşünas bu mozaika arasında özünü itirməmiş və aparıcı istiqamətləri müəyyən edə bilmişdir. Məhz buna görədir ki, araşdırıcı əsas diqqətini Aşiq Ələsgər irsinin tədqiqinə yönəldərək, onun aparıcı istiqamətlərini və ən başlıcası isə, müasirliyini müəyyən etmək yolunda öz erudisiya və istedadını əsirgəməmişdir. Bu səbəbdəndir ki, ilk rəyinin sonunda belə bir yekun nəticəni irəli sürür: “Toplanmış bütün materiallardan Ələsgərə aid parçaları ayırmaq, oxunduğu havaları ilə mükəmməl çapa hazırlamaq.” Nahaq yerə deməyiblər ki, zər qədrini zərgər bilər və Ərtoğrul Cavid

də çox qısa elmi yaradıcılığı dövründə Azərbaycan poeziyasının, xüsusən də aşığı yaradıcılığının zərgəri olduğunu çox uğurla sübuta yetirmişdi.

Aşığı Məhəmmədin aşığı Ələsgər haqda söylədiyi iki parçaya münasibət bildirəndə də, Ə. Cavid, təkcə poetik mətnin deyil, eləcə də həmin poetik mətnin imkan verdiyi məzmun çərçivəsində meydana gələn rəvayətlərin də yüksək bədii dəyər daşdığını, yeni insan tərbiyəsində gərəkli olduğunu qeyd etmişdir. Bu baxımdan, Aşığı Ələsgərin Həcərlə deyişməsi haqda iki dastan parçası da gənc tədqiqatçı tərəfindən gərəyincə qiymətləndirilmişdir. Süjetdəki hadisələrə çox titiz yanaşan folklorçu, hər bir epizodun daşdığı didaktik mənanı bir cümlə ilə oxucusuna çatdırmaqla, ümumilikdə Azərbaycan qadınının müdrikliyini və praktik aqlını qiymətləndirmək və vurğulamaq məqsədini güdmüşdür. Ailə qurmaq istəyən gənc qadın ona təklif olunan şən-şöhrəti, var-dövləti rədd edərək, sadə və səmimi bir insanla ömür-gün yoldaşı olmağa üstünlük verir və bu, həm əhvalatı söyləyən aşığın, həm bu hadisələrin iştirakçısı olan el ağsaqqalı Aşığı Ələsgərin, həm də dastançanın tədqiqatçısı Ə. Cavidin ürəyincə olur. Bu da təsadüfi deyil; çünki, sonda xalqın ürəyincə olan haqq-ədalət qalib gəlir.

Ələsgərin məşhur “Dağlar” qoşmasının poetik süjetinə, daha doğrusu, onun iki misrasına söykənən ikinci dastançada hadisələr hələ indi də öz ağrı-acısını itirməyən, əksinə, yüz qat artıq kəskinləşmiş erməni-müsəlman konfliktinə bağlanır. 1918-ci ilin mart qırğınından sonra yaylağa çıxmış aşığı, ellərin orada olmadığını görünəndə, bədahətən: “Arsız aşığı elsiz niyə yaşadı; Ölsün Ələsgərtək qulların, dağlar!” deyərək haray çəkir. Aşığı Ələsgər harayının sədası indi də əks-səda verir, nə yazıq ki, ikili standartlarla yaşayan dünyanın kar qulaqları, yüz ildən bəri yol gələn bu fəryadı eşitmək istəmir...

Şeir örnəkləri ilə yanaşı, bu cildə Ə. Cavidin iki nəsr

örnəyi haqqında da rəyi vardır. Bu rəylərdə də gənc folklorşünas, malik olduğu dərin nəzəri və praktik biliklər səviyyəsində tədqiq etdiyi materiala öz qiymətini verməyə nail olmuşdur. Əsas diqqəti bu parçalardakı komik ünsürlərə yönəldən Ə. Cavidin fikrincə, folklor örnəyinin ürəyəyatımlılığını bir sıra amillər təmin edir ki, onlardan da ən önəmliləri kimi sadalanan insan adlarındakı qafiyəliliyi, yuxarı təbəqələrdən olan bacarıqsız şəxslərin ələ salınmasını, eləcə də xalq dilindən alınmış yumorlu ifadələrin yerli-yerində işlənməsini göstərmək olar.

Maraqlıdır ki, hər iki yumorlu parçanı tutuşduran Ə. Cavid onlar arasındakı fərqləri də komizmin xarakterinə görə müəyyən edərək, bu baxımdan bir nəzəriyyəçi-estetik kimi çıxış etməyə nail olmuşdur. Gənc alim yazır:


“Əgər bu parçada ifadə komizmi verilmişsə, çoban Arasxan haqqındakı parçada şəraitdən doğan komizm verilib.”

Demək, Ə. Cavid komizmin özünü də təqdim üsuluna görə fərqləndirməyə nail olmuşdur ki, bu da onun yüksək elmi-nəzəri hazırlığı barədə kifayət qədər təsəvvür oyatmaq üçün yetərlidir.

Araşdırdığı folklor materialının Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün böyük əhəmiyyətini layiqincə anlayan Ə. Cavid, bunların çapını zəruri saymış, ancaq bu zaman elmi aparatura ilə təchizatını da unutmamağı tövsiyə etmişdi. Xüsusən, folklor materiallarının variantlarına önəm verən gənc alim, bunları nəşr edərkən lazımi şərh və izahların da faydalı olacağını nəzərə çartdırırdı.

Dövlət müstəqilliyimizin 20-ci ilində Ərtoğrol Cavidin elmi araşdırmalarının onların həsr edildiyi folklor materialları ilə birgə çap edilməsi – bütün cavidlərin ruhuna layiqli hədiyyə sayıla bilər.

***Gülbəniz BABAXANLI***



*Ortoğrol Cavid*

## AŞIX MUSANIN SÖYLƏDİYİ ŞEİRLƏR HAQDA



U şeirlər içərisində bir çox avtorların əsəri vardır (Aşix İman, Qurban, Talıb, Abbas, Musa, Məhəmməd və ən çox aşix Ələsgərin). Tema, məzmun etibarı ilə parçalar çox müxtəlifdir. Burada sevgi, müasir həyat, deyişmələr vardır. Xalq yaradıcılığı iqtisadi-politik həyatdan geri qalmır.

Buradakı parçalar forma etibarı ilə də çox müxtəlifdir: Ovşarı, Divani, El havası, Müxəmməs, Təcnis, Dodaxdəyməz, Cığalı təcnis və i.a...

Başqalarında təsadüf olunmayan forma da vardır. Məs:

“Nəfəs çəkmə təcnisi”

“Göyçə pozuğu” (dil tərpenməz).

Materialı yazan adam bu terminlərin izahını da soruşub qeyd etməlidir. Hər şeirin nə münasibətlə söyləndiyini dəxi qeyd etməli. Bəzi bağlamalar olur ki, onların cavabı daha həll edicidir. Lakin bu göstərilmiyib. Bəzi parçalar natamamdır. Ms.: “Məsləhət” şeirində. Lakin bəzilərinə çox yaxşı komentari verilib Ms.: (xüsusən Aşix Ələsgər haqda olanlarda).

heç təsadüf olunmur. Şeirlərin dilində xalq dili xüsusiyyətləri vardır.

Assimilyasiya: “yoldaşlar” əvəzinə “yoldaşdar”, “arvadlar” əvəzinə “arvatdar” .

Metatez: “badya” əvəzinə “bayda” və i.a.

“yaxınlaşdım” əvəzinə “yovuncudum”

Aşix Ələsgərə aid parçalar haqda xüsusilə danışmaq lazımdır. Bu parçaları tema xarakterinə görə ikiyə bölmək olar: Aşix Ələsgərin bioqrafiyasına aid olanlar və onun yazdığı parçalar.

Mis: Onu oxutdurub vəd etdiklərini vermirkən (lotular) söylənmiş. Məhsulu xarab olmuşkən, işi pis gətirmişkən, oğlu təsadüfən əmisi oğlunu öldürürkən söylədiyi parçalar böyük aşığın bioqrafiyasını öyrənməyə (momentlər halında) çox böyük xidmət edir. Bu parçalar hələ nəşr olunmuyub, lakin bəzi parçalar var ki, aşix Ələsgərin toplanmış şeirlərində çap olub (“Aşix Ələsgər”, Bakı, Azər-nəşr, 1937, 3-cü çapı. Toplayanı Hümmət Əlizadə). Bu kitabdakı dodaxdəyməz təcislər (kitabın 128-129-cu səhifələrində), “El havası” (kitabda 97-ci səhifədə), “Cəlili” (kitabda 67-ci səhifədə), “Gözəlləm” (kitabda 28-ci səhifədə), pişik haqda (kitabda 236-cı səhifədə), “Təcnis” (kitabda 114-cü səhifədə) çap olunmuş. Şübhəsiz bu parçaları yenedən çapa lüzum yoxdur. Onu da qeyd etməli ki, kitabdakı ilə buradakılar arasında fərqlər vardır. Kitabdakılar daha mükəmməl işlənmişdir. Aşix Ələsgərin yazdığı və ona aid olan parçalar haqda mənim fikrim budur:

Toplanmış bütün materillardan Ələsgərə aid parçaları ayırmaq, oxunduğu havaları ilə mükəmməl çapa hazırlamaq.

24.02.1940.







# AŞIQ ŞEİRLƏRİ

Söyladi: *AŞIQ Musa*

YAZIYA Aldı: *Hüseyn İskəndərov*





*Aşıq Ələsgər*

## GÖZƏLLƏMƏ

### “Orta sarı tel” havasında

Ay qız sənin nə vaxtındı,  
Kəsibsən qısa tellərin.  
Kəlağayın əlvən qıyqacı,  
Üstündən basa tellərin.

Yanaxların güldü, solmaz,  
Oxlasan yaram sağalmaz.  
Qaşın cəllad, gözün almaz,  
Bağrımı kəsə tellərin.

Bağban ağlar bar ucundan,  
Xəstə ağlar nar ucundan.  
Ələsgər tək yar ucundan,  
Batıbdı yasa tellərin.

*Aşıx Ələsgərin mal qarası azardan qırılır. Ona görə də cüt əkmək üçün Kəlbəcər rayonuna gedib dostu Həsəndən bir öküz gətirir. Öküz yolda Ələsgərin qabağından qaçır, atı yorğun olduğundan atdan düşüb öküzün dalına düşür ki, onu tutsun. Nihayət özü də yorulur geri qayıtmağa məcbur olur. Qayıdanbaşa atını da itirir. Dərdindən bir ağac dibində oturub istəyir ki, bir qalyan çəksin, lakin əlini cibinə saldıqda*

*baxıb görür qalyan-kisə də cibindən yox olub, odur ki, sazı çıxarıb baxtının yatmağına belə deyir:*

### **“Qaytarma” havasında**

Ya sevda tapıbsan ya at alıbsan,  
Hardasan qəflətdə gəl qoca baxtım.  
Ya məndən küsübsən ya qocalıbsan,  
Bu sınıx gönlümü al qoca baxtım.

Mardan şirə çəkib daşdan keçirdim,  
Dəryalardan ləl göhər seçirdim.  
Pərvazdanıb Qafdan Qafa uçurdum,  
Keçən günü yada sal qoca baxtım.

Təqdir üçün yaxşı dəyil bu adət,  
Gah güldürür, gahdan verir xicalət.  
İyitdər at vermir gözəllər xələt,  
Gəlmir tənbəkiylə bal qoca baxtım.

Özüm aşx oldum oğlum gülləçi,  
Bildim ki, qalacaq dövlətin üçü.  
Qırıldı mal-qoyun qalmaq keçdi,  
İndi də yığılıb kal qoca baxtım.

Çəkilib pünhanə deyir hələ döz,  
Cəhənnəm odundan pisdə tənə söz,  
Gümüşüm tunc olub zər-zibam da bez,  
Qəlb çıxır aldığı mal, qoca baxtım.

Ələsgər kəsilib səbri aramdan,  
Oxlayıbsan qanlar axır yaramdan,  
Halalnan sevda elə əl çək haramdan,  
Halaldan mətləbin al qoca baxtım.

*Ələsgərin oğlu Bəşirin əlində tufəng açılıb güllə Ələsgərin əmisi oğlu Rəhimi öldürür. Ələsgər bu faciəli hadisəyə belə deyir:*

### “EL” HAVASI

Nagah bad sərsər əsdi üzümə,  
Ömür bostanımın tağı kəsildi.  
Öz əlimdən xəta dəgdi özümə,  
Bədəndən qolumun sağı kəsildi.

Qəza dutdu qədər məni budadı,  
Ağlatdı dostları güldürdü yadı.  
Zəhrimara döndü ağzımın dadı,  
Əlimdə şərbətim ağı kəsildi.

Gönlüm yasdan çıxmır qəlbim yaradan,  
Bu qəmü möhnətdən bu macəradan.  
Dövlət getdi hürmət qalxdı aradan,  
Qapımızdan dost ayağı kəsildi.

Çox qaşdım qəzadan olmadı çara,  
Bir vurmuşdu bir də vurdu dübara.  
Çinovniklər istədilər qutara,  
Dostdarım özümə yağı kəsildi.

Yazıq Ələsgər işin müşküldü müşkül,  
Dərdini deməyə yoxdu əhli dil.  
Dög başına fəğan eylə müttəsil,  
Daha deyib gülmək çağı kəsildi.

*Aşıq Ələsgər*

**MOLLALARA**

**M ü x ə m m ə s**

Aləmə məşhur olsun  
Yıxıb İrani mollalar  
Fəxrinən libas geyir  
Artırır “şanı” mollalar  
Fəqirin malın yemə  
Yolunu tanı mollalar  
Müstəhəqqə zülm eyləyən  
Haqdan utanı mollalar.

Ağılsız arvaddarı  
Gör nəynən fəndə salır:  
Göbəgində dua yazır  
Nəzrini alçaxdan alır  
Harda bir vay eşitsə  
Quzqun kimi qanat çalır  
Dağıdır viran qoyur  
Salır tufanı mollalar!

Aşixnan başarmazsan  
Qoymayınan bazu bazuya  
Nal yazıb oda salma  
İrəhmin gəlsin yazıya  
Şoqundan çörək yemir  
Nəzilib dönüb tazıya,  
Sizi bu kefdə qoymaram  
Ha gedin deyin qazıya

İşin dalı belə getsə  
Poxlar dünyanı mollalar!

Molladan meylim dönüb  
Dönüm ay əkinçi başına  
Əyləşir məclisimdə  
Söhbətim gəlir xoşuna  
Can deyib cəvab verir  
Təcnisimin yoldaşına  
Qıy düşür mollalara  
Yığılır xeyrat aşına  
Pələk kimi pəncə vurur  
Yırtır yuxanı mollalar!

Aşix Ələsgər bilir  
Heç kəs bilmir bu hesabı  
Eşidin ay cəmaat  
Olmayın onlara tabı  
Soli, şeyxi, mütəşərri  
Hənifayi, həmbalı, babı.  
Hansı məssab buyurub  
...meydanı mollalar!

*Aşıq Ələsgər*

**“AŞIX CƏLİLİ” HAVASI**

Gərdəninə neçə şahmar dolanıb  
Gönlüm istər o şahmarə dolansın  
Ərzim alıb iltimasım tutmasam  
Məcnun olsun bu dağlara dolansın!

Bəyənmişəm xasiyyətin, halını  
Xudam çox veribdi huş kəmalını  
Sən Allah gizlətmə məh cəmalını  
Şöyləsinə qoy fükərə dolansın!

Bal bahalananda qırıldı arı  
Yağ satanlar mala saldı azarı  
Min manata qaldırdılar onları  
Nə gün çıxsın, nə sitarə dolansın.

Dad sənin əlindən çərxi kəçmədar  
Ürəyimdə yüz dərmansız yaram var  
Aşıq dəyirmançı ağa çarvadar,  
Yaxşı tüccar bu bazara dolansın.

Zalım cəllad girib canın qəsdinə  
Xəbər göndər evladına, dostuna  
Yaradanın sayə salsın üstünə  
Ələsgərtək bəxti qarə dolansın.

## GÖZƏLLƏMƏ

### GÖYÇƏNİN YÜNGÜL ŞƏRİRİSİ

#### “Göyçə gülü” havasında

Bir gözəl sevmişəm Çay Qılıncıdıda  
Boy busatı hər nevrağı şirindi  
Bəstə boyu ağ əndamı, gül yüzü  
Baxdıqca qaşının tağı şirindi.

Həsrət baxan doymaz ay qabağından  
Şahmar zülf tökülür solu sağından  
Öpən ölməz onun gül yanağından  
Əmmək üçün dil dodağı şirindi.

İncik olub ulusundan, elindən  
Ənkəbut tək can asılıb telindən  
Yazıq Ələsgərə nazik əlindən  
Mərhəmət eyləsə ağı şirindi!

*Aşıq Ələsgər*

## **DİLTƏRPƏNMƏZ**

### **“Göyçə pozuğu” havasında**

Əxi biya biya bigu  
Bigu, bu güftağa bax-bax!  
Həyyu həqqa hakim sənsən  
Həyyi bax bu bağa bax bax!

Gözüm sağı, sübhün çağı,  
Geyək ağı gəzək bağı  
Könül sevdi bu damağı  
Yağa həm qaymağa bax bax!

Əziz ayə müəmmayə  
Salsın sayə bu məmayə  
Səbəb sənsən bu sövdayə  
Böyük ağa, sağa bax bax!

*Aşiq Ələsgər*

**“EL” HAVASI**

Bahar fəsli yaz ayları gələndə,  
Süsənli sümbüllü laləli dağlar.  
Yoxsulu, ərbabı, şahı, gədanı,  
Dutmaz bir-birindən alalı dağlar.

Yazın bir ayıdı çox yaxşı çağı,  
Kəsilməz çəşmədən gözəl yığnağı.  
Axtarma motalı, yağı, qaymağı,  
Zənbur çiçəgindən bal alı dağlar.

Xəstə üçün təpəsində qar olur,  
Hər cür çiçək açır lələzar olur.  
Çəşməsindən abi həyat car olur,  
Dağıdır möhlətü məlalı dağlar!

Yayın əvvəlində dönür bir yana,  
Sən ayında oxşar yetgin bosdana.  
Payızın zəmhəri qoyub virana,  
Dağıdır üstündən cəlalı dağlar!

Köçər ellər düşər səndən aralı,  
Firqətindən gül nərgizin saralı.  
Ələsgər Məcnuntək yardan yaralı,  
Gəzir səndən dərdli nalalı dağlar!

*Aşıq Ələsgər*

**DODAXDƏYMƏZ TƏCNİS**

Sarsaqnan seyrə çıxsan səhrayə  
Gətirər sərinə səqalı tez-tez  
Tər lan xiyal qalxar ərş-ələyə  
Sardan şikarını sağalı tez-tez.

Yel dəgər tellərə yara gəzdirər  
Saqı istikanı yarə gəzdirər  
Yar həsrəti canda yarə gəzdirər  
Yar gəlsə yaralar sağalı tez-tez.

Səhər səyyad səydə çıxsa sə dağa  
Ağan təkdi dəng deyil sədağa  
Yazıx Ələsgər sərin eylə sədağa  
Geydir yar qəddinə soq alı tez-tez.

\* \* \*

Qeyz eləyər, çən çəkilər dağlara  
Qəhrindən yelləri ay əylər qıy-qıy  
Qarşı gəlsə həsrət çəkən yar yarə  
Ağlı çaşar səri ay eylər qıy-qıy.

Aşix çaşsa dildə qara qar qalar  
Dağlar sinəsində qara qar qalar  
Keştə çıxsa ərşə qara qarğalar  
Çalar qənədlərin ay eylər qıy-qıy.

Yazığ Ələsgər əlin yetsə nə narə  
Nə ah et, nə həsrət çək nə narə

Nə insandı səngi salır nə narə  
Qaynadar dərya tək ay eylər qıy-qıy!

*Aşığı Ələsgər, 1880*

## **DİVANI**

Hər tərəfdən kömək gəldi  
Mustafayə dalbadal  
Ayılən gün gərmiş eylər  
Bu dünyaya dalbadal  
Əşq havası el tənəsi  
Padşahın sitəmi  
Bir sərimi gündə salır  
Min bəlayə dalbadal.

Sirrilər həqqin yanında  
Kim kimin dərdin bilir  
Yoxsul bəyə bəstə düşür  
Heç edir tənə qılır  
Yoxsulluqnan cəmətə  
Ayda üç yol xərc gəlir.  
Ay Xudaya kim tab etsin  
Bu cəfayə dalbadal!

Ələsgərəm öz dərdimdən  
Düşməmişəm bu bəsə  
Yoxsulların günün görrəm  
Ah çəkib batmış yasa  
Ərzələr atqaz qayıtsa  
Şahdan imdad olmasa  
Fənadən köçmək lazımdı  
Ol üqbayə dalbadal!

*Kəlbəcər rayonunun Qılınclı kəndində Aşix Ələsgəri bir neçə devlətli aldadıb oxudurlar. Ona boyun olduqları danaları verməkdən vaz keçdikləri üçün Ələsgər bu həcvi deyir:*

## MÜXƏMMƏS

Mərd iyidin məclisinə  
Aşix gəlir at aparır  
Tər tökür zəhmət çəkir  
Açır hər büsat aparır.  
Dünyanın şöhrətidi  
Demə bi isbat aparır  
Mərdə canım sadağa  
Zəhləmi bədzat aparır.

Bilirsən ki, ölüm haqdı  
Qayıll ol miyatə gedən  
Qəlbində şeytan mətahın  
Alıb sata-sata gedən  
Siratəlmüstəqimdi  
Tapar səni xata gedən  
Zülmün sələminən  
Yığış ziyarata gedən  
Ziyarata getmək deyil  
Quldura sursat aparır.

Qılınclı qardaşlıqlarım  
Dedi bir dana vermədi  
Çarx dolandı vaxtı ötdü  
Döndü zamana vermədi  
Sarıdaşdı Bayramalı  
Qaçdı pünhana vermədi

Aşığın danasın verməz  
Yüz manatın tat aparır.

Vəsf eylər aşix Ələsgər  
Budur dadaşım Xanlara  
Hətəm kimi mətləb verir  
Düşəndə işim Xanlara  
Yaradanım kömək olsun  
Əziz qardaşım Xanlara  
Nə ki aşix var deyir  
Qurbandı başım Xanlara  
Kimisinə at baxışlar  
Kimi də yüz manat aparır.

**AŞIX ƏLƏSGƏRİN  
SIÇANLARIN ƏLİNDƏN PIŞIYƏ ŞİKAYƏTİ  
VƏ ONU TƏRİFLƏMƏSİ**

**MÜXƏMMƏS**

Dad siçanın əlindən  
Yetişmişik canə pişik  
Aləmə gen dünyanı  
Döndərib zindanə pişik  
Doğrayıb zər libası  
Eyləyib əfsanə pişik  
Ala gözdü gəlinləri  
Qoyub yana-yana pişik  
Axsamatək evlərdə  
Qurulur zasədanə pişik.  
Birisi boz dik qulax  
Birisi qonur balaca  
Dərimə, qayıq farmaşın  
Hər yanından açıb baca  
Bezinən irəftardı  
Qumaşnan düşüb ləcə  
Harda görsə zər ziba  
İstefa tirmə alaca  
Biləsən nə hal kəsir  
Döşəyə, yorğanə pişik!  
Bu sözləri eşidəndə  
Pişik bir tufan elədi  
Şeşaltdı bığlarını  
Gözlərin rovsan elədi  
Ay qaranlıx gecədə

Yüz dəfə cövlan elədi  
Qısasa qısas aldı  
Bir qana yüz qan elədi  
Görmüşəm on səkkizin  
Düzübdü yan yanə pişik!

Xanım xələt baxışladı  
Ələsgər yazdı dəftərə  
Göndərin tüllablara  
Məlum olsun hər şəhərə  
Piristav qubernata  
Qubernat yazsın sərdara  
Olar baxıb fikir versin  
Səndəki böyük hünərə  
İnşallah nişan verər  
Sənə divanxanə pişik.

*Aşıq Ələsgər*

**DODAXDƏYMƏZ**

Nahaq yerdən gizdin sırrın  
Gizdətdin xandan gədə  
Ah çəkər nalə eylərsən  
Can gedər candan gədə.

Etiqadla sıdqı dillə  
Çağır şahlar şahını  
Nahaq işdi dilək dilər  
İnsan insandan gədə.

Al çətirin çıx səhrayə  
Sal sərinə sayə göz  
Qədər sənle gəzəcəkdı  
İstər gir dəryaya gəz  
Sakin əyləş sin içində  
Həqiqətdən ayə gəz  
Ağ eylə sinən aynasın  
Şəri şeytandan gədə.

Ələsgərnən danışcayın  
Al əlinə saz danış  
İnci səni istiyənnən  
Eylə erk naz danış  
Əyləşəndə yaxşı əyləş  
Danışanda az danış  
Eşidənlər əhsən desin  
Sənə hər yandan gədə.

*Aşığı Ələsgər*

**“Ovşarı” havasında**

Axşamdan nə yesən xub keçər gedər  
Qonağın dərdinə qal səhər ertə  
Qonaxlar qanandı güzəran eylər  
Olsa qaymağnan bal səhər ertə.

Bizim kimi gəlsə tələsik qonaq  
Tez verin naharın üzün olsun ağ  
Bir az pendir nən azca kərə yağ  
Qənddən istəkanə sal səhər ertə.

Ələsgər heç doymaz bu ləzzətindən  
Sizdərin qonağa bu hörmətindən  
Düyü plovundan çolpa ətindən  
Gətir yeyək dalbadal səhər ertə.

*Aşıq Ələsgər*

## AĞIR ŞƏRİRİ

Yoxdan xəlq eylədi külli aləmi  
Arif olan bu fərmanə can desin  
Yeddi yer, yeddi göy, yeddi də damı  
Səkkiz cənnəti rizvanə can desin.

Yazın bir ayında xoş keçsə illər  
Zoq edər rişədən baş verər güllər  
Zimistan qəhrini çəkən bülbüllər  
Şeyda qılsın gülüstanə can desin

Kükrər dağlar bir-birindən deyini  
Seçmək olmaz gədəsini bəyini  
Fərvərdində səbzə libas geyini  
Göydən yağan ağ neysanə can desin.

Aranda olanlar meyl edər dağa  
İsti vurar bürkü dolar otağa  
Gözəllər bəzənər çıxar yaylağa  
Mənzilgahlar o mehmanə can desin.

Olur gözəllərin əhdi peymanı  
Alaçıx qurulunca kəsər qurbanı  
Ələsgər şəninə desin dəstanı  
Fəxr eləsin doğan ana can desin.

## AŞIX ƏLƏSGƏRİN ŞIXA DEDIYİ SÖZ

### BAĞLAMA

#### “El” havasında

İki bədən gördüm altmış başı var  
Müttəsildi onda qeyri sir olur  
İki uruf gərmiş vurur dolanır  
Gəhdən iki olur, gəhdən bir olur.

Birisi soltandı gəzir taxt üstə  
Biri gəh sağ olur gəh zaman xəstə  
Qocalıxdan olur tazə növrəstə  
Cavanlıxda qoca olur, pir olur.

Oxudum yetişdim mən bu hesabə  
Niyyəti ayrıldı mənzili Kəbə  
On min qırx yol sərin qoyur turabə  
Muy kəlməsi rəbbinən bir olur.

Yüz səksən qolu var oynar abınan  
Üç yüz qulağı var san-hesabnan  
Beş kəlmə danışır afitabnan  
Kəlməsindən gövhər olur dür olur.

Yazıx Ələsgər bu hesabə yetişdi  
Bunu cəm eyləyən bir dana quşdu  
Gəhdən bəzircandı gahi dərvişdi  
Gah padşah olur gah vəzir olur.

*Aşıq Ələsgər*

**TƏCNİS**

Aşığam deyib bu gün girən meydana  
Gəl eyləyək bəs  
Sən toxandın mən də sənə toxannam  
Qanunca halaldı qısasa qıyas  
Qoy ucalsın səs.

Mən dərddiyəm mən yaralı bud(u) ağlar  
Eşq ucundan var sinəmdə bu dağlar  
Mən tərlanam oylağımdı bu dağlar  
Sənsən şahı zər-zər  
Şikarın məgəs  
Hökmün kəsakəs.

Avsınçıyam avsın sallam himarə  
Bənnə olsan tərkin axtar him arə  
Səmin diraz ləhcən bənzər himarə  
Aləmə bədtərdir bu nitqi nəfəs-misali hədəs.

Pirimdən dərs aldım min ayə billəm  
Boyun nəqqaş çəkmiş minayə billəm  
Bir gününə əvəz min ayə billəm  
Bir sözünə min söz deyim dəstbədəssən  
eylə həvəs.

Aşix gərək bu meydanda bir qala  
Eşq ocağını bir ətəklə bir qala  
Ələsgərdir heç alınmaz bir qala  
Bacara bilməzsən dur yerində pəs  
Danışma əbəs.

*Aşix Ələsgər çar vaxtı – aclıq illərində bir zəmi becərir, lakin içindən məhsul götürə bilmədiyi üçün tarlada olan bir quru kötüyə dərd halını belə vəsf edir:*

*Aşiq Ələsgər*

**“Ovşarı” havasında**

Arpadan, buğdadan çıxmışdı əlim  
Əkdim dedim bəlkə bir az darı olsun  
Yolmasın yolmaxdan qırıldı belim  
Bundan gələn xeyir zəhrimar olsun.

*Kötük:*

Aşix nə meydanı yalqız alıbsan  
Söz deyim sözünə barabar olsun  
Nahaq qandı ortalığa salıbsan  
Elə iş tut ki, onnan xeyir, kar olsun.

*Aşix Ələsgər:*

Bu darını mən əkmişdim bir ayda  
Sulamaxdan su da qalmadı çayda  
Biçdim döydüm payım oldu bir bayda  
Qoy söyləyim mahallarda car olsun.

*Kötük:*

Sözün yeri gəldi qoy deyim barı  
Eşidənlər bizi görməsin karı  
Sən bura səpmisən bir satıl darı  
Müddəydin ondan bir tağar olsun?

*Aşıx Ələsgər:*

Hər kəsə göstərdim dedilər göydü  
Pitili görənlər çox mənə söydü  
Dən tutan yerlərin sağsağan döydü  
Siçanla qarğanın üzü qara olsun!

*Kötük:*

Eşidənlər qınamasın bizləri  
Salgilən bordağa kal öküzləri  
Qoş kotanı çevirgilən düzləri  
Günnüğün birindən bir ambar olsun.

*Aşıx Ələsgər:*

Ələsgər başına qəhətdir peşə  
Darı əkib yeməyibsən həməşə  
Sazı bas döşünə təcnisdən döşə  
Yığ uruzunu verən ellər var olsun.

*Kötük:*

Qara Kötük deyər tükənsin sözün  
Builki zamanadan nə qorxub gözün  
Bir qızındı, bir arvadın, bir özün  
Üç adamnan dünya sənə dar olsun?

## TƏCNİS

*Ələsgər:*

Var olsun Qarabağ əcəb səfadi  
Başa Xaçın axar ayağa Qarqar  
Göyçə qar əlindən zarə gəlibdi  
Muğan həsrət çəkir a yağa qar-qar.

Ahən gəzər səngə verər mərd anə  
Mərd oğulun qəhrin çəkər mərd ana  
Mərd igit meydanda durar mərdanə  
Müxənnət yapışar ayağa qarqar.


Ələsgəri çəkməyinən ala sən  
Geyinibsən yar qəddinə ala sən  
Lazımdır ki, qərib gönlüm alasan  
İncidərsən sana ay ağa qarqar.

*İman:*

Dur düzəl təcniyə mənim dal qəddim  
Vəzni nəzm söylə nə saqi səqər  
Dərd bilməz yolunda yazıx çal xəttim  
Ağarırsan ağar nə saqi səqər.

Dost bağında alma nədi heyva nə  
Müşə varsam sehr edərəm heyvanə  
Tavustanda ələf sazda heyvanə  
Zimistanda əgər nə saqi səqər.

Bərbad kün bədir dayim badədən  
Sərsər əssə vermək olmaz badədən  
Növrəs İman xəstə düşmüş bad ədən  
Nə özü əmə bilməz nə saqi səqər.



**AŞIX MƏHƏMMƏDİN  
(AŞIX ƏLƏSGƏRİN QARDAŞI)  
QARS ŞƏHƏRİNDƏ DAĞISTANLI  
SƏLVI XANIMLA DEYİŞMƏSİ**

*Aşix Məhəmmədi Göyçə mahalından Qarsa – dəmiryolu salmaq işinə biyara aparırlar. Orada bir mərəkəyə gedib görür ki, bir meydanda cəməət yığılıb, aşix qızın oxumasına tamaşa edir.*

*Aşix Məhəmməd mərəkəni idarə edən Alı Murad adlı bir şəxsin icazəsilə başlayır qızla deyişməyə:*

**“Aşix Hüseyini” havasında**

*Səlvi xanım:*

Bismillah əcəm oğlu  
Ayəyi Qurandan danış  
Çəkib dü sər Zülfüqar  
Əntəri vurandan danış.

*Məhəmməd:*

Xanım soruşma Qurani  
Məmən govhər kandan danış  
Qoynundu ləlin mədəni  
Simu zərəfşandan danış.

*Səlvi xanım:*

Oğlan rahını tanı  
Danışma belə hədyanı  
Aralığa salma qanı  
Lal kimi durandan danış.

*Məhəmməd:*

Sözümü saydın hədyana  
Bağrımı döndərdin qana  
Şəminə oldum pərvana  
Alışıb yanandan danış.

*Səlvi:*

Sən olma Səlviyə mayıl  
Ağlını eyləmə zayıl  
Yatıbsan qəflətdən ayıl  
O darülqurandan danış.

*Məhəmməd:*

Məhəmməd deyir aşkara  
Müştağam qoynunda nara  
Dilimdən çəksələr dara  
Səlvi xuramandan danış.

**“Kürdoğlu” üstə**

*Məhəmməd:*

Xanım baxışla taqsırım  
Bir xam xiyala düşmüşəm  
Ağlım çaşıb abdal olub  
Mən bu mahala düşmüşəm.

*Səlvi:*

Deyinən o kəm ağlına  
O xam xiyalə düşməsin  
Hayıfın gəlsin canına  
Min dərdi balə düşməsin.

*Məhəmməd:*

Yanağın dağlarda lala  
Dahan kövsər dil piyala  
Zənbur kimi çəkib nala  
Ləbində balə düşmüşəm.

*Səlvi:*

Biyara gəlmisən Qarsa  
Elə vəsiyyətin varsa  
Boynunu vurdurram tərsə  
Səsin mahala düşməsin.

*Məhəmməd:*

Məhəmməd ərz eylər dildə  
Bülbülün meyli var güldə

Kimsəm yoxdu qürbət eldə  
Nə qalmaqala düşmüşəm.

Orbitər Alı Murad Məhəmmədə ürək verib deyir ay  
kişi ürəksiz olma əyər boğazın varsa mən sənə dayağam.

*Alır qız:*

Adımdı Səlvi xuraman  
Əlimdən çəkirlər aman  
Əgər burdan qutarsan can  
Daha özgə qalə düşməsin.

Məhəmməd baxır görür ki, Səlvi onunla deyişdiyi yer-  
də başqasına qaş-göz him atır. Bu barədə qıza töhmət et-  
dikdə Səlvi deyir:

İstəyir ki, səni qoya kəmanə  
Bir uzaq diyarə ata gözlərim  
Günahkar qul kimi duta qolundan  
Aparıb bazarda sata gözlərim.

*Məhəmməd:*

Deynən bir o qədir havalanmasın  
İndi tapar böyük xata gözlərin  
Ona bir yavaşca layla tutacam  
Məst ola, süst ola yata gözlərin.

*Səlvi:*

Çağır varsa gəlsin qohumun yadın  
Yığılsın yanına övlad əcdadın

Alacayam canın mənəm cəlladın  
Vaqtki qollarını çata gözlərim.

*Məhəmməd:*

Şər işə çalışan tapacaxdı şər  
Əyri quyu qazan özü tez düşər  
Şahmar kimi vurram üfrülər şişər  
İstəsə yekəlik sata gözlərin.

*Səlvi:*

Səlvi deyir sənə al eylərəm mən  
Qiymətin bir qara pul eylərəm mən  
Yandırırım atəşə kül eylərəm mən  
Sovurub torpağa qata gözlərim.

*Məhəmməd:*

Məhəmməd gündüzün eyləyər gecə  
Düşərsən qiymətdən gəlməzsən vecə  
Bir gəliş gələcəm sənə indicə  
Çaşa aqlın huşun bata gözlərin.

Alı Murad burada tənəffüs elan edib cəmaəti dağıdır və yarım saat sonra deyişməni davam etdirərək aşıxlara söz verir. Səlvi xanım burada aşix Məhəmməddən xahiş edir ki, Göyçə mahalını ona təsvir eləsin.

Aşix Məhəmməd götürür görək Göyçə elini necə tərif edəcəkdir:

**“Vaqifi” havasında**

Eşit ərz eləyim ay Səlvi xanım  
Bağça bizim yerdə bar bizim yerdə  
Əyib dal, butağını bar ağacları  
Alma bizim yerdə nar bizim yerdə.

Aşix Məhəmmədin sözünün qabağında Səlvi başlayır  
Dağıstanı tərif etməyə:

Bihuda danışma ay əcəm oğlu  
Olmaz hər adama kar bizim yerdə  
Hərcayı danışan keçər sərindən  
Cəllad bizim yerdə, dar bizim yerdə.

*Məhəmməd:*

Cəmi dağdan uca bizim dağ idi  
Dəstə gözəllidi xub yığnağıdı  
Görsən deyərsən ki, behiş bağıdı  
Hər nə gönlün istər var bizim yerdə.

*Səlvi:*

Bir basəfa yerdə mülki Dağıstan  
Ordan xərac almaz nə soltan, nə xan  
İyidləri cəllad kimi alır can  
Namus bizim yerdə, ar bizim yerdə.

*Məhəmməd:*

Məhəmmədin dərdin yetirdin yüzə  
Bu sözün az qaldı canımı üzə

Əzrail donunda görünür gözə  
Mərd igit nər oğlu nər bizim yerdə.

*Səlvi:*

Sən Səlvi xanımı yetirdin cana  
Vurram boynuvu batarsan qana  
Yesir göndərərəm ol Dağıstana  
Çox çəkərsən ahi-zar bizim yerdə.

Bu arada Səlvinaz Alı Murada işarə edib əvvəl iki barmağını və sonra üç barmağını qalxızır, burada Məhəmməd qızın bu hərəkətinə gülümsəyir. Alı Murad deyir: Məhəmməd, niyə güldün?

Məhəmməd cavabında:

– Çünki Səlvi xanım demək istəyir iki şahı verdik dindirdik, üç şahı versək kırıməyəcək – deyib götürür sazını:

## TƏCNİS

Elə qafıl atdın qaşın müjganın  
Demədinmi mənə yarə yetirər  
Gözəl sevən qoyar yolunda canın  
Ya ölər, ya əlin yarə yetirər.

*Alır qız:*

Bir kişinin olsa mərəz xəstəsi  
Tapar xəstəsini nara yetirər  
İgit tay-tuşu ilə çəkməsə bəsi  
Nə namus qiryətə nə ara yetirər.

*Məhəmməd:*

Bəsdı mənə namus qiryət az arım  
Baxdım kəsib çox şan çəkib az arım  
Üzünü görsəm qalmaz dərdim azarım  
Təbib qarşı gələr yarə yetirər.

*Səlvi:*

Hər adamda namus qiryət ya ar olmaz  
Yar həsrəti çəkməyəndə yar olmaz  
Xan qızından göyçəliyə yar olmaz  
Zəbanın sərini narə yetirər.

*Məhəmməd:*

Haqq nəzərin Məhəmməddən kəsmədi  
Yar qəddinə yaraşanlar kəsmədi  
Mərdin qaydasıdı basdı kəsmədi  
Namərd təpə-dırnaq yarə yetirər.

*Səlvi:*

Səlvi deyər dəstin səcarə yetər  
Su gələr sər novda sə carə yetər  
Dəyirmanın qəhri səcarə yetər  
Sübhü şam vürdündə narə yetirər.

Səlvinaz aşığı Məhəmmədin diribaş danışığından xoşlanıb yenə deyir:

## GƏRAYLI

Əcəm oğlu nə mərd durdun  
Sözünü mərdanə dedin  
Bak etmədin ölümündən  
Qıydın şirin canə dedin.

*Məhəmməd:*

Külli nəfsin zayıqəti  
Möt haqdı insana dedim  
Can alansan al canımı  
Sən bat nahaq qana dedim.

*Səlvi:*

Bakım yox paşadan, xandan  
Baratım var Alosmandan  
Məlumki bezibsən candan  
Ya bu sözü əfsanə dedin.

*Məhəmməd:*

Mən ki dünyadan əl çəkim  
Ölümdən olarmı bakım  
Çoxdu dərdim yoxdu həkim  
Yetirə dərmanə dedim.

*Səlvi:*

Səlvi deyir əslim xandı  
Sakinətim Dağıstandı  
Bə sənin əslin hardandı  
And verrəm Quranə dedin.

*Məhəmməd:*

Məhəmmədəm Göyçə adamı  
Pərvanələr gözdər şamı  
Şayirdi nəslimiz hamı  
And verdin Quranə dedim.

Məhəmməd sazın saxlayıb deyir: xanım, belə sözlərdən kar aşmaz, indi qulax as gör səndən nə soruşuram:

### MÜXƏMMƏS

Bu gün bir əcaib gördüm  
Təşbehi heyvanə yetər  
Arifə uzaq düşmə  
Nisbəti ilanə yetər.  
Cəsədi qüdrətdəndi  
Əməli insanə yetər  
Nə əl ayağı yerdədi  
Nə səri asımana yetər.

Səlvi bu sözün qabağında aciz qalıb deyir:

– Oğlan heç elə şey olmaz ki, onun əl-ayağı yerdə, başı isə göydə olsun. Başqa bir xüsusiyyətindən danış görüm nə tapmacadır?

*Alır Məhəmməd:*

Yeddi bağırsağı var  
Qarnında aşkar dolanıb  
Yalqız ki mən demirəm  
Bunu görən hamı qanıb

Əjdahalar, pələnglər  
Görüb canından usanıb  
Başını götürüb qaçıb  
Hərəsi bir yana yetər.

*Səlvi:*

– Sonra, sonra.

*Məhəmməd:*

Dümbünü çəkibdilər  
Cəsədindən yen ziyada  
Addanıb isbatdanıb  
Hər tərəfə salıb səda  
Bəgləri minib gəzir  
Heç yana getməz piyada  
Hərdən bir ki nərə çəkir  
Sədası asmana yetər.

*Səlvi xanım:*

– Bəs bunun yemək içməyi də var yoxsa...

*Məhəmməd:*

Onun xörəyini deyim  
Təşbehi quş yumurtası  
Qarnında zikr eyləyir  
İnsana yetişir səsi  
Dilini ona vuranda  
Çıxır bir üryan balası  
Qanadı yox quyruğu yox  
Uçar biyabanə yetər.

*Səlvi:*

– Bəs o xörəyi hancarı yeyir?

*Məhəmməd:*

Dümbündən taam yeyir  
Qayıd eləyir dahanından  
O vaxtında qarşı duran  
Gərək ki keçsin canından  
Üz görməz qardaşına  
Xof eləməz düşmanından  
Hər kəsə xişmnən baxsa  
Ölməsə də canə yetər.

Hər kəsə nəfəsi dəgsə  
Ölməsə də gedir huşdan  
Üç yerdən kəməri var.  
Qurşayıb zərrin gümüşdən  
Deyir aşix Məhəmməd  
Hər kim baş tapsa bu işdən  
Ona bir dəstan deyərəm  
Gedər Alosmanə yetər.

Aşix Məhəmməd sözünü tamam eləyib deyir: xanım, mətəlsənsə mənə edim.

Səlvi xanım cəvab verir ki, sözünü gərək mənə edəsən, bəlkə yalandan hədyandan danışırsan.

Aşix Məhəmməd o saat bir strajnikin çiyindən tüfəngi götürüb cəmaətə göstərib deyir: Cəmaət, görün mən dediyim sözlər bu aləti andırır yoxsa yox? Mərəkə yığması onun sözünü safa çıxardıb alqışlayırlar.

Bu deyişmədən sonra Alı Murad Aşix Məhəmmədlə aşix Səlvi Xuramanı öz evinə aparıb onların şərəfinə qonaxlıq verir. Ertəsi gün isə hər ikisini vətənlərinə yola salır.

*Aşıq Məhəmməd*

**“Kərəmi” havasında**

Gəzirdim gūzarım düşdü bu dağa  
Ovçu bərəsində maralı gördüm  
İnildəyir, yatır durur boylanır  
Kəsilib səbrilə qərarı gördüm.

Zalım ovçu onu qoyub nişana  
Dəyib zalım güllə bələyib qana  
İnildəyir dönür bu yan-o yana  
Bir neçə yerindən yaralı gördüm.

Təbib olsam yaraların bağlaram  
Sinəm üstən düyün qoyub dağlaram  
Məhəmmədəm o səbəbdən ağlaram  
Ananı baladan aralı gördüm.

*Aşığı Məhəmməd*

## ALİ MƏHKƏMƏYƏ ƏRİZƏ

### “Ovşarı” havasında

Başına döndüyüm ali məhkəmə  
Təhqiqatnan mənim işimə baxın  
Sud mənə iş verib orda olmamışam  
Çox çətinlik gəlib başıma baxın!

Qılçım invaliddi, bədənim xəstə  
Şura hökumətinə düşmüşəm bəstə  
Əcəl yastığında özüm can üstə  
Səksəndən üç əksik yaşımə baxın.

Biçarə Məhəmməd düşgün ixtiyar  
Yaşasın yoldaşdar olsun xəbərdir  
İnanmaqdan ötrü bir şahadım var  
Qalmayıb ağzımda dişimə baxın.

*Aşıx Məhəmmədin sözləri  
(Ələsgərin qardaşı)*

**QARA TAPMACA**

**“Ağır şəriri” havasında**

Ağaclar bar verər fəsli çəməndə  
Söyüd də boy çəkib yırğalanmasın  
Alar qaynağına parçalar atar  
Çaqqal aslan üstə yorğalanmasın.

Bəzi adamın əqli başda sey olar  
Sənəti hərcayı söyləmək olar  
Dərə xəlvət olsa tülkü bəg olar  
Şişəldib quyruğun dərğalanmasın.

Laçınınan qarğa çıxsa şikarə  
Qaynağını boş görər üzünü qarə  
Cığıldar sağsağan neylər şongara  
Laçın şikarında qarğalanmasın.

Ləl, gövhərini satanda xiridar  
Qurut satan deyər məndə də çox var  
Baxar öz özünə çox biixtiyar  
Açanda mətahın qır qalanmasın.

Ay Məhəmməd meyl eyləmə harama  
Naşı təbib, nəştər vurma yarama  
Mancılığa yaxşı sarın barama  
Sapın hamar çıxsın sırğalanmasın.

*Aşık Məhəmməd*

## MƏSLƏHƏT

### “Aşık Hüseyini” havasında

Aran çox istidi yaylax sərindi  
Bilmirəm qalmıyım yoxsa qalım mən  
Gönlüm bir gözələ aşık olubdu  
Bilmirəm almıyım yoxsa alım mən.

Çox ziba gözəldi gözəllər xası  
Geyinib əyninə əlvən libası  
Gözümə görünür eşqin dəryası  
Bilmirəm dalmıyım yoxsa dalım mən.

Məhəmmədin əqli başdan azalıb  
Zimistan zəmhərin əldən yaz alıb  
Axmaq gönlüm altmışında saz alıb  
Bilmirəm çalmıyım yoxsa çalım mən.

## MÜXƏMMƏS

*Aşıq Məhəmmədin (Ələsgərin qardaşı) 1914-cü il Cahan müharibəsinə dediyi şeirdir*

Dürüst fəhm eylə, gör məni  
Salıbsan nə hala, fələk  
Qarışdırıbsan başımı  
Olmaz qeyli-qala fələk  
İki əlim olub, bir başım  
Düşmüşəm mahala, fələk  
Əlimə zurna veribsən  
Qaldım çala-çala fələk.

Yaş yaşayıb boy çəkəli  
Dolu görmüşdüm ambarı  
Deyirdim niyə lazımdı  
Arpayla darağan darı  
O qədər azdı əməlimiz  
Bəyənmədik kərdiyarı  
İndi ayrılarla pəncər  
Dönüb bizə bala fələk.

Gözümüz yollarda qalıb  
Karvan ha vaxt yük gətirir  
Kiminin bəxti dolu  
Kiminin ki puç gətirir  
Bəniadəm cəngəl yeməkdən  
Heyvan kimi tük gətirir  
Hamısı löündən çıxıb  
Dönüb arıx mala fələk.

İngilisdən qoşun gəldi  
Göyçəni qoydu virana  
Ölən öldü qaçanı da  
Dağlarda düşdü borana  
Ac qaldı uşaq ağlaşdı  
Hamı üz tutduq Arana  
Çiynimizə xurcun verdin  
Döndərdin hammala fələk.

Lala gibi nazik bədən  
Olar böyük ad elədi  
Ac qarınlar doydurdu  
Çox gönüllər şad elədi  
Deyim əvəlik dübərxdən  
Mahala imdad elədi  
Şah pəncəri yaddan çıxıb  
Heç gəlmir xiyala fələk.

Bu işdərində ülmüşəm  
Bir az səndən yan çəkirəm  
Ölmürəm dirilmirəm  
Nə zülmünən can çəkirəm  
Qoymuşuq pəncə pəncəyə  
Sən çəkirsən mən çəkirəm  
Birdən cəməət yığılar  
Bizim qalmaqala fələk.

Nə qədri dostluq elədim  
Ay bivəfa inanmadın  
Zülmü sitəm işdərindən  
Əl götürüb usanmadın  
Aldın dövləti külfəti  
Ondansa da utanmadın

Özümü düşgün eylədin  
Qoydun daldan dala fələk.

Dostluğun heç başa varmır  
Sən necə yaman balasan  
Hər kimə qəzəbləndin  
Az qaldın oda salasan  
Tökülsün şalvar sürtüyün  
Mən kimi üryan qalasan  
Bu sözümdən incik olsan  
Qapından qovala fələk.

Əldən getdi mal-güzərə  
Məhəmmədəm qaldım naçar  
İyidin varı olmasa  
Yenişə-yoquşa qaçar  
Çağırram Yaradanı  
Həlbət bir xeyir qapı açar  
Sıdqınan sığınaram  
Müşkülü-həllala fələk.

*Ağdabanlı Qurban*

**FƏLƏK**

**MÜXƏMMƏS**

Əlindən gileyliyəm  
Deyirəm aşkara fələk  
Sənnən qeyri kimə deyim  
Yalvara-yalvara fələk  
Məcnunu yar ucundan  
Saldınmı dağlara fələk  
Kərəmi yandırdın oda  
Yetişmədi yarə fələk  
Necə dözümlə bəs bu qədər  
Sənəmdə dağlarə fələk.

Bu rütbəni çək nizama  
Saf edibən saxla qələm  
Sızılardaşmış ağ kağıza  
Qan-yaş tökülməyə ağla qələm  
Mən deyirəm dərdi dilim  
Sən yaz dəftər bağla qələm  
Eşq əhli yanır oda  
Dərd biləni dağla qələm  
Bax tərhan şikarını  
Qismət etdin sarə fələk.

Mana çox zülüm eylədin  
Sana zalım neyləmişəm  
Özündən mən özgəyə  
Ərzə, giley söyləmişəm

Oğluna zəxm vurub  
Atanı öldürməmişəm  
Mən daha sənin kimi  
Yetim tifil qoymamışam  
Ay sənin ölsün arvadın  
Olsun günün qarə fələk!

Ağ çal Qurban nama yazdı  
Göndərdi göy çal Qurbana  
Of, ölürəm çıxdı canım  
Verin bir əhval Qurbana  
İltimasım budur sözüm  
Aslan oğlu Zal Qurbana  
Elçi düş filankəsə  
Çox ver, az ver al Qurbana  
Gəlməsə bir ah çəkərəm  
Dönsün tar-mara fələk.

*Ağdabanlı Qurban*

**BAŞ MÜXƏMMƏS**

Gözəl gəlinlər nə gözəl  
Əcəb şahənə güldünüz  
Doldurub sənəkləri  
Qoyanda yanə güldünüz  
Dağıtdınız ağıl-huşu  
Elə məstanə güldünüz  
Ya siz ağıl zayılsınız  
Ya mən divanə güldünüz.

Baxt yazsa bilirsiniz  
Yəqin hər insan dolaşır  
Necə ki gərdəninə  
Zülfün pərişan dolaşır  
Qəzanın qədərinə bax  
Ətəyimə tikan dolaşır  
Tərəqqisin gör taleyin  
Tumana tikan dolaşır  
Ya tikanə, ya tumanə  
Ya da Qurbanə güldünüz.

*Yuxarıdakı müxəmməsin deyilməsi belə olmuşdur:*

*Bir gün şair Qurban (Kəlbəcərli) sudan gələn bir dəst qız gəlinə rast gəlir. Yol darısqal o üz-bu üz qaratıkanlı olduğundan bir qara tikan kəndəkdən qopub bir qızın ətəyinə və o biri tərəfi də şair Qurbanın cuxasına batır. O biri qızlar isə bu dolaşığa gülüşürlər. Ona görə də bu haqda Qurban yuxarıdakı şeiri oxuyur.*

*Ağdabanlı Qurban*

**ELÇİ GETMƏK SÖZÜ**

**“Qəhrəmanı” havası**

Sahibi səltənət şirin tələt can  
Bir qədər qayğıya qal Qurban üçün  
Gönlüm istəklisi dosti mehriban  
Özünü zəhmətə sal Qurban üçün.

Baxtın kəskin ola sözün işdəyə  
Şərraf seçə arif ola xoşdaya  
Bir mən deyəm o götürə beş deyə  
Lazım dəyil qoğa-qal Qurban üçün.

Bir sümügdən xırda birindən qalın  
Əmən, cəvanlanır ləbinin balın  
Olum sadağası bir dərd qananın  
Dinəndə can deyə çal Qurban üçün.

Canım xəstə düşüb ürəyim üzgün  
Bir günüm min ildi dəqiqəm yüz gün  
Ağıldan cəm ola kamaldan düzgün  
Xərclərəm yolunda mal Qurban üçün.

*Ağdabanlı Qurban*

**MÜXƏMMƏS**

Ay həzərat diqqət ilə  
Qüdrəti yəzdanə baxın  
Cəm olubdu neçə millət  
Hökmi Süleymana baxın  
Əyləşibdi taxt üstündə  
Ədalət divanə baxın  
Dolanır cəllad kimi  
Can alan cananə baxın  
Öldürür günahkarı  
Buyurub fərmanə baxın!

Açıla yaxa bəndi  
Ola bir aşkarə sinə  
Şölə verə məmələr  
Bulud tək ağara sinə  
Gəhdən Səmərqənd kağızı  
Gəh də bənzər qarə sinə  
Kərəmi oda saldı  
Məcnunu dağlara sinə  
Leyliyə, Əsliyə həm  
Gərdişi dövrənə baxın.

Baxdı gördü həsrət gözüm  
O qəddi şümşad gəlir  
Zöhr edir misli Yusif  
Ya təzə dünyadı gəlir  
Ağlım çaşıb huş dağılıb  
Sərinə sövdadı gəlir,  
Qurbanam əşq ucundan  
Olmuşam divanə baxın!

***Ağdabanlı Qurban***

**GÖZƏLLƏMƏ**

**“Bayramı” havasında**

Qəhrindən qorxuram sözün doğrusu  
Olub dilim lal qadasın aldığım  
Əmməyincə getməz ağzım acısı  
Var ləbində bal qadasın aldığım.

Bağların meyvəsi barı səndədi  
Bağdadın xurması, narı səndədi  
Bir canım var ixtiyarı səndədi  
Alacaqsan al qadasın aldığım.

Bir qərib qonağam sizin diyarda  
Gözüm yolundadı, can intizarda  
Sənə qurban olsun qoç quzular da  
Biri də olsun çal qadasın aldığım.

Qurban yaz, yazıb dəftər bağladı  
Əşq odu yandırıb canı dağladı  
Həsərətindən didələrim ağladı  
Göz yaşını sil qadasın aldığım.

*Ağdabanlı Qurban*

**MÜXƏMMƏS**

Ay həzərat şoq əhliyəm  
Məni öz azarım öldürür  
Gənə Kürdüstan elinə  
Düşüb güzarım öldürür  
Tüc olub dür mətahım  
Yoxdu bazarım öldürür  
Naləm çıxıbdı asımana  
Var ahı-zarım öldürür.

Bir dahanı şəhdi zülal  
Dili dodağı qırmızı  
Alnı ayna cəmalı gül  
Lalə yanağı qırmızı  
Sinəm üstə düyün qoyub  
Çəkibdi dağı qırmızı  
Sıdır-kafir, alın kəfən  
Qazın məzarım öldürür.

Nə qədər yovuncudum  
Danışma əfsanə dedi  
Olmaz əlac yoxdu çara  
Gedə yüz loğmanə dedi  
Tüfətül eynidə gözüm  
Qəhridə insanə dedi  
Ol Mələkəlmot kimi  
Var ixtiyarım öldürür.

Dağıdıb viran qoyub  
Neçə gözəl xanələri  
Ağlımı zayıf eyləyib  
Göstərib dür danələri  
Piri-cavan candan olur  
Yasa batır anaları  
Bir baxışı min can alır  
Budu qərarım öldürür.

Baxdı gördü həsrət gözüm  
O qəddi şümşadı gəlir  
Həbizəli həm məzəli  
Gəlir tamaşadı gəlir  
Zöhr eyləyir misli Yusif  
Ya təzə dünyadı gəlir  
Ağlım çaşıb huş dağılıb  
Sərimə sövdadı gəlir  
Qurbana rəhm eləmir  
Zalıma yalvarım öldürür.

## DEYİŞMƏ

### “El” havasında

*Qurban:*

Gənə qəvr elədi sinəm yarası  
Güzar edib bu dağları görəndə  
Yahu, yahu, deyib eylərəm səsi  
Qızdar gəzən bulaxları görəndə.

*Məhəmməd:*

Gənə yadə düşdü fəsli növbahar  
Zimistanı, boran, qarı görəndə  
Dağlarda açan güllər lalalar  
Xəzan olub bu ruzigarı görəndə.

*Qurban:*

Rəhbərim dərd olub qəm mənə yoldaş  
Sinəmdə dağ, düyün ürəkdə ataş  
Ağlar didələrim tökər qanlı yaş  
Yar seyr edən ovlaxları görəndə.

*Məhəmməd:*

Gönül qəmgin olub tutubdu yası  
Al yerinə geyib qara libası  
Köçübdü yaylaxdan gözəllər xası  
Əbrü, baddan müşəccarı görəndə.

*Qurban:*

Tülək tərən ovun alsa sar ağlar  
Bülbülün gülünü qucsa xar ağlar  
Yazıx Qurban eylər ah-zar ağlar  
Eli köçmüş yaylaxları görəndə.

*Məhəmməd:*

Köçüb, gedib ellər boş qalıb dağlar  
Məhəmməd görəndə ah çəkib ağlar  
Çəkər xədəngini kəmanə bağlar  
Kamil ovçu maralları görəndə.

## QƏZƏL

### Segah

Bu cahən əql eylə daim  
Bircə ibrət xanədir  
Cəm ola bir gənci zər  
İnsan üçün əfsanədir.

Əynilən bəhcət fəzadür  
Rövnəqi elm yəqin  
Elmidə nöqsan olan  
Bir üzürsüz divanədir.

Fikir qılsam qəlbdən  
Lazım dəyil rəncidə dil  
Qəlbə dəgmək dəmbədəm  
Kəməqli bipərva nədir.

Növbəti nəfsi bilən varmı  
Ölüm var bizdərə  
Gəlsə gər yüz min bəla  
Bu qəmzədə İmanədir.

*Növrəs İman*

**GÖYÇƏ GÜLÜ**

Ay mələk simalım, qəddi minalım  
Bu sərxoş baxışda əlamətin var  
İskəndər cəlalım Hatəm səxalım  
Əşqindən başımda qiyamətin var.

Dilimin kəlməsi ayəyi-Quran  
Telinə sədəqə varımdı bir can  
Yaraşır şəninə külli bu cahan  
Yusif Kənanə şəbahətin var.

Dahanın çeşməsi abı səlsəbil  
Verib qüdrətindən Cəbbari-Cəlil  
Ədalətdə sənsən söylərsən dəlil  
Məhşərdə mömünə şəfahətin var.

Yüz desəm vəsfini gəlməz hesabə  
Cəbinin təşbehdi qosieyniqabə  
Qədəmindən öpən batar səvabə  
Yazılmış sinəmdə hekayətin var.

Səni xəlq eyləyib Qadiri sübhan  
Cəmdir gözəlliyin nişanbənişan  
Pərtövi cəmalın şövkəti rizvan  
İmantək quluna hidayətin var.

## **DİVANI**

### **D odaxdəyməz**

Səyyad isən al şıkarın  
Get Dağıstandan gədə  
Səyyahsan gərmiş axtar  
Seyri cahandan gədə  
Tirkeşsən əsləh ilə  
Keçəcəksən darə sən  
Saxla dilin hərəcayıdan  
Eyni hədyandan gədə.

Ər gədasən cəng içində  
Danışsın darnan  
Atılırsan ərsəgahda  
Alışarsan narnan  
Kişi gərək sər gəzdirə  
Qeyrətnən, arnan  
Əlin çəkə şər işdərdən  
Hər nahaq qandan gədə.

Həqqi dildə saxlayanın  
Şər işdə nə xiyalı  
Kəc işdəərə qarışanın  
Kəndin dərdi sər alı  
İnsan isən yaxşı danış  
Eşidən nəzər salı  
Növrəs İman səni atar  
Şövkəti şandan gədə.

*Növrəs İman*

## QAYTARMA

Dağıstan havası bəd gəldi sana  
Gül üzün çevirdin arana Leyli  
Bülbüləm ay zalım rəhm qıl mana  
Salma belə dərdə girana Leyli.

Baxmadın sinəmin gur ataşına  
İrəhm et didəmin axan yaşına  
Məcnuntək çıxartdın dağlar başına  
Saldın zimistanda borana Leyli!

İmanam intizar rəhm eylə bir gəl  
İlqara düz olsan çəkməz idim əl  
Od düşsün Qarabağ alıssın əzəl  
Görəydim olubdu virana Leyli!

**SALAM DUA**

**“G öyçə gülü” havası**

Əvvəl ərz halım salam dualar  
Mən qəribdən o diyarə yetişsin  
Cəmi qohum qardaş zoqu səfalar  
Sizin üçün aşkara yetişsin.

Nə qədər yazıram qəmli risalə  
Sizi yada mən salıram dal-dala  
Nə olar ki, bir nüqtəli məqalə  
Müntəzirdi bur biçarə yetişsin.

Var olsun cəmi el, dost, aşına  
İşix gün yayılsın cümlə başına  
Baxsanız sinəmin gur ataşına  
Az qalıb ki, bir yanara yetişsin.

Yəqin ərz-halım yazmanam bir də  
Alarsız sədamı qürbət ellərdə  
Əvvəldən İmanı kim saldı dərdə  
Yarəbb görüm onu narə yetişsin.

*Növrəs İman*

## KÜRD OĞLU

Göydən bir cüt sona endi  
İki dağın arasına  
Yar ki yardan ayrı düşdü  
Ağlar sızlar çarası nə?

Qızıl almanı dişdəsin  
Dörd yanını gümüşdəsin  
Yol düşsün karvan işdəsin  
Mehri yarın obasına.

Noldu, Kürd oğlu, noldu?  
Saraldı gül rəngim soldu  
Mehri yar bizdən yad oldu  
Dağlar düşüb arasına.

## MÜXƏMMƏS

Yarım yıgıb gözəlləri  
Ayvan otağı gəzdirir.  
Doldurub piyaləni  
Dəstində saqi gəzdirir.

Saqinin nazikdi beli  
Dindirirsən xoşdu dili  
Məşşətəli siyah teli  
Ayna qabağı gəzdirir.

Ayna qabağında covhər  
Gözəllər içində ülkər  
Vurubdu müşknən ənbər  
Ətir yanağı gəzdirir.

Yanağı bənzər lalaya  
Görəni salır balaya  
Mey tökübdü piyalaya  
Qaymaq dodağı gəzdirir.

Dodağı bənzər mərcana  
Qəsd edib şirin cana  
İnci düzübdü qaytana  
Bulur buxağı gəzdirir.

*Növrəs İman*

**TƏCNİS**

Ay tazə şəhbazım həm sərvə nazım  
Qulluğuna var bir ərzim sənəm al!  
Yolunda sədəqə candı niyazım  
Layix dəyil qurban kəsım sənə mal!

Götürmüşəm çox sağalmaz yarə mən  
Qəm çəkərmi ləblərindən yar, əmən  
Layiq olsam qulluğunda yarə mən  
Geydirərəm al üstündən Sənəm al!

Növrəs İman günün oldu nə qarə  
Bad əsdi zimistan oldu nə qara  
Çərxi qərdeş gənə çaldı nəqarə  
Ay gün al eylədi qurdu Sənəm al!

*Növrəs İman*

**“Səməndəri” havasında**

Aman-aman sevgi necə şirindi  
Məcnun-Leyli deyib bulağı gözlər  
Leyli vədə verib gəlləm deməyə  
Bir ildi sərbəsər bu dağı gözlər.

Məcnun gözü qaldı Leyli qaşında  
Yazıx canı yandı eşq ataşında  
Çöl quşları yuva saldı başında  
Tutulmuşdu nitqi, qulağı, gözdər!

İman baxdı Leyli-Məcnun baxtıdı  
Yarın hökmü şahın xaqan taxtıdı  
Zimistan keçibdi, yaylaq vaxtıdı  
Gələn qəflə-qatır bulağı gözdər!

*Növrəs İman*

## CIĞALI TƏCNİS

### **D odaxdəgməz**

Çən gəlsə dağlarə yellər əsdirər  
Qış da çətin gəlsə dalı əyər əyər  
Aşix deyər əy ərdən  
Nə gətirdin əyərdən  
Laçın getdi şikarə  
Gətirərsə əyər dən  
Elin səsin qayələrdən kəsdilər  
Eşitsə qəddini dal əyər əyər.

Yəqin kəsər zəhrin zəhri sal salı  
Qəza cana zəhrin zəhri salsa alı  
Aşix gəzir sal salı  
Yar qəddinə salsa alı  
Canan canı nəzərdən  
Əyər yaxşı salsa alı  
İçəndə qardaşı zəhri salsalı  
Səslərdi dilində dal əyər əyər.

Yazıx canı canan qəddin ay anə  
Danşsan dərdini salsan əyanə  
Aşix gəzir aya nə  
Dilin əşqə ə yanə  
Xain nədən qaralıb  
Gəzir eldən ayənə  
İman istər cahan gəzər əyanə  
Yaralı sinəsin dal əyər əyər.

**DÜLGƏR ABDULLA İLƏ  
AŞIX İMANIN DEYİŞMƏSİ**

**“El” havasında**

*İman:*

Ya mənim adım ya öz adını  
Dut böyük qardaşım ol əvəzində  
Ayırma kənara məndən yadını  
Gəzərəm dəryanı çöl əvəzində.

*Abdulla:*

Əzizim mükərrəm ey nuri eynim  
Duraram əmrində qul əvəzində  
Vücudu bibəla mütii ehtiram  
Geyərəm kərbasın şal əvəzində.

*İman:*

Elə bildim yatıb mənim iqbalım  
Qar alır qapıyı qarışıb halım  
Qabağına qatmağa olmasa malım  
Kəs apar başımı pul əvəzində.

*Abdulla:*

Nama yazdın məni saldın dərinə  
Mən qurbanam mərd iyidin sərinə  
And olsun insafə şərbət yerinə  
İçərəm zəhrini bal əvəzində.

*İman:*

Əvvəl iltimasım bil səndən budur  
Aç da mətləbini mən görüm nədir  
Əyər ki verməyə olmasa məqdur  
Apar sat İmanı qul əvəzində.

*Abdulla:*

Abdullayam düşdüm həqqi sayına  
Kərəm kanı firsət vermə xayına  
Döşərəm üzümü xakipayına  
Gəzərsən xanəmdə pol əvəzində.

*Zodlu Abdulla*

## GÖZƏLLƏMƏ

### “Qəhrəmanı” havasında

Bihuda dolandım əfsanə gəzdim  
Canım dost yolunda Leyli niyazdı  
Məhəbbət kəsilib ilqar pozulub  
Əvvəlki məhəbbət Leyli niyazdı.

Qəmər qan ağladı leşkər yeridi  
Yaram sızıldar nəşdər yeridi  
Leylinin qoluna nəşdər yeridi  
Məcnun qan çöldə Leyli niyazdı.

Həya çəkib daldalanma sən arə  
Həqiqi dostumsan kəsmə sən arə  
Abdullanı xiyalnan sən ara  
Gəzir şəms təki Leyli niyazdı.

*Zodlu Abdulla*

**TƏCNİS**  
*(bağlama)*

Bu gün səfər etdim bir xanə gördüm  
Beş qapısı bağlı bu dərindi bu  
Beş qapısı bağlı beşi açılmış  
Beşi cavab verdi bu dərindi bu.

Beş minbərdi hər birində beş ayə  
Beş yerində zikr olunur beş ayə  
Beş yerində mən oxuram beş ayə  
Beşini qism etdim bu dərindi bu.

Beş idi əyanə beşi məstanə  
Beşidi əfsanə beşi hər yanə  
Beşidi imanə beşi divanə  
Beşi nalə eylər bu dərindi bu.

## MÜXƏMMƏS

Ay oğlan müştəriyəm  
Mələkə süfət bacına  
Yanağı gül qönçəsi  
Dahanında qənd bacına  
Gözləri canım alır  
Qaşları cəllad bacına  
O gəlir sən də versən  
İçərik şərbət bacına.

O vaqtiki gördüm üzün  
Olmuşam divanə kimi  
Yanıram atəşinə  
Şəmdəki pərvanə kimi  
Könlüm onun zülfündədi  
Necə ki bir şanə kimi  
Həsəratıyəm ayırmasın  
Sən eylə minnət bacına.

Təbiət tək yaratıb  
Yoxdu gözəllikdə tayı  
Mən onun aşığıyam  
İtirməsin həqqi sayı  
Çox yığıncaq lazım dəyil  
Yunulca eyləyək toyu  
Musaya zəhmət vermək  
Deyil bu adət bacına.

*Aşıq Musa*

**“Göyçə gözəlləməsi” havasında**

Məclisi abad eləyir  
Nə günahı var telli sazın.  
Məlul gönlü şad eləyir  
Nə günahı var telli sazın.

Pulunu vermir sələmə  
Gözünü tikmir qələmə  
Zülüm eyləmir aləmə  
Nə günahı var telli sazın.

Yek səcərdi, yek də dəmir  
Haqq özü eyləyib əmir  
And içmir ürüşvət yemir  
Nə günahı var telli sazın.

Yoldan çıxıb yoldan azmır  
İblis kimi ara pozmur  
Molla kimi cadu yazmır  
Nə günahı var telli sazın.

Musa vəsfən söylər saza  
Eşidən gəlsin avaza  
Oxşamır ki, molla qaza  
Nə günahı var telli sazın.

## **BAŞ MÜXƏMMƏS**

Mən səni görəndən bəri  
Halım pərişandı Maral  
Açılıb qoynun içi  
Bağı gülüstandı Maral!  
Pərvanə cismim oduna  
Alışiban yandı Maral!  
Dərd bilməz naqıs dedi  
Dərd bilən inandı Maral!

Ala gözləri görəndə  
Oldum mehriban sana mən  
Gəl otu, göz önündə  
Eyləyim dövrən sənə mən  
Mal demək layıx deyil  
Nə deyim qurban sənə mən  
Bu gözəllik sənə qalmaz  
Bu çarxı devrandı Maral.

Kərəmi də belə etdiniz  
Döndü İsayə bəsdimi?  
Ağladı daxıl düşdü  
Turi Sinayə bəsdimi?  
Məşçidi tərək eylədi  
Girdi kilisayə bəsdimi?  
Quranı atdı oda  
Yandırdı ayə bəsdimi?  
Zülm ərşə dirək oldu  
Asmana dayandı Maral!

Lənət gəlsin keşişə  
Aləmdə bir səs eylədi  
Qızı getdi o vermədi  
Övladı ilə bəhs eylədi  
İki sevgini bir-birindən  
Ayırdı həvəs eylədi  
Çəkdi din təsibini  
Kərəmə qisas eylədi  
Haqq özünü qisas qoymaz  
Ədalət divandı Maral!

Sən bir tərsa qızısan  
Əyib qəddim “dal” eylədin  
Yıxdın gönlüm şəhrini  
Sən necə xiyal eylədin  
Şəfa üçün mən xəstəyə  
Ləblərini bal eylədin  
Göyçəli aşix Musanı  
Dərdindən abdal eylədin  
Əl mənim ətək sənin  
Ölürəm amandı Maral!

*Tufarqanlı Abbas*

## CIĞALI TƏCNİS

Çox gözəlsən şoqun düşüb cahanə  
Tiflintək baxaram gözəl gözələ  
Mən aşığam cəhanə  
Cahan qurban cəhanə  
Xudanın xoş bəndəsi  
Xoş gəlibsən cəhanə!  
Yaradan yaradıb saldı cəhanə  
Görmədim sənin tək gözəl gözələ.

Əyər bağban isən bağ işini gör  
Bağ bəcər, bağ bəsdə, bağ işini gör  
Mən aşıq bağ işini gör  
Bağbansan bağ işini gör.  
Nə yatıbsan ay ovçu  
Dur maral bağışını gör  
Bu tər lan gözdünün baxışını gör  
Qəsd elər canımı gözəl gözələ.

Mən Abbasam müştəq oldum sənə yar  
Əvəl gündən məylim saldım sənə yar  
Mən aşıqəm sənə yar  
Çıqar bağrım sənə yar  
Qış otağda, yaz bağda  
Mehman ollam sənə yar!  
Gəzdim gəşt eylədim neçə sənə yar  
Yoxdur sənin təki gözəl gözələ!

***Tufarqanlı Abbas***

**“Naxçıvanı” havasında**

Yatdım səda gəldi canan elindən  
Oyandım ağladım bu sabahları  
Bir cavab almadım yarın dilindən  
Görüm açılmasın bu sabahları!

Ay da qalxıb günortanın yerinə  
Talib olan qulluq edər pirinə  
İki sevgi yetsə biri-birinə  
Allaha xoş gedər bu sabahları!

Mən Abbasam müsəllayə varmadım  
Əl uzadıb yar zülfünü hörmədim  
Bir bağ saldım qönçə gülün dərmədim  
Dərdilər tökdülər bu sabahları!

***Hüseyn Bozalqanlı***

Buxağı artırır meyli  
Qarğı saçlı uzun boylu  
Kimi Məcnun kimi Leyli  
Dolanıb dağı gəzdirir.

Dağları gəzirdi Məcnun  
Şoqu artırdı günbəgün  
Yarını axtaran bu gün  
Edib sorağı gəzdirir.

Sorağı eylə o yara  
Dərdinə qılsın bir çara  
Məni salan bu diyara  
Yarın fərağı gəzdirir.

Fərağı eylədim o gün  
Ürəyimə qoydu düyün  
Yarın tapsa aşix Söyün  
Çeşmi çırağı gəzdirir.

***Qasım bəy Zakir***

**“Qaytarma” havasında**

Dedim gözəl bu qaşların yaydımı  
Dedi qövsü qüzəh kəmanıdı bu  
Dedim xallarındı tən edir ayə  
Dedi gözəlliyimin nişanıdı bu.

Dedim gözəl mən ha sevirəm səni  
Dedi qismət etsin yaradan qəni  
Dedim sədrin üstə alginən məni  
Dedi mərd igitdər meydanıdı bu.

Dedim sən Zakirə etgilən vəfa  
Dedi mən aşığa vermərəm cəfa  
Dedim ləbin əmən bularmı şəfa  
Dedi xəstələrin dərmanıdı bu.

*Molla Pənah Vaqif*

**“Qaytarma” havasında**

Ay şahı xubların şuxi dilbərin  
Səndən sənubərin xicaləti var  
Xub yaraşır sənə diba mintənə  
Bu bəzəyin yəni əlaməti var.

Bu zib-ziynətin şəni-şövkətin  
Mehracı rəfətin babı dövlətin  
Hüsni məlahətin çəşmi afətin  
Bu qəddi qamətin qiyaməti var!

Olmaz belə adəm yığılsa aləm  
Mələkdən mukərrəm əla və əzəm  
Özü bir şux sənəm istiğnası kəm  
Lisanində əcəb hikayəti var.

Məhbubi müntəxəb bir ali mənsəb  
Qəmzəsində qəzəb sən saxla ya rəbb  
Gül ruxlu, qünçə ləb, turuncu qəbqəb  
Əmma bizə hərdən nəzakəti var.

Qaşı yay, çəşmi şux, müjqanları ox  
Cümlə kəsdən artıq bərabəri yox  
Gül cəmalı ayruş, yanında mənsux  
Vaqıfın ondan çox şikayəti var!

*Şair Nağı*

**MÜXƏMMƏS**

Bu hünəri səndə gördüm  
Ölməginən yaşa Nağı  
Niqolay bəyin qanını  
Dağıdıbsan daşa Nağı  
Afərin sədası düşüb  
Cəmi Qızılbaşə Nağı  
Düşmandan qısas alır  
Gələndə döş-döşə Nağı.

Yüz yerdə cəng elədin  
Kim görüb belə davanı  
Öldürdün pristavı  
Sındırdın qlavanı  
Kəpəzdə yataq saldın  
Yedin mirabin avını.

.....  
.....

Aleqsannan Niqolaybəy  
Özün saldı qalmaqala  
İstədi qaçaq öldürə  
Namestnikdən nişan ala  
Hər biri bir patron yedi  
Sədası düşdü mahala  
Onlara gələn nişanı  
Sən al ver yoldaşa Nağı!

Qələt elər bir də gələn  
Sənin kimi nər üstünə  
Öldürdün tufəngin aldın  
Şinelini sər üstünə  
Kim görüb ki, səfih tülkü  
Hücum edə şir üstünə  
Əl ata bir qıçına  
Yapışdıra daşa Nağı.

Bəglər bəyəm Çıraxbəyov  
İrəvandı mənim yerim  
Axşam sabah müntəzirəm  
Bircə səni harda görüm  
Xudam bir qismət eləsin  
Qulluğuna salam verim  
Bir doyunca qamətinə  
Eyləyim tamaşa Nağı!

## **BƏYİN TƏRİFİ**

Gəldik çıxdıq Süleymanın taxtına  
Görüm ay bəg toyun mübarək olsun  
Aşix çatdı toyun yaxşı vaxtına  
Görüm ay bəg toyun mübarək olsun  
Qohumun, qardaşın, elin sağ olsun.

Bir hava çal xublar girsin oyuna  
Mən qurbanam qamətinə boyuna  
Biz də gələk sağdaş, soldaş toyuna  
Görüm ay bəg toyun mübarək olsun  
Qohum, qardaşın, elin sağ olsun.

Xonçana düzülüb noğulnan badam  
Toyunu elədim ürəkdən şadam  
Sağ olsun məclisdə oturan adam  
Görüm ay bəg toyun mübarək olsun  
Gələninə gedəninə borc olsun.

Dərya adasında oynayır balıq  
Dadına yetişsin qoy rəbbi Xalq  
Balabançıya çuxa mənə arxalıq  
Görüm ay bəg toyun mübarək olsun  
Gələnin gedənin elin sağ olsun.

Mən aşiq o gün eylər  
O quzeydi o güneylər  
Dost dostu haçan görsə  
Bayramın o gün eylər.

Mən aşığı yazma məni  
Dəftərə yazma məni  
Olaydım qış quzusu  
Əməydim yaz məməni.

Qızıl gül dəstəsi nərgiz butası  
Heç sizə dəgməsin düşmən xatası  
Sən olasan on iki oğul atası  
Görüm ay bəg toyun mübarək olsun  
Sağdöşünə, soldöşünə borc olsun!

Qızıl gülü dəstə-dəstə dərərlər  
Dəribnən pünhan yerə sərərlər  
Sazandara layıq xələt verərlər  
Görüm ay bəg toyun mübarək olsun  
Gələnin, gedənin, elin sağ olsun!

Mən aşığı bir üzdü  
Ördək göldə bir üzdü  
Üzüm qoy üzüm üstə  
Görən desin bir üzdü.

*Misgin Vəli*

## **MİSİRİ**

Məğribdən məşriqə səf çəkib durub  
Qüdrətdən çatılıb baş-başa dağlar  
İtaət boynuna salmış həmayil  
Misli pəsənd xotgər, xan, paşa dağlar.

Baxıb hökm yəkta dur ey du kafə  
Gəh kükrüyür gəhdən gəlir insafə  
Bəy pəykərə çəkir bayaz ləffafə  
Fərvərdin geydirir qumaşə dağlar.

Bəd illərdən satın aldın pis günü  
Çağırdın dumanı, tökdün çisgini  
Ağlar gözdü qoydun cida Miskini  
Eylə gülə-gülə tamaşa dağlar.

## **BAŞ SARITEL**

Ay ağalar bəs necə olar  
Halı yardan ayrılanın  
Yaxın ikən uzax düşər  
Yolu yardan ayrılanın.

Bülbül gülsüz ötməz imiş  
Gül tikansız bitməz imiş  
İşə gücə getməz imiş  
Əli yardan ayrılanın.

Duman dağlara çəkilər  
Uca, alçağa tökülər  
On beş yaşında bükülər  
Beli yardan ayrılanın.

Dağların başı al olu  
Gözəl sevən abdal olu  
On bir ay dinməz lal olu  
Dili yardan ayrılanın.

Nəsim deyər bular imiş  
Dərdi canda qalar imiş  
Cavan ikən solar imiş  
Gülü yardan ayrılanın.

*Aşıq Əmrah*

## **GÖZƏLLƏMƏ**

### **“Heydəri” havasında**

Bu gün bir gözəl görmüşəm  
Yola gəlmir namümkündür  
Tərən kimi durub səfdə  
Tora gəlmir namümkündür.

Barmaxları qarğı qəmiş  
Dırnaxları sədəf gümüş  
Məmələri təza yemiş  
Doymaq olmur namümkündür.

Əmrah der tərəninin qızı  
Al üstən geyib qırmızı  
Dünən dedicəyi sözü  
Bu gün demir namümkündür.

*Aşığı Alı*

## **GÖZƏLLƏMƏ**

Yar yanında günahkaram  
Doğru sözüm yalan oldu  
Yeriş gətirdi ğəm leşgəri  
Gönlüm şəhri talan oldu.

Bax bu qaşa, bax bu gözə  
Yandı bağrım döndü közə  
Keçən sözü çəkmə üzə  
Keçən keçdi olan oldu!

Aşığı Alı sənə qurban  
Gəl əyləmə bağrımı qan  
İtgin düşdü tülək tərən  
Sar da kəklin alan oldu!

*Aşıq Nəcəf*

**“AŞIX HÜSEYİNİ” HAVASINDA**

A bimürvət axı sənnən ötəri  
Olmuşam bir dəli divanə  
Səbəb nədir məndən kənar gəzirsən  
Baxırsan daldadan biganə kimi.

Yanağın gözəldi misalı bir gül  
Ləblərin ləzzətədi, innabıdı bil  
Axar dahanından abı səlsəbil  
Dişlərin düzülüb dürr, danə kimi.

Biçərə Nəcəfi batırdın qəmə  
Üst-üstündən dağ çəkibsən sinəmə  
Necə ki pərvanə dolanır şama  
Dolannam başına pərvanə kimi.

*Aşığı Talib (Aşığı Ələsgərin oğlu)*

**GÖYÇƏNİN AĞIR GÖZƏLLƏMƏSİ**

Ağ libasın tər əndamın gül yüzün  
Nə yaraşır bir bir üstə gözəl qız  
Xoş yerişin, şux gülüşün, dür sözün  
Qədəm saxla, get ahistə gözəl qız!

Əylən bircə mənim gönlüm şad eylə  
Şirin aşna olub verək əl-ələ  
Həsretin çəkməgdən döndüm bülbülə  
Dəstə gül götürüb dəstə gözəl qız!

Gönül əcəb atdı haçan yorular  
Bağrının başına millər vurular  
Eşq odunda yanar, yanar qovrular  
Nörəs İman kimi xəstə gözəl qız.

\* \* \*

Dost dostun mətləbin ürəkdən qansa  
Seryaqıf sözüylə yad olmaz-olmaz  
Sevgi sevgisindən kənar dolansa  
Yüz söhbət eyləsə dad olmaz olamaz.

Müxənnətnən hərgiz olma aşına  
Qədrin bilməz yüz dolansan başına  
Dövlət tapıb yetsə doxsan yaşına  
Nam göstərib onun adı olmaz olmaz.

Yazıx Talib işin ahı-zardadı  
Hər dağılmışın bir diyardadı  
Yetsin dada ustadların ustadı  
Onun kimi heç ustad olmaz olmaz.

*Aşıq Əsəd*

## NƏFƏSÇƏKMƏ TƏCNİS


Eşidib bilənlər arif olanlar  
İnsan necə şeydə eyləməzmi hiiiiif!<sup>1</sup>  
Bir tayfa görəndə xəbər alanda  
Cavabın verəndə eyləməzmi hiiif!  
Xoş dilinən onu tıkrar eyləsən  
İkrah olar səndən ay eylər of-of!

Günü həqdən bilər öz ər babını  
Göz görcək bilər öz ərbabını  
Sərbaf toxuyan özər babını  
Məkiyə tel atanda eyləməzmi hiiiiif!  
Məkiyə tel atıb şirin karın görəndə  
Bir teli qırılsa ay eylər of-of!

Qəza səməndini bir gündə minə  
Bir gün də atdana bir gün də minə  
Əjdəha Əsədi bir gündə minə  
Sərasər çəkəndə eləməzmi hiiiiif!  
Vəfalı yar qəbrim üstən keçəndə  
Baxıb yada salıb ay eylər of-of!

---

<sup>1</sup> Nəfəsin geri çəkir.



*Ərtoğrol Cavid*

## AŞIX MƏHƏMMƏDİN AŞIX ƏLƏSGƏR HAQDA SÖYLƏDİYİ İKİ PARÇA HAQDA



BİR çox nağıllar var ki, böyük, maraqlı bir temaya, hadisəyə malikdir, lakin oxucuda təsir buraxmır.

Neçün?

Çünki oxucu hadisəni nağılın ifadəsi ilə duyur, ifadə zəif ikən nağıldakı hadisəni duyma da zəifləyir.

Bəzi parçalar, hekayələr var ki, ən kiçik, ən bəsit bir temaya malik olduğu halda oxucuya çox məmnun təsir buraxır. Bunun səbəbi ifadənin təmiz və səmimiyyətdir. Aşix Ələsgər haqda Aşix Məhəmmədin söylədiyi iki hekayə bu tiplərdəndir.

“Aşix Ələsgərin Həcər ilə deyişməsi” ilk hekayədir. Həcər məğrur, gözəl və ağıllı bir qızıdır. O elçilərin çoxunu rədd edir. Misal: Balının köklüyünü, İskəndərin arıxlığını, Dünyamalının əyri ayaq olmasını, Məhəmmədin burnu uzunluğunu, Mirzə Məhəmmədin burnu sululuğunu bəyənmir. Demək bu adamları zahiri naqisliyinə görə qəbul etmir. Bəzilərini rədd etmə səbəbi onların xarakterləridir və başqa incə nöqtələrdir. Misal:

Məşədi İsa belə yazır:

“Mən 12 kəndin qlavasıyam. İki yol padşah qəbulunda olmaqla ondan qoçaxlığımıza, iytliyimə qızıl medallar həmail almışam. Əyər məni xoşlayırsa gəlsin mən onu alım.”

Həcər nə deyir?

“... eşitdiyimə görə iki-üç arvadı var vəhəlin ki, hər kişinin bir arvadı olmalıdır.”

Həcər doğru düşünür, o, təkarvadlılığı sevir. O, insan olaraq azad düşünür, onda demokratik elementlər vardır.

Əbdüləzim adlı birinin yaxşı papağı var. Həcərə elçiliyə gələn dostları papağı alıb başına qoyur. Əbdüləzimin özü gələrkən Həcər papağı tanıyıb, belə cavab verir:

“bu papağı... hər yetən geyib gəlir,... əyər məni alsan məni də el arasına qoyarsınız, ona görə sənə də getməyəcəyəm.”

Demək, Həcər onun hürmətini biləcək kişi istəyir.

Mustafa ağanı belə rədd edir:

“... yaxşı kişilərdəndi, ancaq bu var ki, mən də başıma ipək yaylıq örtürəm, o da. Bizim ikimizə bir papaxlı kişi lazımdır ki, bizi saxlasın”.

Demək, Həcər onu qoruya biləcək cəsur bir kişi istəyir.

Elçiləri rədd etmə səbəblərini nəzərdən keçirirkən, Həcərin arzularını bilmək olur. Aşix Ələsgər də ona müraciət edir. Həcər yenə rədd edir, o deyir ki,

“Ögrən bu sözlərim saxla yadigar,  
Gözəldə haya olar, iytlərdə ar.  
Evlak köpək qeysəfədən pay umar,  
Nə haqq umur o xiyalə yetişməz.

Mən 18 yaşında, o isə əlli yaşında olarıq, məndən pay umur. Buna nə ad vermək olar”.

Demək, Həcər evlənərkə yaş münasibətini də nəzərdən qaçırmır.

Həcər Məşədi Musa adlı birinə ərə gedir. Onlar səmi-mi, işgüzar ailə qururlar. Məşədi Musa orta yaşlıdır. Həcərin evlənməsini eşidən Ələsgər gəlib bu sözləri deyir və bununla hekayə bitdi:

“– Həcər, bir bu qədər gözlədin. Səni hər cürə cəvan, varlı adamlar istədi, heç birinə də getmədin. İndi getdiyin bu adamdı? Toyun mübarək olsun!”.

İkinci parça daha kiçiksə, daha məzmunludur. Erməni-müsəlman qırğınında yaylaqların birinə gedən Ələsgər hər yanı boş görüb, səbəbini çobandan soruşurkən, o belə deyir:

“– Bu andıra qalmış millətlər qırğını nəticəsində el köçə bilməyib.”.

Bu kiçik cümlə ilə, “andıra qalmış” kəlməsi ilə xalqın bu qırğına necə münasibət bəsləməsi aydındır, xalq bu qırğına nifrət edir.

Bu kiçik hekayənin qiyməti kiçik cümlələrdədir. Hər elə kiçik cümlə geniş mənaya malikdir. Bu boşluğu görə Ələsgər ağlayır. Neçün? O belə deyir:


“...elsiz aşığı neyə lazımdır? Mənim ağlamağım elin gəlmədiyindən, dostların yurdu boş qalmaqdandır”.

Aşıxlığın, xüsusən Ələsgər kimi talantlı aşıxların xalqa nə qədər yaxın olmalarını duymaq üçün bu cümlə kifayət edər.

Aşıx Məhəmmədin söylədiyi bu iki hekayə nəsrə layiqdir. Məncə, Aşıx Ələsgər haqda olan bu kimi hekayələri toplayıb, mükəmməl halda nəsrə hazırlamaq ən münasib üsuldür.

30.12.1039.

*Bakı*



## AŞIQ ƏLƏSGƏRİN HƏCƏR İLƏ DEYİŞMƏSİ

Söylədi: *Aşiq Məhəmməd*  
Yazıya aldı: *Hüseyn İskəndərov*



ƏCƏR Göyçədə Qızıl Vənk kəndindəndir. Həcər 22-24 yaşlarında bir gözəl-göycək qız olub heç kəsi bəyənib getmirmiş. Bir gün Nərimanlı kəndlisi Hacı Əli oğlu Balı və Qayabaşılı Hacı Xıdır oğlu İsgəndər Qızıl Vənkədə Həcəri görüb xoşlarına gəlir.

Molla Balı qızı özünə almaq məqsədilə Həcərə elçi göndərir. Molla Balı cəvan isə də qayət kök bir adam olduğundan qızın xoşuna getməyib, elçi ilə Molla Balıya böylə xəbər göndərir:

– O, o qədər kökəlibdir ki, onun ürəyi axta yabı kimi olar. Elə adam əşqə kor baxar.

Bu rədd cavabdan sonra onun qonşu kəndlisi İsgəndər Hacı Xıdıroğlu çox arıq adam olduğu üçün elə bilir ki Həcər bunu bəyənər. Ona görə qıza elçi göndərir. Həcər isə buna da getməyib deyir:

– O, o qədər arıqdır ki, onun baş gönü üstündə quruyub. Mən elə adamlara getmərəm.

Bunu eşidən Qara İmanlı Məşədi İsa qızı görmək məqsədilə Qızıl Vəngə gəlir və birbaş Həcərin evinə gedir. Qızı orada görəndən sonra xoşlayır və ona bir qarı ilə xə-

bər göndərir ki, “Mən 12 kəntin qlavasıyam. İki yol padşah qəbulunda olmaqla ondan qoçaxlığımıza, iyitliyimə qızıl medallar həmail almışam. Əyər məni xoşlayırsa, gəlsin mən onu alım”.

Həcər qarıya deyir:

– Məşədi Həsənin, eşitdiyimə görə, iki-üç arvadı var və halanki hər kişinin bir arvadı olmalıdır. İndi əyər məni də almaq istəyirsə, o zaman arvadlarının biri bir əlin tutsun, o birisi də o biri əlin, üçüncüsü də ağzının üstündən vursun.

Qarı bu xəbəri apardıqda Məşədi İsa da kor-peşiman olub öz atlıları ilə geri qayıdır. Bu əhvalat üç nəfər Kəsəmən kəntlilərinə də yetişir. Bunlardan birincisi Dünyamalı qonşusu Əbdüləzimin bir əmanət papağın alıb geyir və Həcərə özü üçün elçi gedir və öz tərəfindən bir adam Həcərin yanına hə-yox üçün göndərdikdə Həcər elçiyə deyir:

– Onun ayaqları qış danası kimi əyri bitib. Qoy o hələ göy otdan qılçaları düzələnədək otdasın, sonra ona gedərəm.

Dünyamalı bu xəbərdən odlanıb geri qayıdır.

Dünyamalıdan sonra həmin Kəsəmən kəndlisi Məhəmməd adlı bir şəxs Həcərə elçi göndərir. Bu da Dünyamalı borc alan papağı geyib getdiyindən Həcər bunun papağını tanıyır, çünki o bu papağı Dünyamalının başında da görmüşdü. Məhəmməd dodağı büzük, burnu uzun bir şəxs olduğundan Həcər bunu da bəyənməyib elçiyə böylə deyir:

– Onun ağzı tülkü ağzına oxşayır, qoy getsin, yeddi il qanqal otlasın ki, ağzı dəvə ağzına oxşasın.

Məhəmməd bağıryanmış, naumud qayıdır.

Bundan sonra papaq yiyəsi Əbdüləzim Kəsəmənli birbaş Həcərin öz evinə gedib onu sevdiyini şərh edir.

Həcər Əbdüləzimin papağın əlinə alıb baxır və deyir:

– Əbduləzim bu papağı neçəyə almısan?

– 150 manata.

Həcər papağı ona qaytarıb deyir:

– Bilirəm sən məni sevirsən, özün də yaxşı oğlansan, ancaq siz bu papağı el arasına qoymusunuz, hər yetən geyib gəlir. Mən bir kişiyə dayanaram. Əyər məni alsan, məni də el arasına qoyarsınız. Ona görə sənə də getməyəcəyəm.

Bir az keçəndən sonra Həcəri almağa Araz qırağından bir Mustafa ağa Sultanov adlı Zilan kürdü gəlir və fikrini qızın atası İskəndər Xoylu oğluya açır və deyir ki, əyər qızını mənə versən, sənə min manat pul, yüz dana qaradış oveç (qoyun), bir də bir dana dili haça kürən at verərəm.

İskəndər deyir ki, oğul, ixtiyar qızın özündədir. Əyər gəlsə mən razıyam. Həcərə xəbər çatanda o deyir ki, ay ata, yaxşı kişilərdəndi, özü də bəylərdəndi, ancaq bu var ki, mən də başıma ipək yaylıq örtürəm, o da. Bizim ikimizə bir papaxlı kişi lazımdır ki, bizi saxlasın.

Qızın bu cavabından Mustafa ağa da xəcil olub pis-pis qayıdıb getdi.

Kürddən sonra qızı istəməyə Dəryaqırxanlı Mirzə Məhəmməd gəlir və öz əşqini qarı vasitəsilə Həcərə bildirir. Bunun da gözündən su axdığı üçün Həcər bəyənməyib rədd cavabı verir. Ən axırda Həcərin qonşusu Qəfərli kəndindən Sultanov Dünyamalı bəy Həcərin öz evinə gəlir. Həcər bunu çox ixtiramla qarşılayıb üç cürə xörək hazırlayır və stol açıb təam gətirir. Üç cürə xörək və iki stəkan çay stola düzür. Dünyamalı bəy sözə başlayıb deyir:

– Mən bir adamam, bir stəkan çay içib xörəkdən də bir qab yeyəcəyəm. Bəs niyə bu qadar xörəkləri və iki stəkan çayı bura düzmüsən?

Cavabında Həcər böylə dedi:

– Bəs mən adam deyiləm? Mən səninlə bərabər bu

naharı edəcəyəm, çünki Dünyamalı bəy, mən səni sevirəm. Bu qadar ki elçiləri geri qaytarmağımın səbəbi ancaq səni sevməyim idi. Fikrim sənə getmək idi. Əmma daha sənə də getməyəcəyəm. Səbəb budur ki sənin bir bədxasiyyət arvadın var ki, mən onunla heç yola getməyəm, çünki mən sizin evə gələrsəm, çox böyük qeyluqal düşər. Sən də hörmətdən düşərsən.

Həcərin bu açıq danışmağından Dünyamalı bəyin elə bil ki, ürəyinə piçax dəydi. Xörəyi də stolda qoyub ürəyi sınımış otaqdan bayıra çıxdı və çox çəkmədi ki, dərddən öldü.

Aşığı Ələsgər bu işləri eşidib Qızıl Vəngə Həcərin yanına gedib onun gözəlliyinə heyran olub sazla böylə dedi:

Həcər xanım, qaşın gözün təhrində  
Xət yazsan Quranda ayə düşərmi?!  
Götür niqabını mah cəmalından –  
Hüsnün nuri təcəllayə düşərmi?!

Buna qulaq asan Həcər öz qız yoldaşlarından aşığın sözlərinin kimə aid olmasını xəbər aldı və dedi, sözləri qabaq eşitmişdizmi, yoqsa mənəmi deyir?

Qızlar “bilmirik” cavabını verdilər.

*Ələsgər:*

Saxlasan qapında mən ollam nökr,  
Dişlərin mirvari, ləblərin şəkər.  
Səni görən bu dünyadan əl çəkər,  
Daha özgə təmənnayə düşərmi?

*Həcər yüzünü bir az daldalayıb dedi:*

– Qızlar, aşığı mənə deyir?

*Ələsgər qızın ondan çəkdiyini görüb deyir:*

Gözəl arif olub mətləb qanmasa,  
Yayınıb, yaşınıb daldalanmasa.  
Aşırıq muştəq olub qəlbi yanmasa,  
Bir bu qədər ilticayə düşərmimi?

Yazırıq Ələsgərin var etiqadı,  
Möhürlənib gözəlliyinin baratı.  
Olar gözəllərin xumsü, zəkati,  
Mənim təkə binəvayə düşərmimi?

– Xanım, qoyunun, taxılın zəkati mollaya, səyidə düşərsə, gözəllərin də zəkati aşığa düşməlidir, – deyib sözünü tamam edir və həmin kəntdəki toya gedir.

Həcər görürkü aşırıq gedib, dalınca toya bu məktubu göndərir:

Rütbədən kəc olan, loxmadan haram,  
Yüzdər salsa pür kamala yetişməz.  
Bir qul düz dolansa haqqın yolunda  
Qəza tapmaz onu, bəla yetişməz.

Həcərin qarısı məzəmmətlə Həcərə deyir.

– O kişi sənə qaşgözünü Quranın ayəsinə oxşadır. Sən onu biçə oxşadırsan. Ayıb deyilmi?

– Qarı nənə, sən bu işləri başa düşməzsən. Bəs o dəyənləri sən eşitmədin:

Qəza insaniyatı tənəfdən asar,  
Leyli naharmuşdu cəhd elər kəsər,  
Aç daha ayaqdan çəkər sərəsər,  
Cəhd elər barmağı balə yetişməz.

Qarı dedi:

– QIZIM, bu nə deməkdir, mən bundan baş açmadım?

Həcər:

– Görmürsən, Ələsgər bir ayağı gora titrədiyi halda məndən zəkat istəyir.

Ögrən bu sözlərim, saxla yadgar,  
Gözəldə haya olar, iyitlərdə ar.  
Əbləh köpək qeysəfədən pay umar,  
Nə haqq umur, o xiyalə yetişməz.

Mən on səkkiz yaşında, o isə əlli yaşında olarıq, məndən pay umur. Buna nə ad vermək olar, ona görə də belə deməliyəm.

Qarı:

– QIZIM atalardan qalan misaldı, qızı yüzü istər, biri alar, niyə acığın tutur?

*Həcər:*

Gər hükmümi istəsə qafnan qafa  
Bihudə xərc çəkmə, əfsanə cəfa.  
Qaffas tapar ləli safu-sərrafa,  
Nə aşığa, nə abdala yetişməz.

– QIZIM gözəllərə, adətdir, tərif edərlər.

*Həcər:*

Gözəllikdə var Həcərin isbatı,  
Zər libasa naxış vurur xəyyatı.  
Olar gözəllərin xumsü-zəkatı,  
Cəvana yetişər, çala yetişməz.

Sözü tamam edib paketə qoyub göndərir aşıq Ələsgərin üstünə.

Aşıq Ələsgər paketi aldıqda elə güman edir ki, bunu toya dəvət edirlər və açıb şəyirdi Qurbana oxudub görür ki, Həcər yazan həcvdir və o gündən etibarən Həcərlə bir daha görüşmək təmənnasında olur.

Əlqərəz, bir neçə vaxtdan sonra ittifaqən Ələsgər bir toyda (Qızıl Vənkədə) görürkü bir təmtəraqlı stol bəzəyirlər. Ələsgər elə mülahizə etdi ki, buraya pristav, yaxud bəylərdənmi gələcək, əmma görür ki, Həcər başında on–on beş qız-gəlin ilə içəri daxil oldu. Həcəərə bu toyda çaydan, yeməkdən təklif elədilər. Aşıqa və zurnaçıya nə təklif edirsə, çalsınlar. Həcər deyir ki, yaxşı olardı zurnaçı olsun, çünki bir-iki oyun oynadıb gedəcəyəm. Burada olan Aşıq Ələsgər söz alıb toy sahibi Məşədi Qasıma deyir ki mənə bir zaqaz veriblər onu mən oxuyum, sonra zurnaçı gətirilsin.

*Aşıq Ələsgər Həcəərə üzünü tutub aldı:*

Sən bilirsən, subay gəzmək günahdı,  
Şəriətə, yol, ərkanə nə dedin?  
Hər konul özünə bir padşahdı,  
Sındırdın, döndərdin qanə, nə dedin?

Həcər dedi:

– Qızlar, bu söz mənə deyilir, durun gedək. Mən bilseydim Aşıq Ələsgər burda olacaq, heç gəlməzdim.

*Aşıq Ələsgər:*

Eşit bu sözlərimi olginən hali,  
Onlara möhtacdı Göyçə mahalı.  
Sana müştəq oldu bəy Molla Balı,  
İskəndər təki Hacı Aslanə nə dedin?

Həcər dedi:

– Məşədi Qasım əmi, məni baxışla. Mən getməliyəm, toyun mübarək olsun.

– QIZIM, əylən aşığı sözünü qurtarsın, ona dövrən yığaq, sonra gedərsiniz.

*Aşığı Ələsgər:*

Məşədi İsa gəldi səni görməyə,  
Kimin qüdrəti var qəlbinə dəyə.  
Baş əymir Sərdara, sultana, bəyə  
Söylə görüm o tərlənə, nə dedin?

Həcər təəccüb edir, görəsən, bu sözləri buna kim deyib ki, olduğu kimi bütün əhvalatı bilir?

*Ələsgər:*

Kəsəmənli nə cür geyir papağı,  
Sənə nə dəxli var bimürüvvət yağı!  
Onların sinəsinə çəkibsən dağı,  
Heç qurtarmaz o nişanə, nə dedin?

Həcər bir əllilik çıxartıb stolun üstə qoydu və dedi:

– Məşədi Qasım əmi, bu da dövrən pulu. Toyunuz çox mübarəkdir. Biz getməli olduq.

Məşədi Qasım yenə də icazə verməyib deyir ki, qoy aşığı sözünü qurtarsın sonra gedərsən.

*Ələsgər:*

Aşıqam, gedirəm hər xeyri-şərə,  
Eşitdim, əhvalını yazdım dəftərə.

Gümüş rəxtli gələn bəylərə,  
Bilirsənmi sən zənanə, nə dedin?

Yüz iyitdən birini bəyən, boyun əg,  
Gedənin gələnin az qəlbinə dəg.  
Mirzə Məhəmməd Dünyamalibəg,  
Az qaldı əşqindən yana, nə dedin?!

Yazıq Ələsgər hər elmdən halıdı,  
Mövla baratıdı, öz kamalıdı.  
Çəkdiyim özgələr qeylü qalıdı,  
Axırında mən cəvanə nə dedin?

Həcər qızlara və qarisına dedi ki, gördüzmi Ələsgərin fikiri mənə müştəri olmaq idi. Aşıq sözünü qurtarandan sonra Həcər adamları ilə durub toydan gedirlər. Və evə gəlib Qarıya deyir:

– Qarı, indi kağız-mürəkkəb gətir Ələsgərə cavab yazacağam.

Qarı Həcərin dediklərin gətirir. Həcər deyir və qarı yazır:

Arif olan bu sözümə inansın,  
İnciməsin ata-ana, deyirəm.  
Annamaz annasın, qanmayan qansın,  
At sürməsin bu meydanə, deyirəm.

İşim yoxdur dövlətinən varinan,  
Əhdim var xudayi-kirdigarınan.  
Gül xarınan uymaz, tər lan sarınan,  
Qarqa dönməz gülüstanə, deyirəm.

Xalıqnan eylədim bir əhdi vəfa,  
Söygili yar tapam, mən sürəm səfa.

Əlaç haqqa qalıb, insaf sərrafa  
Göhəri yetirsin kanə, deyirəm.

Mən Həcərəm, əbrah-ətlas geyməyəm,  
Öz-özümə soltan mənəm, bəy mənəm.  
Söz əhlisən, mən xətirinə dəymərəm,  
Səf düşübsən, sən pıranə, deyirəm.

Bu məktubu Ələsgərə göndərir.

Bu əhvalatdan bir müddət keçənnən sonra Ələsgər eşidir ki, Həcər öz kəntlisi Məşədi Musa adlı bir orta yaşlı kişiyə arvad üstə ərə getmişdir. Aşıq Ələsgər şagirdi Əsədə təklif edir ki, gəl gedək Qızıl Vəngə – Həcərin mübarəkbadlığına.

Bunlar xırman vaxtı Məşədi Musagilə gəldikdə Həcər Məşədi Musaya deyir:

– Kişi, evini Allah yıxmasın. Ələsgər mənim sənə getməyimi eşidib gəlmişdir. Yəqin çobanı doludur, yenə də bizə söz deyəcək.

Məşədi Musa:

– Ay arvad, o mübarəkbadlığa gəlib, sən çay-çörək hazır elə!

Ələsgər içəri dəvət olunub oturmuşdu ki, gördü Həcər çay-çörək hazır edib stol açır, o saat sazı götürüb deyir:

Qavvaz olub düşsən əşqin dəryasına,  
Narın silkin, narın çalxan, narın üz.  
Dost səni bağında bağban eləsə,  
Almasın dər, gülün iylə, narın üz.

Həcər qilizin kimə vurulmasını o saat düşündü. Məşədi Musanın da evi sadə, kasıbıyana bir ev idi.

*Ələsgər:*

Saldırıbsan qəsr, eyvan, oda sən.  
Bu nökerin, o sevdiyin, o da sən.  
Qiyqac baxıb məni saldın oda sən  
İnsaf elə, gəl könlümün nazın üz.

Bu sözlərin qarşısında Həcər çiyinlərin qaldırıb dedi:  
– Mən indi nə edə bilərəm, iş işdən keçib.

*Ələsgər:*

Gəl sınıx könlümü sari, dur gedək,  
Tərlansan, oylatına sarı, dur gedək.  
Mürüvvət eylə, bizə sari dur gedək  
Bir dərdimi eyləyibsən narın yüz.

Həcər Məşədi Musaya alçaxdan deyir ki, qoymasın  
Ələsgəri oxumağa. Desin ki, ayıbdır, qonşuda ölü ölübdür.  
Ələsgər deyir ki:

– Ölüyü mən ki, öldürməmişəm, ölüb ölüb.  
Yenə başlayır:

Aşiq olan sözünü deməz tərsinə,  
Tər gəzən dünyadə gedər tərsinə.  
Tərs niyə qismət olsun tərsinə  
Qoy sevkənsin narın üzə narın üz.

Həcər özü laəlac, Ələsgərə deyir:

– Xörəyini ye, axşam adam yığılanda oxuyarsan – və  
ona qaymaqla bal təarif edir.


*Ələsgər alır:*

Ələsgər də sözünü deməz qaymağa,  
Yuyar qəssal qəddin bükər qaymağa.  
Bal qatanda şirin olar qaymağa,  
Bulardan da yaxşı olar narın üz.

Ələsgər sözünü qurtarıb Həcərə deyir:

– Həcər, bir bu qədər gözlədin. Səni hər cürə cəvan,  
varlı adamlar istədi, heç birinə də getmədin. İndi getdiyin  
bu adamdımı? Toyun mübarək olsun! – Deyib ayağa qalxdı  
və xudahafiz deyərək atlandı və kəndinə doğru yol basdı.

*Son*



## AŞIQ ƏLƏSGƏRİN DAĞLARA ŞEİR DEMƏYİ

Söylədi: *Aşiq Məhəmməd*  
Yazıya aldı: *Hüseyn İskəndərov*



RMƏNİ-müsəlman qırğını vaxtında (birinci) ermənilər yaylada olduğu üçün müsəlmanlar yaylağa köçə bilmirdilər. Əmma çar hökumətindən qaçaq düşən Eldarlı Əmir Əhməd təkçə yaylağa çıxmağa müvəffəq olur. Bunu eşidən Aşiq Ələsgər öz şeyirdi Əsədə deyir:

– Oğul, Əsəd, deyirlər ki, Eldar mahalı köçüb yaylağa gəlib, gedək bir dostlarımızı yoxlayaq.

Bunlar atlanıb yaylağa gələndə görürlər ki, yurtlar bomboşdur, ancaq bir çoban tapıb ondan soruşurlar ki, niyə yurtlar boşdur, bəs el hanı? Çoban cavabında deyir:

– Bu andıra qalmış millətlər qırğını nəticəsində el köçə bilməyib, ancaq təkçə Əmir Əhməd gəlibdir. Budur onun ovası.

Əmir Əhməd öz alaçığından aşıqların gəlməsini görüb öz arvadı Ağcıya deyir ki, Ağca, Aşiq Ələsgərlə aşıq Əsəd bizim görüşümüə gəlirlər, gedək onların pişvazına.

Aşiq Ələsgər Əmir Əhmədi gördükdə ağlayır. Əmir Əhməd Ələsgərə deyir:

– Qardaş, ağlamaqdan keçibdir, sazı çıxart.

Ələsgər sazını çıxarıb dağlara doğru deyir:

Bir ay yarım novbahardan keçəndə,  
Car olur köksümdə sellərin, dağlar.  
Sonalar calxanır, qazlar çıxırışır,  
Zəməm zimziməli göllərin, dağlar.

Gəlmədi mərd iyit, boş qaldı yurdu,  
Müxənnətlər çəkməz heç belə dərdi.  
Ərkək kəsib, ağır məclis qururdu,  
Xəzələ dönürdü pulların, dağlar.

Hanı mən gördüyüm qurqu bisatlar?  
Mərd iyitlər görsə bağı çatlar.  
Mələşmir sürülər, kişnəmir atlar,  
Necolub devlətin, malların, dağlar?

Kəpəz, Murquz Şahdağına çatılır,  
Xuni ciyərin əşq oduna qatılır.  
Bir əmliyin bir tümənə satılır,  
Niyə pərişandı halların, dağlar.

Bələdəm Eldarın hər cümləsindən,  
Yuxu yatmır biri-birinin bəhsindən.  
İyit nərəsindən, güllə səsindən,  
Dəyməmiş düşürdü kalların, dağlar.

Gözəllər götürmür köksündən abi,  
Dad verdi dəhanda kovsər şarabı.  
Xaçpərəstlə düşüb bunt inqilabı,  
Onunçün bağlanıb yolların, dağlar.

Eləki şəb düşdü qaraldı qaş,ı,  
Dumana qərq olub dağların başı.  
Düşəndə gürgünən kəlbın savaşı,  
Uzaq çəkir qeyl qalların, dağlar.

Kəpəz, Murov, Murquz neçə dağlar var,  
Nur yağsın üstünə, ay dəli Qoşqar!  
Yayın orta ayında yağdırırsan qar,  
Səf çəkmir üstündə sərdərin, dağlar.

Əmir Əhməd Ələsgərdən sözünü kəsib xəbər aldı:

– Qardaş, bəs sən niyə ağladın, qoy mən ağlayım ki,  
mən bu dağlarda elsiz qalmışam.

Ələsgər burada deyir:


– Əmir Əhməd, elsiz aşıq nəyə lazımdır? Mənim də  
ağlamağım elin gəlmədiyindən, dostların yurdu boş qal-  
maqdadır.

Ələsgər sözünü davam edərək:

Hasan nənə, Hasan baba qoşadı,  
Xaşbulaq yaylağı xoş tamaşadı.  
Arsız aşıq elsiz nə üçün yaşadı,  
Ölsün Ələsgər təki qulların, dağlar.

Söz təمامə yetən kimi Əmir Əhməd və Ağca Aşıq  
Ələsgəri və aşıq Əsədi alaçığa aparıb yaxşı hörmətlə qonaq  
edirlər və şirin söhbətə məşqul olurlar.

*Son*



*Ərtoğrul Cavid*

## AŞIQ QOCA QURBANOVUN SÖYLƏDİYİ İKİ PARÇA HAQDA

I – Aşıq Hüseynin məşhur Aşıq Ələsgərlə deyişməsi.

II – Aşıq Hüseynin alverçilərə həcvi.

Deyişmənin temasını əvvəldəki mənzum parçadan bilmək olar. Mis:

“Namərd leyli-nəhar plov yedirtsə,  
Mərdin quru məhəbbəti yaxşıdı.

\* \* \*

Gəzəyən gəлиндən, güləyən qızdan  
Söyləyən qarıdan lotu yaxşıdı.

\* \* \*

Bədnəzər qonşudan, yaman yoldaşdan  
Qədir bilənlərin iti yaxşıdı.

\* \* \*

Çörəysiz otaqdan, səbzəsiz bağdan  
Çölün, çəmənliyin otu yaxşıdı.”

Aydındır ki, burada sədaqət, doğruluq, vəfa, məhəbbət, səmimiyyət irəli sürülüb; çoxdanışma, yamanlığa, namərddliyə nifrət edilir. Bütün bu xətdə deyişmə boyu hiss olunur.

XX əsrin 1-ci və 2-ci onilliklərində böyük hörmət qa-

zanmış, talantlı Aşıq Ələsgər eşidir ki, Hüseyn adlı qabiliyyətli bir aşıq vardır. Ələsgərin şeyirdlərindən Musa loğalanıb, bağlama məktubu yazmaq istərkən ustadı Ələsgər izin vermir. Çünkü, Ələsgər bilir ki, Hüseyn də sənətkardır.

O, sənətkarlara qarşı hörmətəkar olduğundan, Musanın arzusunu rədd edir. Bu parçanın ən qiymətli yerləri iki sənətkarın səmimi münasibətlərini təsvirdir. Aşıxlığın keçmiş, onların yaşayışı, münasibətləri haqda danışarkən bu kimi izahlı deyişmələr böyük rola malikdir.

Aşıx yaradıcılığının, xalq yaradıcılığının yorulmadan ictimai həyatla ayaxlaşmasını isbat edən, ictimai həyatın bəzi səhnələrini təsvir edən bir çox əsərlər var ki, Aşıx Hüseynin alverçilərə dediyi həcv də bunlardandır. Bu parçada aşıx Yeni Ekonomik Siyasət (NGP-YES – red.) devrindəki möhtəkirləri, spekulyantları əks edir. Aşıx belə ifadə edir:

Dükançının əlindən fəhlə kəntçi gəldi cana,  
İsbişqa qızıl kəsir, qarğıdalı dönüb samana.  
Üç arşın ağ alanlar gərək satsın bir dana,  
And içir, inandırır mana çox ziyan olubdu.


Bu parçadakı məzmun sağlamlığını isbata belə çalışmaq lazım deyil, çünkü fikir aydındır – aşıx möhtəkir və spekulyantları tənqid edir.

Mənzum parçalarda ritmik ahəng, qafiyə zəiflikləri yox deyildir. Leksikon etibarlı ilə isə yenilik, originallıq yox dərəcəsidədir. İfadələr ədəbiləşdirilmişdir.

“Aşıx Hüseynin alverçilərə həvci”ni nəşr hüququndan məhrum edən heç bir kəsir yoxdur.

Ələsgərlə olan deyişmə isə aşıxlıq tarixinə aid əsərlərdə daha böyük rola malik olar. Çünkü burada bədii əsərdən ziyadə tarixi qeyd xüsusiyyətləri vardır. Əksər deyişmələr belədi.

*08.12.1939.*



## AŞIQ HÜSEYNİN MƏŞHUR AŞIQ ƏLƏSGƏRLƏ DEYİŞMƏSİ

Söylədi: *Aşiq Qoca Qurbanov*  
(*Tovuz*)

Yazıya aldı: *Hüseyn İskəndərov*

Bir adam ki sənnən ülfət eyləsə,  
Yəqin bil ki onun zətı yaxşıdı.  
Namərd leyli nəhar plov yedirtsə,  
Mərdin quru məhəbbəti yaxşıdı.

\* \* \*

Dad həzar əlindən pərdəsiz sazdan  
Ver qurtar əlindən nəzir niyazdan.  
Gəzəyən gəlindən, güləyən qızdan,  
Söyləyən qarıdan lotu yaxşıdır.

\* \* \*

Hərcayi sözlərdən dənk olduq başdan,  
Salla baş adamdan, ciyəri daşdan.  
Bədnəzər qonşudan, yaman yoldaşdan,  
Qədir bilənlərin iti yaxşıdır.

\* \* \*

Aşix Hüseyn deyər sözünü sağdan,  
Şam yanar piltədən, mey çəkər yağdan.  
Çörəysiz otaqdan, səbzəsiz bağdan,  
Çölün çəmənliyi, otu yaxşıdı.

\* \* \*

Məşhur Göyçəli Aşıq Ələsgərin otuz nəfərə yaxın şayirdləri var idi. Bunlardan aşılıqda kamil olmuş Nəcəf və halı-hazırda yaşayan Əsədə ustaları Ələsgər tərəfindən sərbəst aşılıq etməyə icazə verilmişdi.

Bunlar hər ikisi Tovuz mahalında aşılıq edirlərdi. Nəcəf və Əsəd aşiq Hüseynlə bir məclisdə tapışib onunla tanış olurlar. Bu cəvan aşıqlar Göyçəyə qayıtdıqda aşiq Hüseynin tərifin Ələsgərə nəql edirlər. Ələsgər bu gündən etibarən Hüseynlə görüşmək arzusunda olur və şayirdləri Nəcəf və Əsədə Tovuzda gedərkən Hüseynlə hər zaman əlaqədə olmalarını tapşırır. Nəcəf Əsədlə ikinci dəfə Tovuzda gələrkən aşiq Hüseynin evinə düşürlər. Hüseyn bunlara çox yaxşı hörmət eləyir. Yemək, içməkdən sonra Hüseyn bunlarla söhbətə məşqul olur. Əhval puranlıq əsnasında Hüseyn bilir ki, bunlar adı dillərdən-dilə söylənən məşhur Aşıq Ələsgərin şayirdləri imiş.

Bu vaxt Hüseynin evinə Qıraq Kəsəməndən (Qazax) bir nəfər gəlib Ələsgərin şayirdlərini toya dəvət edir. Toy günü Nəcəf Hüseynə üz basıb usta sifətilə onu da özlərilə bərabər aparırlar. Bu toyu keçirdiydən sonra həmin mahalda bunları qırx gün-qırx gecə saxlayıb buraxmırlar və bu vaxt içərisində bunlara böyük hörmət olunur və yaxşı devranla açıq qabaq, gülər yüz (Poyluya, ordan da) aşiq Hüseynin evinə qayıdırlar. Aşıq Hüseyn Nəcəflə Əsədin paltarını yudurdub, özlərini çimirdirib bir neçə gün saxlayır. Aşıqlar Hüseynin icazəsilə vətənlərinə qayıtdıqda

Nəcəf aşığı Hüseynə deyir ki, o, onun oğluna kirvə olmalıdır. Hüseyn buna razılıq verir və aşıqları əhtramlı yola salır.

Nəcəf və Əsəd öz kəndlərinə çatanda ən əvvəl ustadları Ələsgərin yanına gedirlər və əhval pürsənlik əsnasında bunlar yenə də Hüseynin tam bir məlumatlı, qonaxpərəst bir aşığı olduğunu ustalarına söyləyirlər. Bu vaxt orada olan alınçalı Məhərrəm və Musa (Ələsgərin şəyrdləri) Nəcəf və Əsədin sözlərini kəsib:

– A balam, Şəmşədin gədəsinin tərifi ala buluta çıxardıb bizim başımıza mindirməydən məqsədiniz nədir? Biz gərək bundan sonra sazlarımızı tullayıb aşıqlığa getməyə, – deyib aşığı Hüseynə bağlama məktubu göndərmək fikrində olur.

Ələsgər isə bunu eşidib Musanı töhmətləndirir. Kağız yazmağa icazə vermir.

Həmin günlərdə Nəcəfin oğlunun sünnət toyu olmalı idi və bu toya aşığı Hüseyn necə bir kirvə dəvət olunmuşdu. Aşığı Hüseyn həmin toya gələrkən, yolda yağış, qar, dolu bunu atın üstündə bərk isdadır. Hüseyn böyləliklə yolda çox əziyyət çəkir.

Xilasə, gəlib Nəcəfin toy məclisinə daxil olarkən həmin məclisdə olan Ələsgər “bu Hüseyn olacaqdır” – deyər qalxıb onun əlini tutur və onun gəlməsindən artıq dərəcədə şad olur. Ələsgər məclisdən icazə alıb Hüseynlə müsahibəyə qoşulur və görürkü şəyirdi aşığı Musa yerində qurdalanır. Başa düşür ki, Musa Hüseyn ilə üzləşmək fikrindədir. Musa isə səbr etməyib deyir ki:

– Şəmşəddindən bizə bir bayatı göndəriblər.

Ələsgər xəbər alır:

– Nə cür bayatıdır?

Musa deyir:

... Kafir ayı,  
Açıldı kafir ayı,  
Ayın lama düyün oldu,  
Nə qandı kafir, ayı.

Hüseyn məsələni başa düşüb deyir:

– Şəmşədinə yazsalar, ləyaqətli söz yazarlar, belə söz yazmazlar.

Ələsgər isə Hüseynə soruşur:

– Hüseyn, bu bayatı nə deməkdi ki, sənə acıq tutur?

Hüseyn deyir:

Kafir ayı demək – kəffarə ayıdır, yəni rəmzən ayı.

Açıldı kafir ayı – ayı salavətdəmaq deməkdir.

Ayın lama düyün olması – Əli deməkdir.

Əliyə qailliyi olmayan şəxs həmi kafirdi, həmi ayı.

Ələsgər Hüseynin bu hazır cəvablığını görəndə söhbəti dəyişdirib Tovuz rayonunda adlı-sanlı adamlardan bir-ikisini xəbər alır.

Hüseyn kimisinin əli aşağı düşməyini və bəzisinin öl-məsini xəbər verir. Ələsgər isə bu xəbərə çox təəsüflənib deyir:

– Hüseyn, mən bilseydim heç onları sənədən soruşmaz-dım. Kefim çox pərişan oldu. İndi yaxşı olardı ki, bir sazı götürüb kefirmizi açasan.

Aşıq Hüseyn Ələsgərin fikrini anlamadan başlayır özünün yol məşəqqətindən söhbət eləməyə.

Ələsgər görür ki, Hüseyn dil cəvabı danışır, götürür sazı:

... Dəh nədi  
Arxın başı dəhnədi,  
Əsli bədöy olana  
Qamçı nədi, dəh nədi...

*Aşıq Hüseyn:*

... Ordubada,  
Salmasdan Ordubada,  
Sərkərdə qoçaq olsa,  
Heç verməz ordu bada.

Ələsgər:

– Qardaşoğlu bir sözüm var, ona cavab ver!  
– Buyurun.

Ələsgər:

– Demədimmi içmə əşqin camını,  
Gen dünya başına dar olacaqdı.  
Ya dost olma, ya zəhmətə incimə,  
Dost yolunda boran, qar olacaqdı.

Aşıq Hüseyn, boran sözündən başa düşür ki özünün yol əziyyətindən nahaq söhbət salmışdır. Heç yeri deyil idi, alır:

Konul, düşmə, şeytan filinə,  
Hiyləsi, fitnəsi şər olacaqdı  
Bu dünya bir bağdı, bağbani iblis,  
Alması, heyvası, nar olacaqdı.

Ələsgər Hüseynin tez işi başa düşməsindən təəcüblənir və deyir:

Təvəccüh elədim mən bu hesaba,  
Fələk qurqusuna əhsən, mərhəbə.  
Nurətə gözəllər tapmasın hava,  
Qızıl gül qünçəsi xar olacaqdı.

Hüseyn:

– Ələsgər əmi doğru buyurursuz, əmma burası da var:

Alma həqq qənnasdı, tami şirindi,  
Heyva dəribadı, qandı, irindi,  
Nar səqir malıdı, hədisi dərinde,  
Dənəsi cəsədində nar olacağdı.

Ələsgər görür ki, gülün təşbihi qarşısında Hüseyn bu cəvabı verdi, götürür:

Bir gün soruşarlar günah səvabı,  
Günahkarlar necə gətirər tabi.  
Sırat sual, mizan, qəbir əzabı,  
Bu sual qabağda var olacağdı.

Hüseyn gördü ki, Ələsgər bunu qiyamətə çəkdi, alır:

Lütvədən pak olan Sıratdan keçər,  
Çuğul seyid bazdı, almazlar biçər.  
Səxavət əhlini, mələklər seçər,  
Cənnəti-rizvanda yer olacağdı.

Ələsgər baxır ki, Hüseyn tərpenəsi daş deyil, onu dostluq rəsmini yoxlamaq istəyir:

Cəhd elə əməyin getməsin zaya,  
Kəsb eylə özünə halaldan maya.  
Haramxur, zinakar heç yetməz baya,  
Dosta xain baxan kor olacağdı.

Aşırıq Hüseyn anlayır ki, bunu dağa-dəryaya çəkirlər, başlayır:

Əməl bir parçadı mələklər dərzi,  
Dərək eylə vacibi, sünnəti, fərzi.  
Nəkrail hayxırıb, çalanda gürzü,  
Rovşan gözlərin tirə-tar olacağdı.

Ələsgər qət edir ki, bu adamın dərrakəsi artıqdır götürür:

Ələsgər axtarma qüdrətin sirrin,  
Qaranlığa işıq var, acıya şirin.  
Dilində car eylə mərdlərin pirin,  
Qorxma, dar günündə yar olcaqdı.

Bu nəsihətin qarşısında Hüseyn deyir:

Hüseyn nəfsi küllü zoqatın motu yazanda,  
Şərm eylə, sal yada fəhmin azanda.  
Gün hərarət edib, yerlər qızanda,  
Şahmərdan şafakar olacağdı.

Ələsgər sözlə:

– Oğul, çox sağ ol. Sonra başına gələn əhvalatdan nəql edir:

“Bir günləri şayirdimlə çöldən gəlirdim. Şayirdim dua eləyib deyirdi, Allah belə eləyə idi ki, gedib sevgilimi yaylağda tək görəydim və onula şirin söhbət edə idim.”

Oğlan bu təmənnə ilə gəlib doğrudan da qızı binalarının qabağında tək görür. Mən də ona dedim ki:

– Oğul, əhdin yerini alıb, məndən heç utanma, get sevgilinlə müləqədə ol.

Oğlan qıza tərəf qız oğlana tərəf gələrkən bir çoban nağafıl dərədən çıxdı və bunlar onu görüb biri birilə görüşə bilmədilər və həsrətlə qız geri və oğlan isə mənə tərəf qayıt-

dı. Mən oğlanın pərişanlığını görüb ona bu sözü dedim:

El yeridi, yalqız qaldın səhrada,  
Çək atını, çal çatığın çata çat.  
Hərcayılar səni saldı irəğa,  
Həsərət əlin yar əlinə çata çat.

Hüseyn gördü ki, Ələsgər dodağdeyməz başladı, götürüb deyir:

Həllac qalxar, dağlar atar yayınan,  
Qəyələrdən səngi salar çata çat.  
Ya qangınan deyilənə, ya inan,  
Xeyr şərini çəkəcəklər çata çat.

*Ələsgər cavabını verərək:*

Qışda dağlar ağ geyinər, yaz qarə,  
Sağ dəstinlə ağ kağaza yaz qarə,  
Əsər yellər, qəhr eylər yaz qarə,  
Daşar çaylar, daşlar gələr çata çat.

*Götürür aşığı Hüseyn:*

Dilin dəksə narazısız narə hey,  
Atacaqlar ərəsətdə narə hey.  
Nar içində ha çəkərsən nərə hey,  
Ətin ərir, əzan yanar çata çat.

*Ələsgər:*

Yazıq Ələsgər xəttin çıxdı çal indi,  
Heyi yeyə dalı reyə çal indi.

Hərcayılar kəlləsindən çal indi.  
Sal çəngəlin, çək ciyərin çata çat.

*Aşıq Hüseyn:*

Yazıq Hüseyn yaşın yetdi daha sən,  
Çünkü yetib yəkin yəkə daha sən.  
Nə anlarsan, nə qanarsan daha sən,  
Leyli-nəhar dərs alasan çataçat.

Ələsgər Hüseynin şeyirdlikdə üstü olmadığını qət edir  
və aşıq Musaya tərəf baxanda görürkü o yerində dincəlmir.  
Musa haqqında sözə başlayıb deyir:

İbtida xəlq olundu külli kainat,  
İnsan naqə mindi, naqə nə mindi?  
Gözlərin afəti alır canımı,  
Müjgan kipriyindən nə qanam indi.

Aşıq Hüseyn həriflərin himləşməsini duyun alır:

İbtida xəlq oldu cümlə məxluqat.  
İnsan yerə mindi nə yerə mindi?  
Hüsnündən cismimdə qalmadı taqət,  
Nə Arif münsüdi nə aram indi?

Hüseyn bu sözləri deyən kimi Ələsgər bunun mənasını  
Musaya qandırmaq fikri ilə deyir:

Nə artıq gül, nə əksikdin, nə danlan,  
Zəhər olmur hərcayıya nədən nan?  
Səryaqıfdan, dil bilməzdən, nadandan,  
Əzəl nə qanmışam, nə qanam indi.

Hüseyn sözün kimə ayid olmasını anlayıb alır:

Mərd iyidlər bu dünyada qaladı,  
Hərcayılar cismim oda qaladı.  
Tənə sözdər ciyərimdə qaladı,  
Nə kəsə bilirəm, nə yaram indi.

Aşiq Musa hədəfin özünə vurulmasını başa düşüb məclisdən çıxır. Bunun çıxmağından Ələsgərin xəbəri olmadan deyir:

Ələsgəri çəkməyinən yar, alə,  
Layaq budur yar konlunu yar alə.  
Sınmış dəndan, nə yar ləbini yaralə,  
Əmmək də istəsəm, nə qanəm indi.

*Aşiq Hüseyn:*

Hüseyn ölsə, canan bükər özü ağa,  
Şeyda bülbül boyun əyməz o zağə.  
Mən can dedim, canan düşdü uzağə,  
Nə qəlbim yaxındı, nə aram indi.

Hüseynin bu sözlərindən Ələsgər o saat başa düşür ki, hərif Göyçənin bütün sim tərپədənlərini meydana çağırır. Xoş dillik ilə onun qəlbini ələ alır və deyir ki, bir dana do-dağ dəyməz divanı demişəm, onun cəvabını gərək verəsən.

*Ələsgər deyir:*

Nahaq yerdə gizdin sirri gizdədin xandan, gəda.  
Ah çəkərsən, nalə edər, can gedər candan, gəda.  
Dara düşsən, sidq dilnən çağır şahlar şahını,  
Nahaq işdi dilək dilər insan insandan, gəda!

Aşiq Hüseyn cavab olaraq deyir:

Aşıqqa nə layıqdı danışa hədyandan, gədə.  
Danışsın həqiqətdən, yeddi ərkindən, gədə  
Yeddi yerdən, yeddi ərşdən, yeddi sirrdən,  
Yeddi dərdən, dərsin alsın şiriyəzdandan gədə!

Bu vaxt Ələsgərə xəbər verirlər ki, aşiq Musa məclisdən kəsib gedib, o saat götürür deməyə:

Al çətirin, çıx səhrayə, sər sərinə sayə, göz,  
Qəza ki sənə gözəcək, istər gir dəryayə, göz.  
Sin içində sakit əyləş, həqiqətdən ayə göz,  
Ağ eylə sinən aynasın Şəri Şeyxandan, gədə.

*Aşiq Hüseyn:*

Həqiqəti dəlilinən dilində izhar elə,  
Şeytanın şər işindən sidqini kənar eylə.  
Səcdə qıl şahlar şahına, sərini nisar eylə,  
Həşridə xilas eylər narı nirandan, gədə.

*Ələsgər:*

Ələsgərlə danışanda al əlinə saz, danış,  
İncisən istəyənnən elə ərkin, naz danış.  
Eyləşəndə ağır əyləş, danışanda az danış,  
Eşidənlər əhsən desin sana hər yandan, gədə.

Hüseyn bu ağır sözlərin qarşısında deyir:

Hüseyn deyər, əşq əhlilər atəşə yana gərək,  
Şəriəti, şəkkiyəti, təqlidi qana gərək.

Təcnisi, təriqəti sayıla sana gərək!  
Nə səçər xridarı qeyri qalandan, gədə!

Ələsgər burada Hüseyndən icazə alıb aşiq Musanın dalınca gedir. Və bir az çəkmədən onu mizəmmətləyib məclisə gətirir və aşiq Hüseynlə barışdırır. Və yenə də Ələsgər aşiq Hüseyndən xahiş edir ki, bu barışığa bir söz desin. Hüseyin göz gəzdirib görür ki, bir cəvan gəlin ayağüstülük edir. Başlayır onu nəzmə çəkməyə:

Ariflər, bircə baxın qarşıda duran gözələ,  
Ay qabaq, lalə yanaq, qaşları kəman gözələ.  
Huridi, ya pəridi, mələkdi, qılman gözələ,  
Bu cisim, bu qamətdə kim deyər insan gözələ.

\* \* \*

Gətirin arifləri fəhmlə diqqət eləsin,  
Sözümdə xilaf varsa, göstərsin isbat eləsin.  
Qoynunda bir cüt ləli, sərraflar qiymət eləsin,  
Mümkürə cəza versin, işini zəlalət eləsin,  
Hər kimin dərdi varsa durub şikayət eləsin,  
Zülfündən darə çəkən ədalət divan gözələ.

\* \* \*

Tavuz kimi sülvələnib, çıxıb qabağa yaraşır,  
Ağ libas, tər əndama başdan ayağa yaraşır.  
Çay süzür, padnos düzür gətirir qonağa, yaraşır.  
Qulluğa həm səyağı, eyvan, otağa yaraşır,  
Afərin, səd afərin, alıcı tər lan gözələ.

\* \* \*


Şəms olub gözəlliyi, nuri qalxıb təcəllayə,  
Mələklər əhsən deyir, ərşdə durur tamaşayə,

Hüsnüdə, vəcahətdə bənzəri var Züleyxayə.  
Möminlər zikr eyləyir, gündə gəlir müsəllayə,  
Kafərlər görsə yəqin daha getməz kilisayə,  
İslami qəbul eylər, gətirər iman gözələ.

\* \* \*

Ləblərinin şərabı, kövsər zülalından bətər,  
Dil şirin, dəhan şirin, Təbrizin balından bətər,  
Düzülüb zənəxdana həbəşin xalından bətər.  
Anlağı, mərifəti loğman kəmalından bətər.  
Hüseynin xoşuna gəlib dedi bir dəstə dəstan gözələ.

*Son*



## AŞIQ HÜSEYNİN ALVERÇİLƏRƏ HƏCVİ

Söylədi: *Aşiq Qoca Qurban*  
(*Tovuz*)

Yazıya aldı: *Hüseyn İskəndərov*



ŞIQ Hüseynin alverçilərə həcvi 1920-ci ildə yeni iqtisad siyasət elan olunandan sonra bir sıra alverçilər ticarətlə yenidən məşğul olmağa başladılar. Tovuz stansiyasında da köhnə alverçilər dükan açıb alverçiliklə məşğul olurdularsa da, lakin alver etmələrini hükmətdən gizləyib mənzillərini də dükanlarına köçürüb, bura bizim dükanlarımız deyil mənzillərimizdir deyərək, gözdən əski asırdılar. Bunların hiləsini duyan aşiq Hüseyn böylə həcv yazmışdır:

Min doqquz yüz iyirmidə bir belə zaman olubdu,  
Şuralıq səsi qalxıb kitləyə elan olubdu.  
Fəhlənin kəntçilərin hər işi asan olubdu,  
Yaşasın zəhmətkeş dərdlərə dərman olubdu,  
Çıxmışığı zulmatdan, gözümüz rovsan olubdu.

\* \* \*

Qurs ilə naloq gəlib bir arşına altı şaha,  
Bu dünyanın əcri, bu əməmlə, bu günaha,

Qayıdın doğru yola, bir də mal satmayın baha,  
Bəzisi əl çəkib, dükanı istəmir daha,  
Durubnan geridən boylanır, açarı ilan olubdu.

\* \* \*

Ucalsın şura baydağı bu cəhana düşüb saya,  
Fəhlə kəntçilər söyünür axırımız çıxdı baya.  
Qansoran quldurların əmələri getdi zaya,  
Hər kimin ki, əlində var idi bir cüzbü maya,  
Çalıb, sayıb kəntliləri indi bəzircan olubdu.

\* \* \*

Artırıb alverçidən taraziyi qoydu qoşa,  
Nainsaf alverçidən hükmət də düşdü başa.  
Qazaxdan aqent gəlib Tovuzda var bir tamaşa,  
Daralıb qəfəsələr az qalır qılçan dolaşa,  
Deyirlər dükançının halı pərişan olubdu.

\* \* \*

Bəzisi usta deyil, taxtayı çata bilməyir,  
Üzünə meşok tutub arasın qata bilməyir,  
Bəzisi bütün danır, qapıdan ötə bilmir,  
Mənzili daralıbdı uzanıb yata bilməyir,  
Gecə-gündüz zillət çəkir, gen günü zindan olubdu.

\* \* \*

Dükançının əlindən fəhlə kəntçi gəldi cana,  
İsbişqa qızıl kəsir, qarğıdalı dünüb samana.  
Üç arşın ağ alanlar gərək ki satsın bir dana,  
Saatda bir qiymət qoyur, ona tapırlar bahana,  
And içir, inandırır “mana çox ziyan” olubdu.

\* \* \*

Nainsaf alverçilər heç insafa gəlmədilər,  
Birə yüz qazandılar, həqqi yada salmadılar,  
Unudub hükməti, vəzifəni bilmədilər,  
Tamağı güç gətirib gedib patent almadılar,  
O vaxtda patent almayanlar indi peşiman olubdu.

\* \* \*

Kimisi şikar eyləyib bir yerə qatdı malını,  
Bunlar bu fikirdədi, bilə bilmirlər dalını.  
Bir cürə alverçilər keçirir öz əməlini,  
“Dad, Allah, hoydi” deyir qoynuna qoyub əlini  
Naloq bizdən alınsa evimizdə viran olubdu.

\* \* \*

Deyirlər ki bəzisi ərizə veribdi sentirə,  
Hükumət noloq alır, dam yeyəsi də alır kirə.  
Bu cürə aşiq Hüseyn dəstanı yazdı dəftərə,  
Bu sözün havaxanı Mirzə Növcəvan olubdu.

*Son*

*Aşix Məhəmməd Qocayev  
Qazax rayonu Şixli kəndi*

## **DEDİM, DEDİ**

### **“Dübeyt” havasında**

Dedim:

– Ay dost, öldüm-öldüm,

Dedi:

– Hələ harasıdır

Dedim:

– Sonra peşiman oldum,

Dedi:

– Məndə çarasıdır!

\* \* \*

Dedim:

– Bəlkə sərxoş narın?

Dedi:

– Yoxmu namus arın?

Dedim:

– Göstər hər nə varın,

Dedi:

– Gözümün qarasıdır.

\* \* \*

Dedim:

– Onnan şəfa bulmam,

Dedi:

– Ayrı daha bilməm.

Dedim:

– Vallah, yəqin ölləm,

Dedi:

– Sinəm arasındır.

\* \* \*

Dedim:

– Sinən çarşısı-bazar,

Dedi:

– Öpmə keçər nəzər.

Dedim:

– Gönlüm orda gəzər,

Dedi:

– Yerin orasıdır.

\* \* \*

Əqli kamil, qəddi qamət?

.....

Görüb çoxdan aşix Məhəmməd,

Şux tərlan balasıdır.

## **KOROĞLU**

Nigar xanım sənə deyim,

Bu gələn Eyvaz, bu gələn.

Dilin-dodağın yeyim,

Bu gələn Eyvaz, bu gələn.

\* \* \*

Qızıl alma dəstindədir,

Şirin canım qəsdindədir.

Ərəb atın üstündədir,

Bu gələn Eyvaz, bu gələn.

\* \* \*

Eyvazım on beş yaşında,  
Qüdrət qələm var qaşında.  
Durna teli var başında,  
Bu gələn Eyvaz, bu gələn.

\* \* \*

Cəmi dəlilərin başı,  
Meydanda var tər savaşı..  
Koroğlunun qoç qardaşı,  
Bu gələn Eyvaz, bu gələn.

## SARVAN QIZI

### “Göyçəgülü” havasında

Qafildən uğradım nahaqdan sənə,  
Sandım ki ceyransan, ay Sarvan qızı!  
Qıyqacı baxışın kar etdi cana  
Dərdlərə dərmanсан, ay Sarvan qızı!


Boyun çox gözəldir, əndamın lap xub,  
Sandım ki, üstünə məliklər qonub.  
İnanmaram səni analar doğub,  
Huriyi qılmansan, ay Sarvan qızı!


Rast oldun bizə dəmir yolunda,  
Dəftərin, qələmin vardı əlində.  
İsmin əzbər oldu mənim dilimdə,  
Çovana dayaqsan, ay Sarvan qızı!



# XIX ƏSR AŞIQLARININ YARADICILIĞI

Topladı: *Hümmət Əlizadə*





*Ərtoğrol Cavid*

## XIX ƏSR AŞIQLARININ YARADICILIĞI HAQDA



ümmət Əlizadə tərəfindən toplanmış bu materialların içərisində 35 aşığın 61 parçası vardır.

Tema, xarakter, forma etibarını ilə bu parçalar müxtəlifdir. Bütün mənzum parçalar haqda təsəvvür vermək üçün qruplara parçalamaq pis olmaz. Bir sıra parçalar, böyük bir hissə sevgi parçalarıdır. Bu parçalar qiymətçə müxtəlifdir və bu müxtəliflik əsas etibarını ilə ifadədən asılıdır. Bəzilərinin ifadəsində tərkiblər çox olduğundan, təşbihlərin standart olması və çox vaxt dini elementlərlə dolu olduğundan, fikir var ikən belə yenə, o effekti vermir. İfadənin təbiiyi, sadəliyi ilə bu parçalar daha maraqlıdır: “Dağdağ”, “Utanmaz”, “Gəlir”, “Olmamış”, “Əyyamıdır”, “Əldən gedər”, “Olur”, “Eylər”, “Gülgəzdi”, “Nazlı gərəkdir” və i.ə. Bəzi parçalar var ki, məzmun etibarını ilə dini temaya yazılıb. Ms.: Qul Ərtünün “Zincirləmə”, Keşişoğlunun “Divanı”sində dini elementlər az deyildir.

Məişət temasından bir sıra parçalar vardır ki, aşılığın şərəfliliyini, haqlılığını, düzlüyü təsvir edir. Bunlar çox

azdır. Ms.: aşix Dönunun “Divanı”sı, aşix Camalın “Baxın”ı, Keşişoğlunun özünə məxsus “Fələkdən şikayət”i. Bunlar real, səmimi hadisələri verdiyindən maraqlı və çapa layıqdır.

Bir sıra parçalar var ki, nağıllardan alınmış. Bu kimi-lərinin haqqında danışmağa belə dəyməz, çünki onlar nağıl içində çap olur. Ms: Qəmbərin “Neylədin”, “Mısırdə” şeirləri, Keşişoğlunun, Koroğlunun parçaları... Bunlar nağıllarda getdiyindən ayrı çapa lüzumu yoxdur.

Folklorun bu formal xüsusiyyəti burada sezilir. Bəzi səhifələrdəki parçaları nəzərdən keçirək. Bir şeirdə misra-nın ilk və son səsi “S”, o birində isə “Ş”dır. Cürətlə demək olar ki, burada formalizm elementləri vardır. Çünki hiss olunur ki, bu forma məzmunu tam verməyə mane olur.

Yuxarıda sağlam parça kimi adı çəkilən şeirlər şübhə-siz ki, çapa layıqdır.

24.03.1940.

*Aşıq Hüseyn*

## DAĞIDAĞ

Dedim gözəl gedək çəmən sehrinə,  
Qəm leşkərin başımızdan dağıdaq.  
Naşı ovçu baş görsətsə ovuna,  
Qaçar gedər aşar olsa dağı dağ.

Əzəлиндən oldun mənə yağı sən,  
Şərbət verdin mənə oldun ağı sən.  
Sinəm üstə qoşa qoydun dağı sən,  
Sən çəkirsən dağ üstündən dağı-dağ.

Mən Hüseynəm, hər cəfana dözərəm,  
Ayna alıb mah camalın bəzərəm.  
Gəl səninlə bircə zaman gəzərəm,  
Məcnun kimi bir dolanaq dağı dağ.

## UTANMAZ

Əzəl özün sevdin, özün usandın,  
Mənim tək alışıb odlara yandın.  
Kimə uydun, bəs kimlərə allandın,  
Kimə verdin sən ilqarın, utanmaz.

İnnən belə kim inanar sözünə,  
Bülbül kimi sənin xoş avazına.  
Qulaq asdım söhbətinə sazına,  
Heç kimsə mənimtək oduna yanmaz.

Gəl mənimlə söhbət edək, danışaq,  
Hər ikimiz eşq oduna alışıq.  
Küsübsənsə gəl öpüşək, barışıq,  
Düşman bizdən söz götürüb şey qanmaz.

Fağır Hüseyini sən saldın dərdə,  
Haqq da bəla versin xayın namərdə.  
Gözəlin üzündə olar bir pərdə,  
Daha yoxdur səndə pərdə, utanmaz.

### **GÜLNƏSTƏR**

Ayaq saxla, sözümü ərz eyliyim,  
Gülnəstər, xalların ver mənə müjdə.  
Şirin canım sənə qurban eyliyim,  
Gülnəstər, xalların ver mənə müjdə.

Eşqin səməndini minib çapmışam,  
Sınıq-sınıq gönülləri yapmışam.  
Axtarıban dediyimi tapmışam,  
Gülnəstər, xalların ver mənə müjdə.

Sözlərimi sənə deyirəm pünhan,  
Dediyin sözlərin üstündə dayan.  
Sənə qurban olsun bu Dəli Becan,  
Gülnəstər, xalların ver mənə müjdə.

### **TAPMIŞAM**

Başına döndüyüm ay telli Niyar,  
Axtarıban sevdini tapmışam.

Axtarmışam dəryaların təkini,  
Tamam sınıq könülləri yapmışam.

Gülnəstər də əl çəkmədi dünyadan,  
Bağban onu tapdı getdi dəryadan.  
Mətləbini verdi səni yaradan,  
İki şirin canı-cana qatmışam.

Havalarda dövr eliyər laçın da,  
Siyah zülfün tök gərdənə saçın da.  
Dəyalar üzündə, sandıq içində  
Gülnəstərəm Mahmudunu tapmışam.

*Aşıq Qənbər*

**NEYLƏYİM**

Saralıban heyva kimi solasan,  
Qaynayıban peymanaya dolasan.  
Saray, səni görüm bərbad olasan,  
Qanlı saray, qul Mahmudu neylədin?

Geyinmərəm qaraları bağlaram,  
Sinəm üstün çallı çarpaz dağlaram.  
Gecə-gündüz qardaş deyib ağlaram,  
Qanlı saray, qul Mahmudu neylədin?

Yazıq Qənbər bu diyarə gəlməsin,  
Saralıban heyva kimi solmasın.  
Bərbad olan heç nişanən qalmasın,  
Qanlı saray, qul Mahmudu neylədin?

**MISIRDA**

Əcəm ölkəsindən bir oğlan gəlib,  
Mey içibən məstan oldu Mısırdı.  
Uşaq idi gendə halın bilmədi,  
Düşdü dilə dəstan oldu Mısırdı.

Mahmudun yanında gedər cəlladlar,  
Ərşə dayanıbdı dadı fəryadlar.  
Yerdə yerlər ağlar, göydə buludlar,  
Qiyamat nüməyan oldu Mısırdı.

Yaxşı olar iyitlərin varlısı,  
Qıryatlısı, namuslusu, arlısı,  
Nigar ilə qul Mahmudun qanlısı,  
Miryaqubi Həsən oldu Mısırdı.

*Qul Ərtün*

## ZİNCİRLƏMƏ

İki padşah var asman dibində,  
Gecə-gündüz dolanırlar ha gərdiş.  
Biri batar, biri çıxar həzərat,  
Dörd yüz qırxdə gəlir bir-birinə tuş.

Tuş etdi günlə ay,  
İnsana verdi haqq-say.  
Adam oğlu yaptı saray,  
Mehmanımsan gəldi tuş.

Mehman düşdüm bu gündür,  
Getməgilən bu gün dur.  
Naşı bilməz qiyməti,  
Sərraf seçər bu gün dür.

Dür satanlar bilər dürün mənasın,  
Cəmi ləngər idi ərşin ayası  
Göy üzündən gəlir murğunun səsi  
Yerdəki murğular ona verir guş.

Guşuma dəydi bir səda,  
Qulluq eylədi ustada,  
Bir əlindən aldım bada,  
Sərxoş gözü hardadır,  
Heyvadadır, nardadır.  
Mayis qatarın çəkər,  
Maya gözün nərdədir.  
Nər ovsarını yerin xasını,

Kim oxudu bil duasını.  
Əzəl kim eşitdi haqqın səsini,  
Sələndib dağındı olubdur bihuş.

Bihuşdur Musa peyğəmbər  
Gözlədi meracı mənber,  
İbrahimə gəldi mötəbər,  
Bir hüsəy eylədi baxış.

Baxış dediyin qurbandır,  
Kəsməmişəm qurbandır.  
İbrahim haqqa dedi:  
Oğlum sənə qurbandır.

Gəl qurbanın qəbul oldu qazılar  
Dəli könül cənnətini arzılar.  
Can çıxanda cəsət ölüm hazırlar,  
Üstümüzə gəlir dəsti sirli quş.

Quş əzrail dəstində,  
Gəzər insan qəsdində.  
Sədəflər dərya üstündə,  
Ötər üstündə yağar yağış.

Yağış yağar dərya dür,  
Ceşmim yaşı dəryadır.  
Musa çaldı əsasın  
Dedi getmə dərya, dur.

Dərya durdu keçdi neçə min canı,  
Haq tala qurtardı cəmi insanı.  
Harun çağırdı yaradan qəni,  
Üstümüzə gəlir qış.

Qış ki getdi yazdadur,  
Getməgilən yazda dur.  
Ərtün deyər dərdim çoxdur,  
Al qələmi yaz da dur.

## GÖZƏL

Salmaz ölkəsində Sora kəndində,  
Qabağıma çıxdı dörd ası gözəl.  
Yasmağı validan, dili lalədən,  
Yanaxları xallı, busası gözəl.

Gözəllər içində gözəl hansıdır,  
Silkinib diyəsən su sonasıdır.  
Araxlı qızıdır, fars balasıdır,  
Yaxıbdır dəsdinə hanası gözəl.

Gözəllər yığılıb gəlirdi toydan,  
Hamısı da durmuş idi bir boydan.  
Gözəl istəyini al bizim soydan,  
Anası mələkdir, balası gözəl.

Gözəllər də durmuş idi boyunca,  
Heyif olsun danışmadıx doyunca.  
Qul Ərtünü qonaq eylə bir gecə,  
Burnunda cavahar tanası gözəl.

*Miskin Donu*

**NƏ BİLSİN**

Haramzada dinc oturmaz yerində,  
Kəzayidir ana-bacı nə bilsin.  
Dərsizin dərdlidən xəbəri olmaz,  
Yeyər, içər yoxsul acı nə bilsin.

Ustadların yol ərkanın bilməyən,  
Qavvas kimi eşq bəhrinə dalmayan,  
Fəqir-füqəranın üzünə gülməyən,  
Kəbəyi ziyarət hacı nə bilsin.

Süfrə salıb taya tuşa baxmayan,  
Ustad kürəsinə canın yaxmayan,  
Təcnis qafiyədən başı çıxmayan,  
Cəllahıdır sözün kəci nə bilsin.

Əlifi oxudum düşdüm əzbərə,  
Gizlin sirrim eyləmərəm aşkara,  
Dərd verən dərdimə eyləsin çara,  
Miskin Donu dərd əlacı nə bilsin.

**DİVANI**

Həqiqətdən dərs almışam,  
“Lam”, “əlif” “dal”dır yüküm.  
Sərraflara layiq olsun,  
Tirməyi şaldır yüküm.  
Mətahım dürlü mətahdır,

Neyləyim yoxdur bazar.  
Əzəl söz isbata keçsə,  
Xeyli iqbaldır yüküm.

Bu dünyada yüz yaşasan,  
Beş arşın ağ lazımdır.  
Əyər o da qismət olsa,  
Dost doğru niyazımdır,  
Malım mülküm dövlətxanam,  
Bircə mənim sazımdır.  
Fəhm eləyin arif olan  
Bir ağır saldır yüküm.

Əyər adım xəbər alsan  
Dərdli Miskin Donuyam.  
Ustada qulluq edib,  
Dürüst yolum tanıyam.  
Dərdi bilənlər yanında,  
Ləli, göhər kaniyəm,  
Qədirbilməzlər yanında  
Türkə ma saldır yüküm.

*Allahverdi Naxçıvanlı*

## TƏCNİS

Ay ilə gün haçaladı vəsfimiz,  
Xalq içində rüsvaydır dürüst ad.  
Mərđi görsən məclisində nəmək ye,  
Namərd görsən xanəsindən dur ustad.

Saqi məclisində a yarı gördüm,  
Rüstəm pəhləvan zəyarı gördüm.  
Yadlara dil vermiş ayarı gördüm.  
Yaxa yırtım, xana çəkım dürüst ad.

Allahverdi kəlbin kimi dərd yalar,  
Sinəm üstə puçur-puçur dəryalar.  
Yaqut, zümrüd, göhər saxlar dəryalar,  
Ağlı kamil gərək seçə dürüst ad.

## DODAQDƏYMƏZ TƏCNİSİ (*Sin əvvəl axır*)

Səhər-səhər yar gedəndə əyər xas  
Saçın sal gərdənə dar-dara hədis  
Sayıl qayıll at üstündən əyər xas  
Sal gəlını sənə dar-dara hədis.

Sədrin də nə yaxşı hey ada səlis  
Sərhasər hişnişin hey adə səlis  
Siyah saçın yaxşı hey adə səlis  
Saldın aşıqları dar-dara hədis.

Sayad seyrə çıxar tərlana əlis  
Sayılı sarıyın tərlənə əlis  
Söylə Allahverdi tərlana əlis  
Sərasər çəkərlər dar-dara hədis.

## **DƏRDİMİ**

Başına döndüyüm ay loğman həkim,  
Qoymagilən həddən aşa dərdimi.  
Səpdim Alosmana, zəbt eyləmədi,  
Varım deyim Qızılbaşə dərdimi.

Bülbül güldən ötrü yalvarır xara,  
Xuni ciyər oldu sədd həzar para.  
İnsanata dedim olmadı çara,  
Varım deyim dağa, daşa dərdimi.

Dərdli olan dərd halını bildirməz,  
Ağlayıban göz yaşını sildirməz.  
Dərya sular olsa odun söndürməz,  
Döndərmisən od-ataşa dərdimi.

Allahverdi deyər mətəhdır sözüm,  
Hayıf gen dünyanı görmədi gözüm.  
Bircə Allah bilir, bir də mən özüm,  
Nə xan bilər, nə də paşa dərdimi.

*Dollu Mustafa*

## DƏRVIŞ

Hər yerdə dərviş görsəm,  
Girmə dərviş bəhsinə.  
Sən dünyada dərş oxusan,  
Yetməz dərviş dərşinə.  
Tün sıxınıb öz pirinə,  
Geyinib xırqasına.  
Dərviş işin bilməy olmaz,  
Bu sırı pinhan ola.

Hər yerdə dərviş görürəm,  
Söhbəti dəmindədir.  
Görən bu biçərə dərviş,  
Kimlərin qəmindədir.  
Əyləşib ağayı dərviş,  
Qırqların cəmindədir.  
Can gərək, canan gərək,  
Dərvişə qurban ola.

Bu dərvişlər sırlarını,  
Dil bilir, dəstan bilir,  
Qanmaq olmaz bu işin  
Çoxunu pünhan bilir.  
Nə ola ağayı dərviş,  
Bir bizə mehman ola.

Dərvişlərin hər işinə,  
Əl uzatma sırrına,  
Dərviş bir dəryaya bənzər,

Çox çəkmə dərinə.  
Gəl dərvişin birdən-birə,  
Ağlı gəlsə sərinə.  
Dərvişə qəm-xar Mustafa,  
Qadiri sübhan ola.

### **SƏNİN GÖZLƏRİN**

Ay ilə gün gərmiş vurar,  
Şöləsi ol ündədir.  
Şəmsi-qəmər şölələnər,  
Şöləsi ol gündədir.  
İnsi, cinsi-canlı, cinli,  
Devlər hökmündədir.  
Dönər Süleymandan bac alar,  
Pərim sənin gözlərin.

Səni görən kimsənələr,  
Hərdəm xiyala dolar.  
O qaş göz ki səndədir,  
Məni çöllərə salar.  
Kipriylərin tək ox atar,  
Aşıqın canın alar.  
Şöhlə çəkər şam tək yanar,  
Pərim sənin gözlərin.

Bu yolda qoymuşam, pərim,  
Mən də başı canımı.  
Dağıtmışam dövlətimi,  
Bil ki, xanımanımı.  
Halal etdim genə sənə axıtdığın qanımı,  
Məni bu sevdaya saldı  
Pərim sənin gözlərin.

*Vannı Göyçək*

**ƏS İNDİ**

Baxsan baharına, baxsan yazına,  
Şirin söhbətinə, şirin sözünə.  
Mən aşiqəm ağ keşişin qızına,  
Əsməlisən badi murad əs indi.

İki sevgi bir-birini tutarlar,  
Aralığa şirin söhbət qatarlar.  
Sən əsməsən məni suya atarlar,  
Əsməlisən badi murad əs indi.

Yaxşı olar gözəllərin göyçəyi,  
Çin-çin olar dalda halqa birçəgi.  
Gə Dərbənddə qoyma Vannı Göyçəyi,  
Əsməlisən badi murad əs indi.

**DÜŞDÜ**

Duman oldu işim düşdü yamana,  
Yel əsdi gəmilər girdaba düşdü.  
Yaman yerdə düşdüm ahı-fəğana,  
Yel əsdi gəmilər girdaba düşdü.

Tacir tüccar biznən edir ədavət,  
Gəmidə çəkirəm çox yaman zillət.  
Ağ keşiş qızıynan etmədim söhbət,  
Yel əsdi gəmilər girdaba düşdü.

Tacırlar yığılıb bura gələrlər,  
Xırda-xırda danışarlar, gülərlər.  
Bu Vannı Göyçəyin halın bilərlər,  
Yel əsdi gəmilər girdaba düşdü.

*Aşığı Abdulla*

## **DİLBƏRLƏRİN**

Sərimi nişana qoydum  
Daşına dilbərlərin.  
Dəli gönül düşməy istər,  
Peşinə dilbərlərin.  
Hər yerdə bir gözəl görsəm,  
Bir çirkinə yar olur.  
Əngəl kimi qalxır qonur,  
Döşünə dilbərlərin.

Xudam qüdrət qələm çəkmiş  
Qaşına dilbərlərin.  
İnci desəm dür yaraşar,  
Dişinə dilbərlərin.  
Qüdrətindən nar düşübdür,  
Döşünə dilbərlərin.  
Sərimi qurban demişəm,  
Beşinə dilbərlərin.

Abdulla deyər qaşın hindi  
İllah gözlərin xumar.  
O qaş, o göz ki, səndədir,  
Tanrıdan sənə tumar.  
Cavanlarda bir qaydadır,  
Gözəllərdən pay umar.  
Gözəllər bir bəla şeydir,  
Başına dilbərlərin.

## **NAZƏNİN**

Ey nazənin, naz eyləmə,  
Bir çıx devlətxanadan.  
Siyah zülflər ənbərəfşan  
Pozulmuş hər şanadan.  
Sən olan gün dayələr əzdi şəkər,  
O günə mən qurban olum  
Sən ki oldun anadan.  
Abdulla da heç çıxmadı,  
Eyvanına, köşkünə.  
Bir otağına baxmadı,  
Ənbərinə müşkünə.  
Ey gözəlim səni tarın  
Gözəl şahın eşqına,  
Mən Məcnunam, sən də Leyli,  
Dönmə mən divanadan.

## **BAXIN**

Qapınıza sayıl qonaq gələndə  
Əvvəlindən onun atına baxın,  
Əsbabı götürüb çəkin tövləyə  
Arpadan, samandan otuna baxın.

Yorulmuşam ustul yanıma keçər,  
Çox yanmışam samavara ot tökər.  
Səhərdən axşama tədarük çəkər,  
Düyüdən yağından, ətinə baxın.

Aşıq Camal gülə-gülə gələndə,  
At üstündə tək bir yalqız qalanda.  
Seçibən bir göyçək arvad alanda,  
Əvvəlindən onun zatına baxın.

**DİVANƏ**

Yer yox ikən, göy yox ikən  
Bəhridarəm ibtida.  
Altı gündə təhər etdi  
Cümlə aləm ibtida.  
Abı atəş xaki baddan  
Yaratdı Adəm Havvanı.  
Cəbrayıl göydən gəldi  
Verdi salam ibtida.

Şeytan, tuq lənətə gəlmiş  
Cəld girdi zəbana,  
Aldatdı məni yedirdi  
Mahı-mahı tavana.  
Buyurdular dörd fərişdə  
Atdılar biyabana.  
Əlindən aldı nişana  
Yazdı qələm ibtida.

Qəlbi çara Keşişoğlu  
Əməyin vermə zaya.  
Altı min il tarix qoydu  
İsa gəldi dünyaya.  
Sürgün etdi ol məbudu  
Adama verdi payə.  
Yetişdi dərya ümmana  
Oldu kəlam ibtida.

## FƏLƏKDƏN ŞİKAYƏT

Dərdli fələk, səndən şikayətim var,  
Bilmirəm dünyada nə etdin məni.  
İşıqlı dünyadan məhrum qoymusan,  
Gəlib gedənlərə hay etdin məni.

Bir vaxt vardı iki gözüm sağ idi<sup>1</sup>,  
Dörd yanımız bağça idi, bağ idi.  
Günüm xoş keçirdi, keyfim çağ idi,  
İndi yetimlərə tay etdin məni.

Sirr sözümü özgələrə bildirdin,  
Yaylıq alıb, göz yaşımı sildirdin.  
Ata-ana, bacı-qardaş öldürdün,  
Dəhnəsi qurumuş çay etdin məni.

Fələk, məni qoydun de yana-yana,  
Necə sən qıyıbsan məntək cavana.  
Keşişoğlu deyər çox şükür sana,  
Sazımdan, sözümdən bay etdin məni.

## KAĞIZ

Kağız, məndən xəbər apar vətənə,  
Söylə mənim üçün ellər ağlasın.  
Vara-vara düşdüm qürbət ellərə,  
Uzağa uğradım yollar ağlasın.

---

<sup>1</sup> Keşişoğlunun cavanlığında gözləri sağ imiş. Sonralar kor olmuş ki, bu da ona işarədir.

Fələk məni saldı eşqə, ataşa,  
Qorxuram bu sevdam gəlməyə başa.  
Çünki əlim yetməz qohum-qardaşa,  
Qoy canımda dərdli dillər ağlasın.

Keşişoğlu şad olmadı binadan,  
Gözüm intizardır hərdəm xanadan.  
Görüm bir zülf üzüməsin şanadan,  
Gərdəndə pərişan tellər ağlasın.

*Koroğlu*

## MEYDAN MƏNİMDİR

Məndən salam olsun Əcəm oğluna,  
Meydana girəndə meydan mənimdir.  
Qıratım köhləndir, özüm qəhrəman,  
Çalaram qılıncı, düşman mənimdir.

Meydana girəndə meydan tanıyam,  
Haqqın vergisini mən də qanıyam.  
Əl verirsə İran Turan xanıyam,  
Zəbt etmişəm hindi Yəmən mənimdir.

Adımı soruşsan Roşəni Alı,  
Atadan babadan cinsim Koroğlu.  
Hələbin qeysəri şəhr İstanbulu  
Gün doğandan gün ta batan mənimdir.

## OLDU

Ay hazarat, ay camaat,  
Ürək zərd oldu, zərd oldu.  
Yenə namərdin sözləri,  
Cana dərd oldu, dərd oldu.

Dostumu atdım damana,  
Rəqibi gəlsin yamana.  
Kor olsun belə zamana,  
Namərd mərd oldu, mərd oldu.

Koroğluyam dad hazaram,  
Adım dəftərə yazaram.  
Nə qədər səfil gəzərəm,  
Adım qurd oldu, qurd oldu.

## GƏRƏK

İyit meydana girəndə  
Qaynayıb coşmamaq gərək.  
Əgər olsa haq vergisi,  
Həddindən aşmamaq gərək.

Biz düşdük Tona çayına,  
Haq bəla versin xayına.  
İyid iyidin payına,  
Köndələn düşməmək gərək.

Gəldik düşdük biz bu yurda,  
Haq bala versin namərdə.  
Mətəin keçməyən yerdə,  
Orda yük açmamaq gərək.

Qoç Koroğlu çıxar düzə,  
Heç baxmaz əlliyə, yüzə.  
Mən dəlidən doğru sizə:  
Qənimdən qaçmamaq gərək.

## QIRAT

Canım Qırat, gözüm Qırat,  
Bu dövrənlər ərzənimdir.

Səni minən alar murad,  
Uzaq yollar ərzənimdir.

Qıratı minərəm körpə,  
Hayqıranda çıxar sərپə.  
Hər dönədə on tas arpa,  
İpək torlar ərzənimdir.

Koroğluyam oxlarının,  
Döyüş etdim çoxlarının.  
Başı polad mıxlarının  
Gümüş nallar ərzənimdir.

## **OLMAZ**

Aman atam mənim səhmim itirmə,  
Bu qılıqda çobər olmaz hay olmaz.  
Beş-beş dəyər on beş-on beş bağışlar,  
Bu qılıqda çobər olmaz hay olmaz.

Çobər deyil gəmiqləri kəsəndir,  
Düşmən qolu bir-birinə basandır.  
Ya Koroğlu, ya da dəli Hasandır,  
Bu qılıqda çobər olmaz hay olmaz.

Qarqı-qəmiş bir-birinə çapılmaz,  
Çobər malı belə baha satılmaz.  
Axtararsan Eyvazbalı tapılmaz,  
Eyvaz sənə oğul olmaz hay olmaz.

*Aşıq Şirin  
İrəvan, Üçkilsə kəndi  
45 yaşlarında ikən 1864-cü ildə ölmüşdür*

### **DEDİM**

Dedim gəl ağlama ey şahı nabat,  
Ağlar isə dünya bütün ağlasın.  
Bəxtü siyahından götürüldü ibrət,  
Ağlasa Şirini Məcnun ağlasın.

Dedim gəl ağlama ey gülü xəndan,  
Bülbül gül yerində didəsi giryan.  
Səni ağladanın haqqına ey can,  
Tutulsun fələklər, ay gün ağlasın.

Kimin vardır ax vay edə səninçün,  
Malım, mülküm fəda edim səninçün.  
Şirin ağlar nəva eylər səninçün,  
Titrəsin gərdişi gərdun ağlasın.

### **XURŞİDİM**

Ey xurşidim cahan mahi münəvvər,  
Mələklər əli bağlı bəndivanındır.  
Üç yar idi üç padşah əzm etdi,  
Şirin o binəva ərməğanındır.

Cənnəti purdəstə duran qədimə  
Rəsul Musəyə göründü nəhan.  
Mənzuri payındır günəşi nida  
On iki sitarə pasibanındır.

Müjdələr oxudu Nəbi Zəkərya,  
Gəlirdi padşah təqdiri movla.  
Evladı şahidir eylə intiha,  
Şirini mədhuş arzumanındır.

## **DİLBƏRƏ**

Dilbərə gül camalın,  
Adəm Hava sehridir.  
Hər mələklərin sevgisi,  
Ərş əlanın seyridir.  
Bax cavan seçdi bəyəndi,  
Açılan güldən səni.  
Novü nəhanı cənnəti,  
Bağı məva seyridir.

İftixari gözəllər sən  
Düxdər havada görmədim  
Bağı cərguşəni seyridir.  
Ey Allah sən mənə ağıl vermişən  
Nə gözəl ağıl mənə  
Canı dildən hər sabah  
Şirin gedənin seyridir.

*Aşiq Bədəl  
Naxçıvan, Güznit kəndi*

### “ƏLİF”SİZ TƏCNİS

Bir qulluq bizim üçün buyurub  
Bişiribdir demir bükürü-bükür.  
Bilici bülünüb nəyçün bu bülüb  
Bürünüb ki, demir bükürü-bükür.

Büdreiyib-büdreiyib düşüb büdreiyib,  
Bürüx-bürüx zülfün bürüx-büdüreb.  
Birişdir ki, böyük bizi büdüreb  
Bu sözün buyur bir bükürü-bükür.

Buzuq diziq Bədəl bizi büşürüb  
Bölüyümüzü bölünüb dür düşürüb  
Büzülgümüz buyurub dur büşürüb  
Göy, seç bir-bir göz tik bükürü-bükür.

### XUBƏST

Səni yaradan yaratmış,  
Qamətin ərəx xubəst.  
Sirri Allahdan xalq olmuş,  
Mahi münəvvər xubəst.  
Sevdiyim görən şad olub,  
Dünyada çəkməm qüssə.  
Sevər min bir bəlalardan,  
Dərdimi cəbbar xubəst.

Sədətdir pəri peykəl,  
Geyinibdir xəşəsxəs.  
Safalanmış cida gəzər,  
Sağına yetməz həvəs.  
Sağ yaraşır başdan-başa,  
Zərli libas alqubas.  
Salatın səlbi sənubər,  
Du çeşmi xumar xub əst.

Sən bəkar aşiq Bədəl,  
Qəmdən olmadın xilas.  
Sübhətək mən yanaram,  
Loğman kimi gəlir səs.  
Sevirəm qullu şirini,  
Mən eylərəm iltimas.  
Sədasi xoş səda gərək,  
Ləbləri şəkkər xubəst.

### **DİLDAR EŞQİNƏ** *(Divani üstündə)*

Məcnun təki cunun oldum,  
Şuxi dildar eşqinə.  
Qaşı kaman əbrü hilal,  
Çeşmi xumar eşqinə.  
Ax çəkərəm göz tikərəm,  
Eşidən yox naləmi,  
Bülbül tək fəğan edərəm,  
Gülü gülzar eşqinə.

Mən də səninin mayilinəm,  
Ey nazənin şux dilbər.

Həsərətindən qana dönmüş,  
Yanıbdır xuni ciyər.  
Gecə-gündüz şam oduna,  
Yanaram leyli nahar.  
Sanasan ki huri qılman,  
Pəri peykər eşqinə.

Aşiq Bədəl mübtəladır,  
Çəkər müştəqın sənin.  
Girmiş eşqin dəryasına,  
Qəmli fəraqın sənin.  
Ağ yanaqdan bir busə ver,  
Pozmaram novraqın sənin.  
Səni məni yaradan pərvərdigar eşqinə.

## **CILDIRLI AŞIQ ŞƏNLİK İLƏ BOLÇALI AŞIQ ABBASƏLİNİN DEYİŞMƏSİ**

*ABBASƏLİ*

Gəl səndən imtahan edim qan donun geyən aşıq,  
İndi qoyaram sinəmə dağ ilə düyün aşıq.  
Tər lan kimi gözləyirdim mən ovgah yerini,  
Şikar kimi düşmüşsən sən əlimə bu gün aşıq.

*AŞIQ ŞƏNLİK*

Arzu eyləyib gəlmiş idim mən sizi deyən aşıq,  
Heç bir məhəbbətim yoxdur ey qəlbi xayın aşıq.  
Əvvəli havayı getmə sonra peşiman olarsan,  
Nə vaxt ki ayıt etdin o zaman öyün aşıq.

*ABBASƏLİ*

Yenə vurdu sevda sərə eşq əsəri görünür,  
Açaram sən tək aşığın mən də gizlin sirrini.  
Cəngilə qeyzilə gəlsən görərsən xəsm ruyini,  
Asta gəldin bu məkana qaçarsan yeyin aşıq.

*ŞƏNLİK*

Əsli şər məzarratdan qaçıb qurtulmaq haqdır,  
Zatində heylə görünür fitnəyi felin çoxdur.  
Düşmüşsən aslan cənginə heç sənəin xəbərini yoxdur,  
İndi vuraram başına bir olmaz oyun açığı.

*ABBASƏLİ*

Abbas Əli aşığı olur eşq ucundan dəlidir,  
Açsam gizlin mətəimi ləl göhər doludur.  
Çaryarlar on iki imam xudanın quludur,  
Bir göhərin bilsən bəyan etginən bəyan aşığı.

*ŞƏNLİK*

Bəyan və bəyanı billəm sən fitneyi feldəsən,  
İstərəm ziri dəsd edim çünki bu gün əldəsən.  
Düşmüşən Şənliyin qəhrinə abi iman seldəsən,  
Necəsən qərq eyləyim hiləkar xayın aşığı.

**II**

**DEYİŞMƏ**

*ABBASƏLİ*

Cilvələninib sən də çıxma qarşıma,  
Mən ümmanam sənəin eşqin çay deyil.  
Uzaq deyil tez verərsən sazını,  
Bu əlimdən heç bir aşığı hay deyil.

*ŞƏNLİK*

Hiddət ilə nə meydana gəlmişəm,  
Məğrurlanma təkəbbürlük ey deyil.  
Hər xaraca şikar deyib bac alma,  
Bu qismətlə sən yediyin pay deyil.

*ABBASƏLİ*

Sidqilə çağırram eşin pirini,  
Açaram aşiqin gizlin sirrini.  
Mən bilirəm ərşin kürşün yerini,  
Xəyalım pərişan zəhnim zay deyil.

*ŞƏNLİK*

Ərşiman hüduda qurarsan bina,  
Qorxuram yelkənin zəminə enə.  
Keç baxma qəhərə tən etmə yenə,  
Cavabın ox, fəhmin qatı yay deyil.

*ABBASƏLİ*

Yenə mən rast gəldim qəlbi qaraya,  
Naşı xoryad nə düşmüşən araya.  
Elə bir eybullah qayıt geriyə,  
Abbasəli hər aşiqə tay deyil.

*ŞƏNLİK*

Keç baxma Şənliyə tən etmə bala,  
Şad gəlmisən məsum salaram yola.  
Sinən muyçu, mehrab bədəndə qala,  
Hökmün kaf-kaf səltənətin ay deyil.

### III

## QIFILBƏND

*ABBASƏLİ*

Səndən xəbər alım ay aşiq Şənlik,  
O hardadır qaranlıqdır hər yanı?  
O nədir ki, istədiyi tapılmaz,  
Olan işlərinə heç olmaz qanı?

*ŞƏNLİK*

Al deyim cavabın ay Abbasəli,  
Cəhənnəmdir qaranlıqdır hər yanı.  
O gönüldü istədiyi tapılmaz,  
Tapılan isə də heç olmaz qanı.

*ABBASƏLİ*

O kim idi ki çəkdilər xəzara,  
O kim idi haq gətirdi nəzara?  
O kim idi canı düşdü azara,  
O kim idi itirmədi imanı?

*ŞƏNLİK*

Zəkaraydı ki, çəkdilər xəzara,  
Xatəm idi haq gətirdi nəzara.  
O Əyyubdur canı düşdü azara,  
O haqq idi itirmədi imanı.

*ABBASƏLİ*

Aşıq çatmaz Abbasəli kanına,  
O kim idi ki, yetməz adı sanına?  
O kimdi ki, hamı gələr yanına,  
Harada məlumdur yaxşı yamanı?

*ŞƏNLİK*

Şənlik çatar Abbasəli kamına,  
O kuruldur yetməz adı, sanına.  
O haqdır ki, hamı gələr yanına,  
Məhşərdə məlumdur yaxşı yamanı.

**IV**

**QIFILBƏND**

*ABBASƏLİ*

Səndən xəbər alım ay aşiq Şənlik,  
Qadir allah nə yaratdı bu dala?  
O nədir ki, hamısından şirindir,  
O nədir yer altında budala?

*ŞƏNLİK*

Al deyim cavabını ay Abbasəli,  
Haq dünyanı yaratıbdı bu dala.  
O candır ki, hər bir şeydən şirindir,  
Xəlayiqdir göy altında budala.

*ABBASƏLİ*

O nədir ki, üç saatlıq görünür,  
O nədir ki, adı yoxdur yaranır.  
O nə haqdır vədəsindən dərilir,  
Nə bağbandır barı dərir bu dala.

*ŞƏNLİK*

Dan yulduzu üç saatlıq görünür,  
O torpaqdır adı yoxdur yaranır.  
Dünya haqdır vədəsində dərilir,  
Xələk bağban bağı dərir bu dala.

*ABBASƏLİ*

Abbasəli harda atəşsiz narı,  
O nədir görünür ki, bir öteri?  
O nədir ki, gecə-gündüz sərsəri,  
O kimdir öz haqqında bu dala?

*ŞƏNLİK*

Şənliyəm cəhənnəm atəşsiz narı,  
O nurdur ki, görünür bir öteri.  
Ay ilə gün gecə gündüz sərsəri,  
Haq özüdür öz haqqında bu dala.

*Aşıq Civan  
Axırkələklidir. Tiflisdə 1909-da ölmüşdür*

**BAĞLANDI**

Mənim baxtım nə qaradır bu dəmdə,  
Qanlı fələk bərəgahım bağlandı.  
Əyyub kimi mən də qalmışam qəmdə,  
Saat kimi sərəvgahım bağlandı.

Yağı düşmən niyə girdin qəsdimə,  
Kəmənd saldın ayağıma dəstimə.  
Günahımdan işıq vermir üstümə,  
Ərş üzündə bədrmahım bağlandı.

Mən Civanam sinəm olubdur yara,  
Heç yerdə dərdimə bulunmur çara.  
Bir günüm şad isə beş günüm qara,  
Əlac olmur din pənahım bağlandı.

*Dəllək Murad  
Naxçıvanlı*

## EYLƏMƏ

Yaradanım budur səndən diləyim,  
Sən məni namərdə möhtac eyləmə.  
Nagah yerdən yetir mənim ruzumu,  
Sən mərdi namərdə möhtac eyləmə.

Namərd körpüsündən mən ha keçməyəm,  
Karvan olub mənzilində düşməyəm.  
Əlindən camını alıb içməyəm,  
Sağ əlim sol ələ möhtac eyləmə.

Coşqun çaylar kimi mən də axmaram,  
Qeyri nişan öz başıma taxmaram.  
Özgə gözü ilə durub baxmaram,  
Sağ gözü sol gözə möhtac eyləmə.

Dəllək Murad deyər sözün zatını,  
Əl-əldən yetişir işin çətini.  
Qurda-quşa qismət elə ətini,  
Atanı oğula möhtac eyləmə.

*Qaracaoğlan  
Qədim aşuqlardandır*

**GƏLİR**

Uca dağların başından,  
Yarım gülə-gülə gəlir.  
On-on beş qız gəlin ilə,  
Əlin vermiş ələ gəlir.

Əlim verəydim əlinə,  
Qolum salaydım belinə.  
Başım qurban bu gəlinə,  
Düşüb eldən-elə gəlir.

Yerimiş, tərləmiş üzü,  
Xumarlanmış ala gözü.  
Əlində dəstə nərgizi,  
Tərin silə-silə gəlir.

Qaraca oğlan öyün kimi,  
Dərd ürəkdə düyün kimi.  
Bir yaralı sığın<sup>1</sup> kimi,  
Düşmüş çöldən-çölə gəlir.

---

<sup>1</sup> Sığın – ceyran.

*Aşiq Füzuli Türcanlı  
150 il bundan əvvəl yaşamışdır*

**QOŞMA**

Gönül quşu səkib uçma havadan,  
Yolunda laçın var səni parçalar.  
Qırar qanadların, tökər tüklərin,  
Yazıq edib, pəncəsindən qan çalar.

Bu eşq ilə çıxdım Hinddən Yəmənə,  
Axdı çeşmim yaşı döndü ümmana.  
Bu təhsil kim etsə qalar imana,  
Mənə nisbət qayalarda çən çalar.

Səbr eylə Füzuli haq olar nəsib,  
Aradım bulmadım dərdimə təbib.  
Sənin yara kəsmiş yolunu rəqib,  
Gönlüm içi bir kəşbihdir yan çalar.

*Aşıq Hətəm  
Zəngəzur, Qaladərə kəndi  
63 yaşında ikən 1906-da ölmüşdür*

## **GÖZƏLLƏMƏ**

Dərsini almısan oxursan kitab,  
Belə qıyqac baxma ürək etməz tab.  
Bey bulud altında yoxdur sənə bab,  
Bağlamısan niqab, edərsən hicab.

Bağdaddan karvanım yükləndi Hələb,  
Bəri gəl sözümə vergilən cavab.  
Bey badə istədim yetirdim əcəl,  
Başlar kəsən qəssəb necolur yarəb.

Beçərə Qul Hətəm qapında tələb,  
Bey mürvət yolunda çəkmişəm əzab.  
Bey mümkün təşnəyəm mənə ver səhab,  
Susuz qalan turab necolur yarəb.

**OLMAMIŞ**  
*(Divani)*

Nəsl içində məntəki,  
Qəlbi pürxun olmamış.  
Ciyəri xun, bağıri kabab,  
Gönlü məcnun olmamış.  
Zarı bülböldən almışam,  
Yanmağı pərvanədən.  
Yara qulluq vardır amma  
Tərki qanun olmamış.

Mənim bu ahu-zarımdan  
Dəryada yandı səmən<sup>1</sup>  
Şadlıq bizdən əl götürdü,  
Yenə qəm etdi kaman.  
Nahaq yerdən can çürütdüm,  
Bihudə verdim güman.  
Üzüm yerə xak eylədim,  
Yenə məcnun olmamış.

Tüccar deyər söhbət etdim,  
Bir ləbi mərcan ilə.  
Dəhanı dür, dişi sədəf,  
Dilləri imran ilə.  
Sağ əlindən badə içdim,  
Tənhada canan ilə.  
Qeyri aşıq dəmi olsa,  
Belə bir gün olmamış.

---

<sup>1</sup> Səmən – balıq.

*Aşıq Aydın  
Azərbaycanlı*

## **GEDƏN GETMƏ**

Gedən getmə əylən bir dərdin alım,  
Seyraqublar dost könlündə daldadır,  
Güvənməyin bu dünyanın malına,  
Bu fani dünyadır, adam aldadır.

Dəryanın qırağı tutubdur ada,  
Talib olan qulluq edər ustada,  
Kimin ax vay ilən günü dünyada,  
Kimin arıtəki əli baldadır.

Mübtəla qalmışam mən bu dildara,  
Qaşların cəlladdır çək bizi dara,  
Kimisi batıbdır zərbafa zərə,  
Kimisi bez tapmır, gözü şaldadır.

Aydın deyər içdim qırxların tasın,  
Əmin olan alar haqqın duasın,  
Yüz il çəkdim bu dünyanın cəfasın,  
Mən ha köçdüm, karvanımız yoldadır.

*Aşıq Pəri  
Axırkələkli*

## ƏYYAMIDIR

Panısların<sup>1</sup> dərđini çək pərvanə,  
Yangılən atəşə nar əyyamıdır.  
Bir məsəldir el içində deyərlər,  
Nə fayda subaydan yar əyyamıdır.

Hər adamın sözü xoşgüftar olmaz,  
Hər adam bu dünyadan xəbərdar olmaz.  
Namərd kölgəsində etibar olmaz,  
Bihuda cavanlara sar əyyamıdır.

Gəlmişəm bu söhbətin çağına mən də,  
Mayiləm qaşların tağına mən də.  
Girdim eşq odunun bağına mən də,  
Nə çıxar söyüddən bar əyyamıdır.

Hər yetən kamına tay olan Pəri,  
Aşkara əməyi zay olan Pəri,  
Dönüb əlif qəddi yay olan Pəri,  
Qarışma hər sözə kar əyyamıdır.

---

<sup>1</sup> **Fanus** – fənər (*red*).

*Aşıq Ummani*

## ƏLDƏN GEDƏR

Ayaq kəsmə dost bağından,  
Bağça-bağ əldən gedər.  
Naşı bağban girmə bağa,  
Heyva-nar əldən gedər.  
Aşna yarın tərgin qılıb,  
Yada sirr vermə könül,  
Yad gəlib aşna olunca,  
Aşna yar əldən gedər.

Gecə-gündüz gün dolanar,  
Gərmiş eylər ayınan.  
Mah üzündə qoşa xallar  
Düzülübdür sayınan.  
Havalanma dəli könül,  
Danış hər gədayınan  
Bir gün olar, çarxın dönər  
Dövlət-var əldən gedər.

İstə səni istəyəni,  
Keç keçəndən bəs necə.  
Bir yar ki, hərəcayı ola,  
Danışmam hərgiz gecə.  
Ummanıyam mehman oldum  
Ol xanana bir gecə,  
Doldu sinim, keçdi çağım  
Etibar əldən gedər.

*Aşiq Sərkiz*  
*Qarabağın Qızqala kəndindəndir*

**OLUR**

Varlı qan eyləsə gözdən salmazlar,  
Yoxsul can deyəndə, yenə bəd olur.  
Salamı verəndə, salam almazlar,  
Yoxsulluq iyidə yaman ad olur.

Bir adam ki, yoxsul olsa dünyada,  
Taleyi kül olur, dərdi ziyada,  
Yaxşı at minici qalsa piyada,  
Daş düşər başına bir arvad olur.

Aşiq olan doğru meydanda coşar,  
Yaxşı söylüyəndə həddindən aşar,  
Keçən günlər bir-bir yadına düşər,  
Dərdi qəm canında atəş, od olur.

Sərkiz deyər məni görcək qaçarlar,  
Sirr sözümü bayan edib açarlar.  
Var olanda gəlib yeyib-içərlər,  
Olmuyanda qohum-qardaş yad olur.

*Aşuq Göftari*

**ƏRMƏĞAN**

Təşəkkür eylərəm kirdigarıma,  
Cəmi həşr eyləyən haq divanıdır.  
Üç yar idi, üç padşah əzm etdi,  
Şirin əziz canı erməğanındır.

Haq qiblədən doğru şəms ilə qəmər,  
Gəlirdi cəlipaya əfv etdi nəfər.  
Səlb oldu yaradan, dəfn oldu dəftər,  
Məsihayi incil xoş zəbanındır.

Kimya mədənisən zülali lala,  
İbni evladındır yaradan mevla.  
Nəbi peyğəmbərdən əladan əla,  
Dərdimənd Göftarı Şəki, Şirvanındır.

*Aşiq Ömər. Qədim aşıqdır  
İrəvan–Zəngəzur  
24.03.1938.*

## GƏL YETİŞ

Ey Pəri bülbül misillim,  
Əfqanə düşdüm gəl yetiş,  
Gözlərimdən sel kimi  
Ummana düşdüm gəl yetiş.

Ağlaram beytülhəzəndə  
Dərd ilə Əyyub kimi.  
Biçarə Yusif kimi,  
Zindana düşdüm gəl yetiş.

Həm canımın cananısan,  
Həm gönlümün yağısan.  
Bir qıya baxsan üzünə,  
Bu gün keyfi çağısan.

Camalın şəmsü qəmər  
Hüsnün cənnət bağısan  
Bülbülü zar eyliyən Ömər  
Gülşana düşdüm gəl yetiş.

De Öməri neyləmişən,  
Xubların səttarına.  
Yara kəmlək dilər isəm,  
Gəlsin şirin canıma.

Açılsın cənnət qapısı,  
Yalvarıb rizvanıma.  
Huri mələklərilən,  
Divanə düşdüm gəl yetiş.

*Aşıq Əsmər  
Naxçıvanlı*

## EYLƏR

Naşı ovçu nahaq gəzər dağları,  
Nə bir ahu tapar, nə şikar eylər.  
Ovu tapar olsa, bərədən keçər,  
Naşılığın tezcə aşikar eylər.

Hərdən ki, belədir fələyin işi,  
Dolanar əyyamə, gələr gərdişi.  
Kimisinin yazı andırar qışı,  
Kiminin qışını yaz, bahar eylər.

Hərdəmbir belədir fələyin feli,  
Kiminin ortadan bükülmüş beli.  
Tutinin ağzında lal etmiş dili,  
Qarqaya dil vermiş hərzəkar eylər.

Bu sevda Əsmərin sərindən getməz,  
Təkəbbür adam var, mətləbə yetməz.  
Əsli pak yanında yaxşılıq itməz,  
Bədəsilə can ver, cəfan kar eylər.

*Aşıq Bəngi  
İrəvan, Hamamlı kəndi.  
1813-cü ildə yaşamışdır*

## GƏLMƏZSƏN

Süleymantək taxtım vardır,  
Taca mənle gəlməzsən.  
Rəxtərəm yollar üstə,  
Baca mənle gəlməzsən.  
Laçın tək yerdən göyə  
Durna ilə oynaram,  
Bənnatək sözüm düzərəm,  
Gücə mənnən gəlməzsən.

Mən anadan qoç törədim,  
Heç kimsəni saymanam.  
Hər gələni süpürərəm,  
Yaz bulanmış çay mənəm.  
Mən bir ağır sövdəgərəm,  
Bəzirganı saymanam.  
Açma yükün bu meydanda,  
Xoca mənnən gəlməzsən.

Gəl beçarə aşıq Bəngi,  
Qanın burda tökmüşəm.  
Sənin tək aşıqların,  
Ciyərbəndin sökmüşəm.  
Dürlü-dürlü mətahım var,  
Sandıqlara bükmüşəm.  
Onlar da oyana qalsın,  
Vecə mənnən gəlməzsən.

*Aşıq Qul Mikayıl  
Qarabağın Maraqa kəndindəndir.  
1823-də ölmüşdür*

## ŞİN ÜSTƏ TƏCNİS

Şin şəfəqqət etmiş mətləbə qalmış,  
Şöləsindən üzün a yada düşmüş.  
Şan-şan edib qara bağrım didilmiş,  
Şirin dilbər meyli a yada düşmüş.

Şöləsindən dağlar qarı ərimiş,  
Şux didarın görən kimsə ər imiş.  
Şux iyiddə namus qeyrət ərimiş,  
Şəfəq ilə üzün a yada düşmüş.

Şərbət içib Qul Mikayıl oyanmış,  
Şux didarın görən kimsə oy anmış.  
Şamsız kimsə bu dünyada o yanmış,  
Şərbət görməmişə ay ada düşmüş.

*Aşığı Şamil  
Ustad aşıqlardandır*

**VAR**

Oturmuş adamlar umud verərlər,  
Düşmənin dalında qan təlaşığı var.  
Gəlsə dərya umman heç bir çarə yox,  
Sönməyir gönlümün xun təlaşığı var.

Ay camaat baxın xəstəyəm xəstə,  
Bu can əmanətdir durmaz qəfəsdə.  
Vədələr təkmildir hər bir nəfəsdə,  
Bir deyil gönlümün min təlaşığı var.

Ay camaat xilaf yoxdur sözümdə,  
Əcəl pərvanəsi dönər özümdə.  
Dünyanı versələr yoxdur gözümdə,  
Biçarə Şamilin can təlaşığı var.

***Tufarqanlı Aşıq Abbas***

**GÜLGƏZ İNDİ**

Şahın devlətxanasından  
Gülgəz indi – Gülgəz indi.  
Atasından, anasından  
Gülgəz indi – Gülgəz indi.

Geyinmisən narıncını,  
Geyinmisən nar incini.  
Geyinmisən nər incini,  
Gülgəz indi – Gülgəz indi.

Yarı ağlamaqda gördüm,  
Yarı oynamaqda gördüm,  
Yarı ağ mayaqda gördüm,  
Gülgəz indi – Gülgəz indi.

Bir işdə yanıbdır Abbas,  
Behiştə yanıbdır Abbas,  
Bülüşdə yanıbdır Abbas,  
Gülgəzindi – Gülgəzindi.

*Ululu Kərim*

## DİVANİ

O nə güldür doymaq olmaz buyundan,  
Leyli necə doysun Məcnun xuyundan.  
Bir bulaqdır içmək olmaz suyundan,  
Qalxanda bir qalxar ayağı yeddi.

Altı yüz şəhərdir, altı min bazar,  
Altı min, altı yüz əsəsi gəzər.  
Bir otağın gördüm tamam laləzər,  
Alışan taxtı var ayağı yeddi.

Bir bağbandır on səkkiz min bağı var,  
On səkkiz min bağı, beş butağı var,  
Bir yaylağa çıxdım səddəx dağı var,  
Səkkiz el yaylıyıb ocağı yeddi.

Ululu Kərim deyər bala bələndim,  
Əmdim ləbin şəhdin bala bələndim,  
Hicrindən qəhr oldum bala bələndim.

.....

*Aşıq Baba  
Şuşalı  
1876-cı ildə ölmüş*

## **NAZLI GƏRƏKDİR**

Ey camahat sizə tərif eyləyim,  
İyidin həmdəmi nazlı gərəkdir.  
Lalatək açıla gülgəz yanağı,  
Şəhdi şəkər şirin sözlü gərəkdir.

Mərd iyitlər yerdən yığmaz tabağı,  
Çox çəkərlər yaxşı qonaq müştəği.  
Ev yeyəsi töksə qaş-qabağı,  
Qonaq özü dadlı duzlu gərəkdir.

Bir söz oxuyarlar səda içində,  
Kamalı seçərlər bada içində.  
Qonaq on gün qalar oda içində,  
Ev yeyəsi gülürüzlü gərəkdir.

Aşıq Baba gözlər namısı arı,  
Dərviş olan geyər pust ilə dəri.  
Tərif eyləməyə nazlı dilbəri,  
Əlində xətbənd sazlı gərəkdir.

*Aşığı İbrahim Sulduzlu*

## YAZIĞAM

Mən səni sevəndən avdal olmuşam,  
Bülbül kimi daldan dala qonmuşam,  
Bir neçə gözəlin tərgin qılmışam,  
Sən mənim tərgimi qılma yazığıam.

Mən səni sevmişəm bildir biçində,  
Lalalar açılır qoynun içində,  
Sən bir dəstə gülsən, güllər içində,  
Susanım, sünbülüm solma yazığıam.

İbrahim səni sevdi ruhi əzəli,  
Əllər piyalalı dolu məzəli,  
Şamaxı, Şəkinin Şirvan gözəli,  
Bu şirin canımı alma yazığıam.

***Cörgərli Məmməd***

**ƏCƏM QIZI**

Bu bağda bir gözəl gördüm,  
Gülləri mərcan kimi.  
O bağda gördüyüm qızın  
Məmələri fincan kimi.  
Dedi gəl çıxmaq otağa,  
İkimiz bir can kimi,  
Özü bülbül, saçı sünbül,  
Qədi dal əcəm qızı.

Bu bağda gördüyüm qızın  
Geydiyi narıncıdır.  
Gecə-gündüz o dərdindən  
Çəkdiyim zarıncıdır.  
Kətan köynək, bəyaz sinə,  
Yumru məmə, qızıl düymə,  
Yavaş sıx nar incidi.  
Özü bülbül, saçı sünbül,  
Qədi dal əcəm qızı.  
Dindirəndə şirin danış,  
Ləbi bal əcəm qızı.

Ey gözəlim qıya baxdın,  
Dərdə saldın Məmmədi.  
Bəsti day öldürmə məni,  
Vermə mənə zəhməti.  
Əl-ələ çıxmaq otağa,  
Birgə çəkək ləzzəti.  
Özü bülbül, saçı sünbül,  
Qədi dal əcəm qızı.  
Dodaqların sal ağzıma,  
Ləbi bal əcəm qızı.


*Aşığı Qasım*

**GƏLMİSƏN**

Mən gəzmişəm İsbahanı Kəşanı,  
Gəşd etmişəm, mən də küllü cahanı.  
Səndə yoxdur aşıqların nişanı,  
Duz satansan, ya karvana gəlmisən.

Dünyanı gəzirsən sən də avara,  
Söylə mənə nə dərdin var dubara.  
Düşübsən çöllərə yazıq biçərə,  
Acdığıın var yoxsa nana gəlibsən.

De görüm oğlan nələr vardır dilində,  
Heç bülbüllər oynuyubmı gülündə.  
Qasım kimi, bir gözəlin yolunda,  
Yoxsa sən də yana-yana gəlmisən.



*Ərtoğrol Cavid*

## AŞIQ İSAQ VƏ HƏMİD ƏHMƏDOVUN ŞEİRLƏRİ HAQQINDA



U materialların içərisində aşıq İsaq və Həmiddən başqa daha bir aşığın da şeirləri var ki, adı göstərilmiş. Aşıq İsaqın 1, Aşıq Həmidin 1 parçasından başqa aşıq Həbibin də 2 parçası var ki, onun adı göstərilməmiş. Sondakı iki parçanın biri aşıx Hüseynin, digəri isə aşıx Sadığındır. Parçaların sovet həyatından alınmış təmanı təsvir etməsi ilk baxışda nəzərə çatır. Bəzən sovet quruluşuna mane olan ünsürlər də tənqid olunur.

Mis:

“Sədirlər işçilərə nəzərlə baxarsa  
Briqadalar aqtiv olub  
Naryaddar düz çıxarsa  
Hesabdarlar insaf edib  
Normanı düz yayarsa  
Maraxlanar qolxozçular  
Alarlar normanı mərd!”

Demək, aşıx təsvir etməklə, kəsirləri də tənqid edir.

“Sədirlər hesabdarlar bəzən  
Qorxmur qolxoz təftişindən  
Mən neynəyim a yoldaşdar!  
Yeyirlər normanı mərd!”

Məişət temasını təsvir edən maraqlı parçalar vardır.  
Mis: “İki arvaddının şikayəti” və “Mollalara”.  
Bu parçaları qiymətdən salan prinsipial kəsir yoxdur.

*23.03.1940.*

*Aşıq İsak Qurbanov (Qasım İsmayilov rayonu)  
Aşıq Həbib Əhmədov (Qazax rayonu)  
Yazıya aldı: Hüseyn İskəndərov.  
1939-cu il.*

**Alimpiada iştirakçılarında  
yazılan folklor materyalları**

## **AŞIX İSAK QURBANOV**

*Qasım İsmailov “Qazaxlar” kəntində 1883-ci ildə doğulmuşdur. 1912-ci ildən aşıxdır. Ustası məşhur aşıq Əli Baba oğlu (İrəvanlı) olmuşdur. Alimpiadalarda üç dəfə olmuşdur.*

### **“Tənbəl” (Göyçə qaytağısı)**

Artıxdan, əksikdən çəkmir namusu,  
Görmədim naryadda işin tənbəlin.  
Boşboğazdix edir kənt arasında,  
Ahı-zardı yazı-qışı tənbəlin.

\* \* \*

“Acam toxam” deyib qaydına qalmaz,  
İşi gücü yatmaq xeyrini bilməz.  
On beşi də bir adama tay olmaz,  
Zərbəçiyə qurban beşi tənbəlin.

\* \* \*

Eşidir ki qolxoz payı paylanır,  
Meşoku götürüb hamıdan qabaq taylanır.  
Xalx norma alır bu qıraxda söylənir,  
Qoltuğunda meşok boşdu tənbəlin.

\* \* \*

Ver kağızı doxtur, düşdüm azara,  
Mahna edir beş gün qaçır bazara.  
Ərzə verir alın məni nəzərə,  
Baxmayın ki azdı işi tənbəlin!

\* \* \*

İsax deyər cəmi tənbəllər oyansın,  
Aqtiv olsun öz işində dayansın.  
Norma alsın al-qumaşa boyansın,  
Xoş günə heç olmur xoşu tənbəlin!

**İki arvadının şikayəti**  
*(Müxəmməs)*

Mən dedim evlənərəm ta iki arvadım olar,  
Birisi fikir-xiyalım, birisi dövlətim olar.  
Az keçər hər birindən bir neçə evladım olar,  
Qansaydım iş belədi toba mən evlənməz idim.

\* \* \*

Mən dedim bular mana  
İstəkli yar olacaq.  
Nə bilim ki, gen dünya  
Başıma dar olacaq.  
Nə bilim öz çörəyim  
Mana zəhirmar olacaq.  
Qansaydım iş belədi,  
Toba mən evlənməz idim.

\* \* \*

Mən dedim bir birinnən  
İstəkli bacı olacaq.  
Nə bilim şirin ağzım  
Zəhərdən acı olacaq.  
Biri otağımın gülü,  
Biri başımın tacı olacaq.  
Qansaydım iş belədi  
Toba mən evlənməz idim.

\* \* \*

Nə bilim taza gələn  
Köhnəyə hədyan deyəcək.

Köhnə arvad taza arvada  
Heyvan qızı heyvan deyəcək.  
Hər biri bir-birinə  
Min cürə böhtan deyəcək.  
Qansaydım iş belədi  
Toba mən evlənməz idim.

***Həmid Əhmədov***

*Həmid Əhmədovun doğulduğu yer Qazax rayonunun Şıxlı kəntidir. Otuz bir yaşındadır. Aşıxlığı məşhur Tiflisli aşıx Sadıx Sultanovdan öyrənmişdir.*

**Qazax kəntlərində oxunan  
beşik nəğməsi  
Lay-lay!**

Ağacın söyü sənsən  
Balam ay lay-lay la  
Dibinin göyü sənsən  
Balam ay lay-lay-lay-la  
Səni görüm tezcə böyü  
Quzum ay lay-lay-lay-la  
Gözümün öyü sənsən  
Quzum ay lay-lay-lay-la

\* \* \*

Qızıl güllər bitəndə  
Balam ay lay-lay-lay-la  
Bülbüllər bağda ötəndə  
Sənə qurban kəsərəm  
Balam yeddi yaşa çatanda  
Balam ay lay-lay-lay-la

\* \* \*

Səslərəm balam ay lay-lay-lay-la  
Bülbüləm gül kimi istərəm

Balam ay lay-lay-lay-la  
Allam qucağıma axşam sabah  
Balam ay lay-lay-lay-la  
Gözüm kimi bəsdərəm  
Balam ay lay-lay-lay-la

\* \* \*

Araxçının ağçasısan  
Balam ay lay-lay-lay-la  
Gəlin, qızın baxçasısan  
Balam ay lay-lay-lay-la  
Yeddi oğul yetirmişəm  
Balam ay lay-lay-lay-la  
Hamısından yaxsısı sən  
Balam ay lay-lay-lay-la

\* \* \*

Gül üstə balam ay lay-lay-lay-la  
Bülbül oxur gül üstə  
Balam ay lay-lay-lay-la  
Balama bir yer qurmuşam  
Balam ay lay-lay-lay-la  
Zülfümdə tel üstə

\* \* \*

Günə qarşı balam ay lay-lay-lay-la  
Ay doğub günə qarşı  
Balam ay lay-lay-lay-la  
Səni bəsdərəm sinəmdə  
Balam ay lay-lay-lay-la  
Özüm yanaram günə qarşı  
Balam ay lay-lay-lay-la

\* \* \*

Ağacın düzü sənsən  
Balam ay lay-lay-lay-la  
Suların buzu sənsən  
Balam ay lay-lay-lay-la  
Yetirdiyim balaların  
Balam ay lay-lay-lay-la  
Hamısının gözü sənsən  
Balam ay lay-lay-lay-la

*Aşıq Hüseyn*

**Mollalara  
(Baş müxəmməs)**

Səd həzar müdam lənət  
Pis iş görən mollalara.  
Batilnlə işim yoxdur,  
Zahirdə olan mollalara.  
Həm söyür həm tüfürür  
İran-Turan mollalara.  
Kəntçini soyub yeyir  
Bıgını buran mollalara.

\* \* \*

Ha vaqt ki varlı ölür,  
Çırtıq vurur dəm eyləyir.  
Elə ki yoxsul ölür,  
Qardaş, ölürəm eyləyir.  
Çağırır yoldaşların  
Hamısını cəm eyləyir.  
Əyləşir dizi üstə,  
Bükür belin qəm eyləyir.  
Yeddi büküm halva yeyib  
Bıgını buran mollalara.

\* \* \*

Xalx ölüyə çalışır,  
Bu firqə vəhşət bağlamağa.  
Qabırqadan kabab yeyib  
Saqqalını yağlamağa.

O qədə pul yığşırıb  
Yeri yoxdu saxlamağa.  
Girir Yezid donuna  
İmamı ayaqlamağa.  
Kəntçilər müjdə verir  
İmam qıran mollalara.

\* \* \*

Tamahın qüvvəsindən  
Satdılar din imanını.  
Beş şahı puldan ötrü  
Oda yandırır canını.  
Yığdırdılar sovxə paltar  
Yetimlərin yorğanını.  
Sovetlər ədalətdən  
Eylədilər divanını.  
Hüseyn deyər qopdu məhşər,  
Əsdi boran mollalara.

*Aşığı Qurban*

**Zarı Kərəm gözəlləməsi**

Açıxbaşda olsa əgər bir dilbər,  
Onda bu nişanlar müəyyən gərək.  
Əndamın ayna ala qəddi müddəti  
Siya zilfi qamətinlə tən gərək.

\* \* \*

Yanağı baharın lələsi kimi  
Ləbləri yaqutun kənarı kimi  
Bir dəstə Nəsifdə mirvarı kimi  
Başdan ayağa ağ bədən gərək.

\* \* \*

Gözəllikdə olub, meyli həvəsi  
Olmaya aşiqinə nazi qəməzi  
Gül təki ətri verə nitqi nəfəsi  
Ətr bənöfşədən yasəmən gərək.

\* \* \*

Yaşadıxca cavanlığa yeklənə  
Bir pərdədə bir nacadla əllənə  
Nəfəsindən ətrindən canlar diylənə  
Sıxanda məməsin dinmiyən gərək.

\* \* \*

Yaxşı canandır qurban can üçün  
Sir gözəl sayasan bizim can üçün  
Sir gözəl lazımdır Qurban Xan üçün  
Eşqin qulluğunda ərz edən gərək.

*Aşix Qurbanxan  
Salyan rayonu Noxudlu kəndi*

**Bülbül havasında dediği şeiri**

Bülbül səni kim uçurtdu  
Bağdan bağa kim köçürtdü  
Kimlər sənə badə içirtdi  
Nə dolanırsan bağı bülbül.

\* \* \*

Bülbül sənin gülün vardı  
Sən çəkdiyən ahü zardı  
Bağçalarda heyva nardı  
Dolanırsan bağı bülbül.

\* \* \*

Bülbül sovet ölkəsində  
Güllər oynar həvəsində  
Nazlı yarın həvəsində  
Nə dolanırsan bağı bülbül.

\* \* \*

Bülbül güllərini sandı  
Ağ kök üzün qızıl qandı  
Qünçə gül sənə qurbandı  
Nə dolanırsan bağı bülbül.

\* \* \*

Bülbül sənin səsin vardı  
Baxtavərsən yarın vardı  
Qurbanxan sənə mehmandı  
Nə dolanırsan bağı bülbül.

### **Vəlicanı havasında**

Ləli inci mirvari idi dəndani  
Bal tökülüb dodağına bu qızın  
Girəsən bağına dərəsən gülün  
Çəkəsən şənəsin telinə bu qızın.

\* \* \*

Aynan, ilnən qalasan bunun yanında  
Qoşa xal görmüşəm gül yanağında  
Tər şəmamə çıxmış gördüm tağında  
Dərəsən şəmaməsin tağdan bu qızın.

\* \* \*

Doymaq olmaz bunun şirin sözündən  
Baxanlar heyrandı şəhla gözündən  
Dutasan kəmərindən qucasan belindən  
Əməsən ləblərin dilin bu qızın.

\* \* \*

Bağban olub güllərini dərəsən  
Dəriyəni pünhan yerdə sərəsən  
Yel vura tellərin üzün görəsən  
SİNƏSİNDƏ TƏR ŞƏMAMƏ BU QIZIN.

\* \* \*

Belində kəməri əlində şənə  
Cəmalın işıq salıb bütün cihanə  
Bir dönüb baxanda aşix Qurbana  
Oxlar oynar müjganında bu qızın.

### **Çəhar gül havasında**

Köçi gəlir köçümüə yan aşır  
Ağ üzündə qoşa xallar barışır  
Dindirirsən urus kimin danışır  
Türkə dünmür Xan Sənəmin bay dili.

\* \* \*

Qurban olum ayağının məstinə  
Nə dürmusan şirin canın qəsdinə  
Yar qədəm basanda sinəm üstünə  
Dərmək olar bağındakı bay gülü.

\* \* \*

Bağban olub güllərini dərəydim  
Dəribəni sinəm üstə sərəydim  
Danışdırıb dillərini görəydim  
Əgər olmasa idi hiyləsi feli.

### **Aşıxlar yarışı (Novruz havasında)**

Bizdən salam olsun el aşixinə  
Əgər aşixsan bu meydana gəl

Ya aşılıq adını üstündən götür  
Ya sür səməndini bu meydana gəl!

\* \* \*

Çox aşılıqları salmışam bəndə  
Şeyrilər demişəm qolxoza, kəntə  
Aşılıq yolunu tapmışam mən də  
Əyər aşıxsan bu meydana gəl!

\* \* \*

Dilimdən çıxıbdır bir belə ilqar  
Şeyrlər yazmışam yaxşı elmim var  
Yarışa girməgə yaxşı namım var  
Əyər aşıxsan bu meydana gəl!

\* \* \*

Aşılıqlar yaranır Azərbaycanda  
Kef çəkib gəzirlər şanlı cəhanda  
Aşılıq gərək sözü olsun hər yanda  
Əyər aşıxsan bu meydana gəl!

\* \* \*

Aşılıqlar sədəsini eşidir hər yan  
Sovet yolunda qoymuşam şirin can  
Adım Qurbanxandı yerimdi Salyan  
Əyər aşıxsan bu meydana gəl!

**Şirvan Kərəmisi**  
**(gözəlləmə)**

Kim özünə gözəl desə cihanda  
Ağ üzündə siyah xalı gərəkdi  
Danışanda kəlmə-kəlmə danışa  
Dilində dodağında balı gərəkdi.

\* \* \*

Doğrudur gözəl çoxdur cəhanda  
Gözəllikdə olar nişanə amma  
Əzzəl aşığına mehriban ola  
Qeyri kəslərlə miyanə gərəkdi.

\* \* \*

Gözəlimin büllur tək bədəni  
Özünə heyran edə gəlib gedəni  
Nə uzun olmaya, nə çox güdəni  
Boyu bəstə qəddi mina gərəkdi.

\* \* \*

Mərifətdən kamil ola sınından uşaq  
Quzu quyruğu tək nazik yumuşaq  
Özü doğru, sözü doğru, qədir bilən  
Lərgə verə cismi hər yanə gərəkdi.

\* \* \*

Yadlarla danışiban gülməyə  
Nağafil sözünü layıq biləməyə  
Yad bir qomşuya gedib gəlmiyə  
Namusu qiyrəti arı gərəkdi.

\* \* \*

Qurban nə xoşdu halı dünyanın  
Olmayacaq qalmaqalı dünyanın  
Yığılıb gözəllər kəsibdi yanın  
Belə meyli mənim sari gərəkdi.

### **Gərayi havasında**

Sallanıban gözəl çıxdın otaqdan  
Asta yeri, gözəl, göz dəyər sənə  
Sayraqubun tənə-tənə dilləri  
Dodax tərپənənəndə söz dəyər sənə.

\* \* \*

Asta yeri görüm kimin yarısan  
Hansı baxtavarın vəfadarısan  
Kölgədə bəslənmiş qüzay qarısan  
Sabahın yelləri tez deyər sənə.

\* \* \*

Qurbani deyər heç kəs özün öyməsin  
Aç yaxavın çalın çarpaz düyməsin  
Dəstələ zülflərivi yerə dəgməsin  
Əsər küləklər toz deyər sənə.

### **Səşəngi havasında**

Qova-qova bir ceyranı gətirdim  
İtirdim burada bir şikar yeri  
Yığılıb gözəllər xəndan eylədi  
Oldular ceyrana sahibkar yeri.

\* \* \*

Həmişə çəkirəm mən ahu-zarı  
Salmısan gönlümə yaman qubarı  
Bağında görmüşəm heyvanı, narı  
Göründü gözümə qoşa nar yeri.

\* \* \*

Qurbanıyəm çəkirəm ahi-zarı  
Qoymuram gülümə qonmağa xarı  
Aç yaxavı, görüm sinəndə nari  
Göründü gözümə şamamə yeri.

### **Güllü qafiyə havasında**

Canım saray, gözüm saray,  
Saray, səndən yol istərəm  
Budur sənə sözüm saray  
Saray, səndən yol istərəm.

\* \* \*

Qəmər dayi dindirrəm  
Misri qılıncı endirrəm  
Tilsim də olsan sındırram  
Saray səndən yol istərəm.

\* \* \*

Mən gəlirəm uzaq eldən  
Ayrıldım şeyda bülböldən  
Qurbaninin sözü dildən  
Saray, səndən yol istərəm.

**Gülzar**  
**(Qafiyə)**

Ay həzərat, ay camaat  
Görün nələrdən ayrıldım  
Ağzı süt, dodağı qaymaq  
Dili şəkkərdən ayrıldım.

\* \* \*

Alt yanımız qarlı dağdı  
Üst yanımız səbzə bağdı  
Yarımın adı Gülzardı  
Bilün Gülzardan ayrıldım.


\* \* \*

Qurbanıyəm bu çağında  
Sınəm Gülzarın dağında  
Olaydım yar otağında  
Canım alandan ayrıldım.



# AŞIQ İFALARI

YAZIYA Aldı: ƏRTOĞROL Cavid



**QARA GÖZ**  
***Dağıstan mahnısı***

**Oxuyan: Əliağa Mustafayev,**  
**(Zaqatala, Tala kəndi I)**  
**Sözlərin avtoru da odur.**

*Ansamblın tərkibi:*

1. Osman Barxalov (*balaman*)
2. Oruc Manuğayov (*qoşa balaman*)
3. Məhərrəm Manuğayov (*nağara*)
4. Əliağa Mustafayev (*oxuyan*)
5. Güləbət (*oxuyan*)
6. Nazənin (*oxuyan*)

Lentə yazdı: *Fikrət Əmirov*

Dostum aç pencərəni  
Gözüm görmür yalanı  
Ahala<sup>1</sup> qoymaq olmaz  
Dost dərdindən öləni.

Ay qız adın Hürüdü  
Dağı duman bürüdü  
Ay qız sənin dərdindən  
Civan<sup>2</sup> ömrüm çürüdü.

Dağlarda gəzənə bax  
Əhtiba<sup>3</sup> düzənə bax

---

<sup>1</sup> Qəbir.

<sup>2</sup> Cavan.

<sup>3</sup> Söz.

Sevgilini itirib  
Çöllərdə gəzənə bax.

Mahnını dedim hərif  
Döndərdim qərib-qərib  
Ay dost hara gedirsən  
Dəryalartan dərd verib.

Dərdliyəm dərd əhliyəm  
Canıma dərd bağlıyam  
Gör necə baxsız qulam  
Sövgil<sup>1</sup> deyib ağlaram.

Bu qala Carın qala  
Görükür Zaqatala  
Dost, beləmi keçəcək  
İki dostun ömürü.

Bələkəndə qala var,  
Qaxda karvansara var,  
Könlümdən sual olsa  
Ürəyimdə yara var.

Körpüyəm Kür üstündən  
Min atı sür üstündən  
Ölməmişəm ay dostum  
Ağlama dur üstümdən.

Kür qırağı toxmaca<sup>2</sup>  
Yel vurur burcu açar.<sup>3</sup>

---

<sup>1</sup> Yar.

<sup>2</sup> Su bitgisi.

<sup>3</sup> Ağac gülü.

Yarım buxoylu getdi  
Haray mağa<sup>1</sup> bir açar.

Kür qırağı sərindir  
Girmə oğlan dərindir  
Oğlanı dərdə salan  
Ala gözlü gəlidir.

Qanım<sup>2</sup> daşar, Kür daşar  
Körpü üstən su aşar  
Mən dərdimi söyləsəm  
Tamam dağ-daş ağlaşar.

Ay dostum çıxma yola  
Bildikcən eylə çara

-----  
-----

Car qalanın qamuru  
Aquşqanın dəmiri  
Ay dostum, beləmi keçəcək  
İkimizin ömürü.

Dəryada çinar bitər  
Üstə bülbüllər ötər  
Mən dərdimi söyləsəm  
Tamam dağ-daş inildər.

---

<sup>1</sup> Mana.

<sup>2</sup> Çay adı.

## AY CEYRAN

Bu yol yolamı gedər?  
Ceyran kolamı gedər?  
On beşini keçən qız  
Evdə yolamı gedər?

İtirmişəm bəgimi  
Nə yaramaz döğülmi  
Yüzümə gülə-gülə  
Yıxdın mənim evimi.

Bu yolun altı vatan  
Kimdi bu yoldan ötən  
O yıxılmış dünyada  
Varmı murada çatan.

Dağ başında var təndir  
Odun yetir, gəl yandır  
Bir balaca uşağam  
Sal qoynuna öyrəndir.

Eşqə düşən mən oldum  
Gülü irəngim soldu  
Yoldaşlar arasında  
Bircə baxsız mən oldum.

Yaralıyam yar səndən  
Quşlar doymur qan səndən  
Elə yazıx olmuşam  
Bezər oldum can səndən.

## AY GÜLİ-REYHAN

Mahu dedim havadan  
Bülbül uçdu yuvadan,  
Gündə bir-bir pələkən  
Ürək düşür havadan.

Aşığam mənəm sənsiz,  
Dinib, gülmənəm sənsiz,  
Harda kəklik mələsə  
Bilginən mənəm sənsiz.

Aşığam necə eylim,  
Gündüzüm gecə eylim,  
Sən mənsiz dolanırsan  
Mən sənsiz necə eylim.

Aşix su deyib ağlar,  
Sünbül su deyib ağlar,  
Dəryada bir balıq var  
O da su deyib ağlar.

Ay qız adındı Fatma  
Dərdim üstə dərd qatma  
İkimizin dərdinə  
Yetişsin Babaratma<sup>1</sup>.

Noxunun hündür dağlar  
Əlbən<sup>2</sup> çiçəkli bağlar

---

<sup>1</sup> Pir adıdır.

<sup>2</sup> Əlvan.

Ha bu dərtənən mən ölsəm  
Ah çəkib, yarım ağlar.

Noxuda əz<sup>1</sup> verirlər,  
Əlimə saz verirlər  
Düşdüm dərmənsiz dərdə  
Dərmənim az verirlər.

Muxax başı Çardaxlar  
Su dolduran bardaxlar  
Bir cüt öpüş verginən  
Balsız olan dodağdan.

Samamanın dəyəni,  
Ata vurub yüyəni,  
Ay qız xəbərin varmı?  
Mən səni istiyəni.

Şamama şaxı yanır  
Tor, fitə toxuyanır  
Özüm xüryət olsam da  
Dalımca çoxu yanır.

Dağistanın yolları  
Burma-burma kolları  
Dost gələsin bilsəydim  
Süpürərdim yolları.

Bu dağlar<sup>2</sup> aşmaq olmaz  
Narıncdan başmaq olmaz

---

<sup>1</sup> Əzan.

<sup>2</sup> Dağları.

Küsmüşəm, küsdürmüşəm  
Daha barışmaq olmaz.

Ustul üstə piyala,  
Hindi düşdüm xiyala,  
Diməgə utanıram  
Yoldaşsan da de hala.

Ustul üstə dərzilər,  
Könlüm səni arzular  
Aç məzarın<sup>1</sup> bağını  
Qoy baxsın tamarzılar.

Qara atı yağlaram,  
Yarağana<sup>2</sup> bağlaram  
Mən diyən yar olmasa  
Gecə gündüz ağlaram.

Ay da keçər ağlama,  
Yıl da keçər ağlama,  
Fələk bağlar qapını  
Bir gün açar ağlama!

---

<sup>1</sup> **Məzar** – Zaqatalada qızların döşləri üstəki yarım köynək.

<sup>2</sup> Su axım yolu.

## **BƏLƏKƏN HAVASI**

Bələkən burandımı?  
Bu dünya torandımı,  
Dostunun ağ sinəsi  
Yazılmış Qurandımı?

Bələkənin qalası  
Ürəhatın balası  
Heç kəs səni almıyacaq  
Mənəm səni alası.

Aşığam mənəm sənsiz,  
Dinib gülmənəm sənsiz,  
Harda kəklik mələsə  
Bilginən mənəm sənsiz.

Qaş qara gözün sənin,  
Şirindir sözün sənin,  
Aləmə şəfax salır  
Albalı üzün sənin.

Dağ başında durmağa  
Ovçu gəlir vurmağa  
Hayandan getsən olar  
Sevən yarı görmağa.

Ay qız adın baladır,  
Yanaxların laladır,  
Səni mana verməsə  
Mənim işim yamandır.

## **BİLDİR BƏNÖVŞƏ**

Tökmə mənim gülümü,  
Sındırma butağımı,  
Yol üstə qəbrim qazın  
Dost görsün torpağımı.

Qonça gül açılanda,  
Açılıb saçılanda,  
Mən yarımı görəydim  
Hər səhər açılanda.

Qonça gülüm bir butax  
Yarım aynalı otax  
Sən dərdli, mən yaralı  
Gəl dərdləri dağıdax.

Aşığam ağlamaxdan,  
Sinəmi dağlamaxdan,  
Bağda yarpax qalmadı  
Yaramı bağlamaxdan.

Ay doğdu batmadımı,  
Sevən yar yatmadımı?  
Səni yaradan Allah  
Məni yaratmadımı?

Ay doğdu para dəydi,  
Qaxldı ölkərə dəydi,  
Ağzım dilim qurusun  
Nə dedim yara dəydi.

Yaralıyam yazıxam  
Aşma yaram yazıxam  
Sən öluncə mən ölüm  
Sən ölsən mən yazıxam.

## DEYİŞMƏ

*Oğlan* - Arxalığın bineviş  
Su vurdum oldu öyüş,  
Ay qız sənin dərdindən  
Olmuşam dəli dərviş.

*Qız* - Arxalığın iki ən,  
Nə talesiz oldum mən,  
İki baxtı qara var  
Biri sənsən, biri mən.

*Oğlan* - Ay dostum haralısan  
Dağların maralısan  
Gözlərindən tanıram  
Yar dərdindən dəlisən.

*Qız* - Ay dostum nə deyirsən,  
Ades, qanfet yeyirsən,  
Bu sözdən incimirəm  
Vallah yaxşı deyirsən.

*Oğlan* - Qara qaşlar süzülür,  
Qola mərcan düzülür,  
Əhtibarsız ay dostum  
Səndən əlim üzülür.

*Qız* - Yazılar-yazılında,  
Qaralar pozulanda,  
Mən nə çarə eyliyim  
Yazı tərs yazılında?

*Oğlan* -      Ələnbidi ələklər,  
                    Çirmənib ağ biləklər,  
                    Xəbər olsun düşməne  
                    Bitdi böyük diləklər.

**Lo-lo<sup>1</sup>**

**Oxuyan: Əkbərova Şərəf  
Lənkəran, Taliş kəndi.**

Musiqini lentə yazdı: *Fikrət Əmirov*

Lo-lo lo-lo ya lay-li  
Fabriq-zavod yan yana  
Tərif çıxıb hər yana  
Düşman baxır ay bura.  
Od tutub yana yana

Ya lələ, yar düymələri mərcan  
Lənkəranın elləri,  
Mandarinin çölləri,  
Həm şirin dilləri.

Lənkəranın dağları  
Çiçəkli bağları  
Yaşasın Stalini.  
Basma, basma tağları  
Əzildi yarpaxları.

Lampa, səni yandıriram,  
Məclisə dolandıriram,  
Müşkül işim düşəndə  
Vurram səni sındıriram.

---

<sup>1</sup> Bu mahnı çəltik əkirkən oxunur. Qadınlar sıra ilə durub, oxuya-oxuya nişan qoyurlar. I alağ, II alağ vaxtları da oxunan başqa havalər vardır.

Bu gün yemiş yemişəm,  
Yara sözlər demişəm  
Ağzım dilim qurusun  
Acığınan demişəm.

Taza kəsdim xiyarı  
Xəlvətdə gördüm yarı  
Dindirdim danışmadı  
Ağladı zarı-zarı.

### **I alaq mahnısı<sup>1</sup>**

Limo-limo ha limo  
Səbzə çimə nəm limo  
Evləri burda dögül  
Keçili burda dögül.  
Canım necə can versin  
Can alan burda dögül  
İndi gəldim meşədən  
Qəlyanı var şişədən  
İpəkdən köynək tikdim  
Yaxası bənövşədən.  
Narıngi doğradılar  
Dəsmala bağladılar  
Mən səni istəmərdim  
Güc ilə bağladılar.  
Hey yar, hey yar, hey yarı  
Kələyağını yel atdı,  
Sancax başıma batdı.  
İpək olum dolaşım,  
Xəncəlim gümüş ola.  
Qıza kimin qızısan  
Köynəgi qırmızısan.  
Havadan bir quş gedər  
Quşdarı bəgənməz,  
Ayağında sağrı başmağ  
Daş üstə qalmaz.  
Sandıx üstə gəzərəm  
Sandığa gül bəzərəm  
Yaydan qərib gəzərəm.

---

<sup>1</sup> I və II alaqın sözləri eynidir, çünki havası da birdir.

Buxarı salmışam ev oldu isti  
Yayda ləzzət verər çarpayı üstü  
Yarımlın məskəni ağ sinəm üstü  
Gətir görüm dəsmalında nəyin var  
Sanamışam on beş dənə helin var  
Biri əsgik olsa billəm yarın var.

## **OYUN HAVALARI HAQDA**

*Ələkbər Sadıxov İsmail oğlu (Şuşa, Şuşa qalası) oynuyan olduğundan, çalğı, oxulardan ziyadə oyun havalarını bilir.*

*Adlarını saydığı oyun havaları bunlardır:*

### **1. “Mirzəyi”:**

Bu rəqsi xüsusən yaşlılar oynuyur. Hər əldə bir boya dəsmal tutulur. Rəqsin ağır ritmdə getməsi səbəbi ilə cavanlar bunu heç oynamazlar.

### **2. “Gül”:**

Bu rəqs yüngül xarakterə malik olduğu üçün gənc qızlar, oğlanlar tərəfdən daha çox oynanır. Bu rəqsdə əllərin arabir qırıq hərəkəti rəqsin xüsusiyyətidir.

### **3. “Tello”:**

Bu hava qız adı ilə adlanır.

### **4. “Uzundərə”:**

### **5. “Kəsmə hava”:**

Bu rəqsin xüsusiyyəti ondadır ki, rəqs gözlənmədən xeyli pauza ilə kəsilir, sonra yenə dəvam edir. Rəqs vaxtı hamını maraqlandıran odur ki, hərəkət necə olarkən hava kəsiləcək (qadınlarda bu daha maraqlıdır).

### **6. “Azərbaycan”:**

Ələkbər Sadıxov hafizədən zəif olduğundan çox şeyi unutmuşdur.

Bu adamın əynindəki yaşıl şalvar, yaşıl yarım çuxa toyda bağışlanmışdır (1330-cu ildə, təxminən 1914-cü ildə).

*25.04.1940.*

## **PROFESSOR BÜLBÜLÜN AŞIQLARLA SÖHBƏTİNDƏN**

*Şəmkirli aşiq Hüseyn şayırdırınə öyrədərmiş:*

Şəmkirli Hüseyn öyrədirkən ən əvvəl kökləməyi öyrədirdi, pozub düzəltməyi öyrədirdi.

O: – Sağ əl ustadır, sol əl şayırd. Elə yerlər var ki, üstən aşağı, eləsi var aşağıdan üstə vururlar.

Nağılı başlarkən “Ustaddama” deyilirdi. “Ustaddama” ağızgapı ilə oxunur (Reçitativ xarakterli).

11 hecalı parçalar “qaraçıya”, “ovşarıya”, “misriyə” gedər.

8 hecalı parçalar “dübeyt”, “müxəmməs”, “garaylı”, “təxmisə” gedər – deyirdi.

Usta boğazda oxumağı məsləhət görmür: – Tez yorularsan, səs qalar. Səsi başdan gətirməyi, sinədən gətirməyi – deyirdi. Sinədən gələn səs tez dəyişir, başdan gələn min il qalar.

Səsi buruna salırkən səs uzun gedir. Sözü ağızda qaynatmaq pisdır, güllə kimi birdən çıxsın, sözü əzmə, mərbud de.

Soyux dəyməməkçin boğazı sarıyardı, lakin mən heç birinə fikir vermiyib, yalnız tərləyəndə ehtiyat edərdim. Ustalar tərliyəndə, səsin yorğun vaxtı yağlı yesən, soyux şey yesən səs tutular. Soyux dəyəndə zoğal şorbası içib yatardı, tər dabandan çıxardı, yekə küpə qoyardılar.

Oxumaq vaxtı çox uzun olurdu, xüsusən tütün çəkilən məclisdə çox çətin olur. Bəzən 8-9 saat oxuyurdum.

Usta daima deyərdi: “ Sözü əlinə aldın, məclisi də al. Xalqı azdırma, sonra yığa bilməzsən, başladığın kimi də qurtar”.

Məclisdəkilərə eyni münasibət saxla, xüsusən kasıblara, onların ürəyi tez sınar.

Deyərdilər – Aşix el anasıdır, görsən üstü açıx bir qadın yatır. Üstünü örtməyə çalış, olmasa üzünü çevir get.

Səslər: tavar, cır, mələmədli (yerində), pəs (alçax), zənguləli, zənguləsiz, ağ səs (cır səs kimi).

Köhnə aşıqlar deyirmişlər ki, zəngulə xanəndələrin dir, zənguləsiz oxu.

Səsi gur, lərzəli olanlara deyərdilər: arpa yemiş erkək at kimi oxuyur!

Açıxda oxumaq səsin ölümüdür, boğaz yorular. Açıxda oxuyanda bəzən uzaxdakı yaxındakından yaxşı eşidir. Oxuyandan sonra soyuxda, nəmdə yatmaq səsi öldürər.

Səs yorulanda 5 günə kimi dincəldik.

Başlıyanda pəsdən başlayıb zilə qaldıranda yerin tutandan sonra səs batmaz. Birdən zilə qalxanda qığırdaq şişir, səsi tutur.

Xalq aşıqları dincəlməyə qoymadığından qəlyan çəkmək adət olur, buna görə papiros çəkmək adət halına keçir, bunun xeyri yoxdur.

## QƏHRƏMANI

### AŞIXLAR ANSAMBLI

*Qasım İsmayılov rayonu, Cinniboluslu kəndi*

- Aşıxlar:*
1. Qurbanov İsa x.
  2. Heydərov Həsən.
  3. Qasımov İsbər.
  4. Mansurov Mikayıl.
- Balabançı:* 5. Aydın Əliyev.

Musiqisini lentə yazdı: *Fikrət Əmirov*

Dolanıbdı neçə illər keçibdi,  
Sən azad olalı ay Azərbaycan.  
Tarixlər də düz əyrini seçibdi,  
Eyliyib ortağa say Azərbaycan.

Torpağına hər nə əksən bitirər,  
Kolxozçular yüksək məhsul götürər,  
Hər mövsümdə təzə nobar yetirər,  
İpək, pambıq, düyü, çay Azərbaycan.

Valehəm o günü mən də görəli,  
Məzlumlar zalımlardan qisas alalı,  
Oldum al baydaxlı əlbən<sup>1</sup> şuralı,  
Beş güşəli yıldız ay Azərbaycan.

QIRMIZI nəfitin var çoxdu cühərin,  
QIZILIN, gümüşün, misin, gühərin,

---

<sup>1</sup> Əlvən.

Məhəniyyət dəyilmi sənin hər yerin?  
Yatır səndə laybalay Azərbaycan.

Kalxozların çoxdu dövləti-malı  
Kotanda kolları var, köhlən atları  
Ferma sürüləri bəzər mahalı  
Hər yanda bayram toy Azərbaycan.

Azad oldu xalqın ağır elləri,  
Sovet bağlarında açdı gülləri,  
Nazənin qızları, mərd oğulları,  
Yenilikdən aldı pay Azərbaycan.

İsak deyər varın artsın daha da,  
Var dövlətin olsun həddən ziyada,  
Elm marif naminə aldın dünyada,  
Elmini aləmə yay Azərbaycan.

\* \* \*

Şanlı may bayramı bəzəndi hər yan,  
Şux salıb aləmə Sovet ölkəsi,  
Kitləni bir-birənə etdi mehriban,  
Yaşasın bolşevik, qomnist firqəsi.

Beysavahlıq götürülsün aradan,  
Zəhmətkeşdir təzə dünya yaradan,  
Dərk eyliyək ağ üstündən qaradan,  
Açıxdı Sovetin məktəbxanası.

Staxanovçular, 1 mayın günüdür,  
Getdiyimiz Leninizmə yoludur.  
Zəhmətkeşlər bu gün şadlıx günüdür,  
Şahlıxnan qurulub kolxoz binası.

Kolxozçular təsərrüfatda çalışır,  
Radiolar hər bir yanda danışır,  
Belə quruluşa tərif yaraşır,  
Cərgə durub cavanların dəstəsi.

Təbiət oyatdı açdı gülləri,  
1 mayda sehr edəsən çölləri,  
Maarif işində kənt müəllimləri,  
Oxuyur başında can tələbəsi.

Həsən təbrik edir bu biri mayı,  
Bu bayramı, bu şövkəti, bu toyu,  
Günbəgün uzansın partiya sayı,  
Gecə gündüz budur sazımın havası.

\* \* \*

Möhtərəm cavanlar, əyləşən canlar,  
Abad ölkə, bu şən həyat bizimdir,  
Məhv olub soltanlar, qırıldı xanlar,  
Gözəl günlər, bu xoş vaxtlar bizimdir.

Dünyada yaşasın Marks əsəri!  
Başa gəlib sosializmin nübəri,  
Stalin, Kalinin, Voroşilov hünəri!  
Yol göstərən ali ustad bizimdir.

Marks əsərini Lenin başınnan,  
Qurdu bu qurqunu zəhmətkeşilən,  
Yüksək plan götürüldü beş ilən,  
Əsas qanun, bu siyasət bizimdir.

Sovet ölkəsi bənzər günəşə,  
Bu qurquya dünya edər tamaşa,

Ulu rəhbərə əziz yoldaşa,  
Söz deməyə gözəl dillər bizimdir.

Aşiq İsbərin söz deməyə vardır həvəsi,  
Nəğmə çalır musiqilər dəstəsi,  
Papançılarınız keçdi şimal dəryası,  
Möhkəm qovaq ismi Polad bizimdir.

Cəbhədə vuruşdu iyid insanlar,  
İyid qəhrəmanlar, qoçaq oğlanlar,  
Bizim qüvvəmizə diz çökdü dağlar,  
Düşməni ağıladan ellər bizimdir.

Qırxıncı il qarşılar biri mayı,  
Günbəgün artır bizim sənaye,  
Hər yanda yüksəlsin Sovetin sayı,  
Şərqi təyyarədə gəzən bizimdir.

Mikayıl söhbət edir, söylər sazınan,  
Bülbül bəzənər baxar yazınan,  
Varlı kulturalı şən həyatınan,  
Əlvan gül çiçəkli ölkə bizimdir.

## **PASEV<sup>1</sup> HAQQINDA**

### **Koroğlu gözəlləməsi ilə (İrəvan çuxuru)**

Vətəndaş, yoldaşlar, əziz qardaşlar,  
Gələcək işləri görmək lazımdır,  
Planla görülür bizim hər işlər  
Qoç kimi meydana girmək lazımdır.

Orden alar 300-500 dərənlər,  
Dərüb məntəqəyə təfil verənlər,  
Bəsti, Almas, Manya, Fatmanı görənlər,  
Onlar tək devran sürmək lazımdır.

Toxum seçən təmiz seçdi payını,  
Çiyid üçün dərin qazsın quyunu,  
Tez bağlayın o durultsun suyunu,  
Ətrafın çətəndən hörmək lazımdır.

Traxtorlar yerdə ötür gur ha gür,  
Staxanovçu şofer ruldən tutur,  
Aqranom üsulu yerinə yetir,  
Gübrəni yerinə səpmək lazımdır.

Həsən deyər Staxanovçudur Sovet ölkəsi,  
Yorulub heç işdən qayıtmaz geri,  
Pambıx becər, parlaq açsın gülləri,  
O parlaq güllərin dərmək lazımdır.

---

<sup>1</sup> Səpin (*red.*).

*İmamqulu Rüstəm oğlu Həsənov  
(Ağdam Mərzili kəndi)*

## ŞAH XƏTAİ

Əlimi qoyum əllər üstə,  
Gümüş kəmər bellər üstə,  
Durun çıxacaq yollar üstə,  
Bəlkə yar gələ, yar gələ,  
İntizar gələ, yar gələ.

Bir quş gəlir zarı-zarı,  
Ondan xəbər ala q yarı,  
Durun çıxacaq yola sarı,  
Bəlkə yar gələ, yar gələ,  
İntizar gələ, yar gələ.

Göynən gedən göy buludlar,  
Qanat çalar, quyruq bular,  
Ağ alaçıq baxan qızlar,  
Yeylağın suyun arzılar.

Göynən gedən quba qazlar,  
Laçın vurur tükün tozlar,  
O köç ilən gedən qızlar,  
Gedir sallana-sallana,  
Xan bağından axar sular,  
Axır lallana-lallana.

## KƏRƏMİ

Həyəmə baxıram çalğı-çalınırdı,  
Bəyəm sənün ürəyin ayə daşdı-dəmirədi,  
Yeddi il ki deyirlər xocam xeyli ömürdü,  
Gənə olsun xocam sağlığınan gələsən,  
Əli gülgözli yaylığınan gələsən.

Mən Kərəməm işim nədir xanınan,  
Yolunda qoymuşam ay qız başı canınan,  
Ah çəkirəm, didəm dolur qanınan,  
Yadıma düşəndə Əslinin elləri.

\* \* \*

Xocam, mənim amanatım aparsan,  
Elə bil ki, çöldə Kaba yaparsan,  
Urum kimi yerdə itsəm Şamda taparsan,  
Xoca, gedər olsan o Qəribə de gəlsin,  
Gənə Qərib sağlığınan gələsən,  
Əli gülgözli yaylığınan gələsən.

Qızıl gülü dəstə-dəstə dərtilər,  
Dəribəni dəsmal üstə sərdilər,  
Şah Sənəmi şah Vələdə verdilər,  
Xocam, gedər olsan o Qəribə də gəlsin,  
Gənə Qərib sağlığınan gələsən,  
Əli gülgözli yaylığınan gələsən.

Bir baxçanın kənarında gəzirdim,  
Qoşa nar gördüm iki sinədə,  
Birisi qız olub, birisi gəlin,  
Can qurban eləyəm elə ikisinə də.

Qızın sinəsidi qızıl düyməli,  
Gəlinin sinəsidi çarpaz düyməli,  
İki gözəldi zərnişan əlli,  
Bir-birindən öyməli,  
Can qurban eyləməli ikisinə də.

Gəlinin tər sinəsi,  
Təzə yağmış o qara bənzər,  
Qızın göyçək məmələri,  
Pətəkdə dit vermiş,  
O bala bənzər.  
İki gözəldi zərnişan əlli,  
Bir-birindən öyməli,  
Can qurban eyləməli hər ikisinə də.  
Gəlinin ləbləri,  
Təbrizin məti,  
Üç yüz altıмыш manat,  
Qızın qiyməti.  
Eylə gözəl sevən  
Neylir bu dünyada cənnəti,  
Qoy cənnət nəsib olsun,  
Hər ikisinə də.  
Bostanda yemişin, dəymişin,  
Dəymişin yükə tutarlar,  
Kalın dişləyirlər,  
Kola atarlar.

Hər durub sallanmağını,  
Yüz min qızıla tutarlar,  
Uzun gecələrdə,  
Xoş xitlətlər<sup>1</sup>,  
Xoş söhbətlər, məndədi.

---

<sup>1</sup> Söhbətlər.



## NƏSİHƏT

Nəsihət di, bir məclisə varanda,  
Yaxşı otur, yaxşı əyləş, yaxşı dur.  
Dindirəndə o mərfətdən xəbər ver,  
Görən desin bərəkallah yaxşıdır.  
Biğiyrət oğlu atanın yurdunda,  
Qalmadığı, qaldığından yaxşıdır.  
Cahıl var dünyada gəzişin bilməz,  
Qoca var dünyada heç sözün bilməz.  
Qohum var dünyada heç vecə gəlməz,  
Yadlar var dünyada qohumdan yaxşıdır.  
Əsil olan əsilliyin itirməz,  
Bedəsil olan mənzil başa yetirməz,  
Qabax tağı tər şamama bitirməz,  
Bar ağacı əlginən bəlkə barın yeyəsən,  
Miyana söyütdə heyvaynan nar olmaz.

## BAYATI

Əzizim sürmə məni  
Bayqular<sup>1</sup> sürmə məni  
Gəlin yatıb, tifil fəqan eyliyr,  
Ağzına sür məməni.

Əziziyəm Şirazdı,  
Hacı getdiyi Şirazdı.  
Yatmamışam oyağam  
Amma məməm körpə çirazdı<sup>2</sup>

Əziziyəm otumasan,  
Sən də gəl otumasan.  
Tülək tər lan ov ola bilməz,  
Binədə oturmasa.

Gözüm səndə sada var,  
İskəndər varsa da var,  
Deyirlər canan gəlir,  
Bir xırdaca sada var.

Bağında tək-tək alı  
Yeməli tək-tək alı  
Bir kəfəndə üç meyit  
Nəfəsin tək-tək alı<sup>3</sup>

Əziziyəm gözələ yaz,  
Bulut yox gözəl ayaz,

---

<sup>1</sup> Faytonçu.

<sup>2</sup> Kiçik.

<sup>3</sup> Bağdan keçən haqq aşığı ikicanlı qadının (əkiz) səsin eşidir deyir: üç can... .

Al əlinə qələmi,  
Gözəli, gözələ yaz.

Əziziyəm neylim sənə,  
Düşübdü meylim sənə,  
Mən dönsəm üzüm dönsün,  
Sən dönsən, neylim sənə.

Bu dağda maral gəzər,  
Tellərin darar gəzər,  
Üzü dönüb o yarı,  
Mən ona neyləmişəm,  
O məndən kənar gəzər.

Dağda duman yeri var,  
Ay qız vallah qaşda kaman yeri var,  
İtirmişəm ala gözlü o yarı,  
Burda bir gözəl var,  
Onun gözlərində bil ki, güman yeri var.

Axşam oldu bizə gəl,  
Qırmızı gey təzə gəl,  
Bir əlində şiş kəbab,  
Bir əlində məzə gəl.

## KEÇMİŞ HAQDA XATİRƏLƏR

Sözləri demiş: *Əzi Zeynalov*  
(*Şamaxı, Xan kəndi*)

Keşmiş Şamaxının ən məşhur musiqisünası xanəndə Mirzə Məmməd Həsən olmuşdur. Onun tar çalanı Məşədi Səlim olmuşdur. Əzi Zeynalov da balamanda çalmış.

Mirzə Məmməd Həsən təxminən XIX əsrin ortalarında doğulmuş, xanəndəliyini mükəmməlləşdirmək üçün bəzən başqa yerlərə, hətta İrana da gedirdi, onun kimin şeyirdi olması bəlli deyildir. Lakin elə düşünülər ki, o, qulaq asmaqla təsirlər almış.

Xalq bəzən deyir ki, o oxurkən qabalına bülbüllər qonurdu, “şaqqılıtsı üç saat davam edərdi”. Səsi bərk, zil, qüvvətli, məlahətli idi. Mirzə Məmməd Həsən farsca, azərbaycanca mükəmməl oxuyurdu, oxuduğu tekstlər də bu xalqın şairlərindən idi. Bəzən özü də söz qoşurdu. Onun parçalarından xatirində saxlıyan Zəhab Zeynalovdur. Bu adam qoca olduğundan səsi batmağa doğrudur.

Mirzə Məmməd Həsən Nəsir adlı bir uşağı öldürdüyü üçün (pozux əxlaqı üçün) həbs edilir. Sibirə sürgün olunur. Orada varlı bir adamın toyuna gətirilir (qazamat naçalniki tərəfindən). Oxumağının gözəlliyinə görə onu buraxırlar. Qayıdandan sonra yenə xanəndəliyə davam edirdi. Bu adam Şamaxı zəlzələsində ev altında qalıb ölmüşdür (1902).

Onun tar çalanı Məşədi Səlimin tarı böyük, səsi daha gur və güclü idi. Mirzə Məmməd Həsən “Humayun”, “Şur” dəstgahlarını başqa məharətlə oxuyurdu. Zilə qalxanda çox gərgin olurdu, bəzən diz-dizi məclisin ortasına kimi gəlirdi.

İndi onun şeyirdlərindən Ağayev Zeynal (1939-cu il

olimpiadasında iştirak etmiş), Zülfüqarov Zülfüqar vardır. Bunların hər ikisi savadsızdırlar, lakin M.M.Həsən mü-kəmməl savada malik idi. Onun xalqa münasibəti tamamilə başqa idi. Varlı toylarında saatını 300 manata oxumasına baxmayaraq kasıb toylarında oxumasından başqa pul da paylayırdı. M.M.Həsən oxuduğu dəstgah içərisində öz yazdığı təsnifdən oxurdu. M.M.Həsənlə Əli Kərimov da çalır-mış (zurnada, nağarada).

Şamaxının keçmiş musiqisində böyük yeri tutan aşıqlardır. Ən yaşlısı yaxın vaxtlarda 80-dən yuxarı yaşa malik Daşdəmir olmuş. O belə büküləncə çalmağı atmadı.

Onun çaldığı saz kiçik və bəzəkli idi. Qolunun nəhəyəyətində qotazı vardı. Onların dəstəsi beş nəfərdən ibarət idi.

1. Daşdəmir (saz)
2. Allahverən (balaman, zurna)
3. Dilicanlı Nuri (qoşa nağara, təbil)
4. Fərzalı (zü tuturdu)
5. Hüseyin (xanəndə)

Hüseyin əvvəl Aşıq İbrahimlə birlikdə də olmuşdur. Aşıq İbrahim daha qabiliyyətli idi. Onların çaldığı əsas hallar:

**1. Qabıstanı şikəstə:**

İbrahim toydan qayıdırkən, oxuyan çobandan eşidib alıb.

*Sözləri:*           Əzizim bizə neylər,  
Sürmələr gözə neylər,  
Ov bizim, ovçu bizim,  
Yad ovçu bizə neylər?

Əzizim ey qazan ağlar,  
Od yanar qazan ağlar,

Qürbət yerdə ölənini,  
Qəbrini qazan ağlar.

Mən aşiq gedər qalmaz,  
Axar su gedər qalmaz,  
Vəfalı yara can qurban,  
Bivəfa gedər qalmaz.

**2. Gərayı:**

*Sözləri:* Bu yerlərdən müşgi ənbər qoxuyur,  
Nazlı dilbər gəzən yerdir bu yerlər,  
Seyraquvlar arxalıxda toxuyur,  
Əlim yardan üzən yerdir bu yerlər.

Mən özüm düşmüşəm yar ayağına,  
Heç rəhimi gəlmir öz ustadına,  
Dəstə-dəstə qonca gül dəhanına,  
Ağ əliylə düzən yerdir, bu yerlər.

**3. Kard-kürd.**

**4. Hasar müxalif:**

Bu havalara muğamat təsirləri vardır.

*Sözləri:* Mən aşiq o yanasan,  
Yatmısan oyanasan,  
Yarım gələndə, mənə bir xəbər,  
Sən məndən o yanasan.

Mən aşiq neylim sənə,  
Düşübdür meylim sənə,  
Mən dönsəm üzüm dönsün,  
Sən dönsən neylim sənə.

**5. Şikəstə:** Bu hava xanəndəlik təsirindədir.

Balamandakı oyun havaları:

“Uzundərə”, “İnnabı”, “Pəncərədən daş gəlir”, “Rəng”, “Lələ”, “Tərəkəmə”, “Qars”, “Mirzəyi”, “Qarabağı”, “Dərbəndi” və i. a. “Hacı bala”, “Qoçalı”, “Ərzurum”, “Heyva-güli”, “Əskəranı”, “Qazağı”, “Xunguzar”, “Pirəsən”, “Musaxanı”, “Gəlin atlandı”.

*26.04.1940.*

## **GÜL BAŞMAQ**

*(deyişmə)*

**Söyləyənlər: *Musayev Cənnət Hümət oğlu.***

***Əliyeva Sənəm Xudaverdi qızı.***

***(Şamaxı. Çağan və Cavani kəndindən).***

Xanəndə və dəf - 1902, Çağan

Qarmon və oxu - 1900, Şamaxı.

*Qız-* Döngəmizdə duran oğlan,  
Bığlarını buran oğlan,  
Mənə kiprik vuran oğlan,  
Ver mənim güllü başmağım,  
Dabanı pullu başmağım!

*Oğlan-* Döngənizdə durmamışam,  
Bığlarımı burmamışam,  
Sənə kiprik vurmamışam,  
Belə böhtan görməmişəm,  
Hardan verim gül başmağın,  
Dabanı pullu başmağın?

*Qız-* Bizim yerlər duman olar,  
Yağış yağar çəmən olar,  
Muştuluğun tümən olar,  
Gətir mənim gül başmağım,  
İçi dolu pul başmağım!

*Oğlan-* Bizim yerlər duman olmaz,  
Yağış yağar çəmən olmaz,  
Muştuluğun tümən olmaz,

Hardan verim gül başmağın,  
İçi dolu pul başmağın?

*Qız-* Evimizdə yatan oğlan,  
Qol boynuma çatan oğlan,  
Başmağımı tapan oğlan,  
Gətir mənim gül başmağım,  
İçi dolu pul başmağım!

*Oğlan-* Evinizdə yatmamışam,  
Qol boynuna çatmamışam,  
Gül başmağı tapmamışam,  
Hardan verim gül başmağı,  
İçi dolu pul başmağı?

*Qız-* Baxçanızın barı ollam,  
Heyvanızın narı ollam,  
Həmişəlik yarın ollam,  
Gətir mənim gül başmağım,  
İçi dolu pul başmağım!

*Oğlan-* Baxçamızın barı olsun,  
Heyvaların narı olsun,  
Həmişəlik yarım olsun  
Verrəm sənin gül başmağın  
İçi dolu pul başmağın!

## **CIĞEY-CIĞEY**

*Oğlan-* Getdim gördüm bağda yatıb,  
Məmələri gülə batıb  
Məni qoyub yalnız yatıb  
Cığey, cığey, cığey, cığey,  
Dadey, dadey, dadey, dadey.

Getdim gördüm bulağdadır,  
Əlin üzün yumaqdadır,  
Qızıl üzük barmağdadır  
Cığey, cığey, cığey, cığey,  
Dadey, dadey, dadey, dadey.

Getdim gördüm un əliyin,  
Beş barmağın xinəliyin,  
Məni görüb əl eliyin,  
Cığey, cığey, cığey, cığey,  
Dadey, dadey, dadey, dadey.

Bizim yerlər otlu olar  
Qoyun yeyər, sütlü olar,  
Yar söhbəti dadlı olar,  
Cığey, cığey, cığey, cığey,  
Dadey, dadey, dadey, dadey.

*Qız-* Bizim yerlərdə çən olar,  
Bizi burda görən olar  
Oğlan dur get sabah oldu,  
Yandı bağrım kabab oldu  
Cığey, cığey, cığey, cığey,  
Dadey, dadey, dadey, dadey.

*Oğlan-* Bizim yerlərdə çən olmaz  
Bizi burda görən olmaz  
Əlin ver əlimə  
Qolunu sal boynuma  
Cığey, cığey, cığey, cığey,  
Dadey, dadey, dadey, dadey.

## MƏMƏLİ GƏLİN

Çıxdım ara divara,  
Baxdım o gələn yara  
Mən baxdım, o baxmadı  
Nəhlət gəlsin o yara.

Ay haray, məməli ceyran,  
Məmən yeməli ceyran,  
Xəlvətdə bir sözüm var  
Sənə deməli, ceyran.

Çıxdım divar üstünə,  
Divar gəldi üstümə,  
Mən yara neyləmişdim  
Arvad aldı üstümə.

Ay haray, məməli ceyran,  
Məmən yeməli ceyran,  
Xəlvətdə bir sözüm var  
Sənə deməli, ceyran.

Dam üstə qara toyuq  
Kişlədim yara yovuq  
Hamının yarı gəldi  
Gəlmədi qanı soyuq.

Ay haray, məməli ceyran,  
Məmən yeməli ceyran,  
Xəlvətdə bir sözüm var  
Sənə deməli, ceyran.

Dar ağacı quruldu  
Dibində qan duruldu,  
Hamının yarı gəldi  
Mənim boynum vuruldu.

Ay haray, məməli ceyran,  
Məmən yeməli ceyran,  
Xəlvətdə bir sözüm var  
Sənə deməli, ceyran.

Bülbülüm geydi sarı,  
Mən ağlaram zarı-zarı  
İtirmişəm nazlı yarı  
Ah zarı, gül zarı.

Ay haray, məməli ceyran,  
Məmən yeməli ceyran,  
Xəlvətdə bir sözüm var  
Sənə deməli, ceyran.

Qoltuğunda bağlama  
Mən gedirəm ağlama  
Gedərəm yenə gəlləm  
Namərdə bel bağlama.

Ay haray, məməli ceyran,  
Məmən yeməli ceyran,  
Xəlvətdə bir sözüm var  
Sənə deməli, ceyran.

## SƏHƏNG

*Qız-* Səhəngi götdüm, nənə,  
Getdim su gətdim, nənə,  
Bu virana çöllükdə  
Dəsmalım itdi nənə.

*Nənə-* Səhəngi götdün, qızım,  
Getdin su gətdin qızım  
Bu virana çöllükdə  
Pəs kimi gördün qızım,  
Dəsmalı verdin, qızım.

*Qız-* Səhəngi götdüm, nənə  
Getdim su gətdim, nənə  
O dağılmış çöllükdə  
Mahmudu gördüm, nənə  
Dəsmalı verdim nənə

*Nənə-* Səhəngi götdün, qızım  
Getdin su gətdin, qızım  
Mahmudu görrəm, qızım  
Bir xəbər allam, qızım  
Dəsmalını verməsə  
Səni döydürürəm qızım.

*Qız-* Səhəngi götdüm, nənə  
Getdim su gətdim, nənə  
Mahmudu görsən, nənə  
Bir xəbər alsan, nənə  
Dəsmalımı verməsə  
Məni döydürmə nənə  
Məni söydürmə nənə.

*Nənə-* Səhəngi götdün, qızım  
Getdin su gətdin, qızım  
Qaradır qaşların qızım,  
Fitnədir işlərin qızım,  
İndi gələr qardaşların,  
Tökdürəm dişlərin, qızım.

*Qız-* Səhəngi götdüm, nənə  
Getdim su gətdim, nənə  
Qaradır qaşlarım nənə  
Fitnədir işlərim nənə,  
İndi gələr qardaşlarım,  
Bildirmə işlərim, nənə,  
Tökdürmə dişlərim, nənə.

## AÇ XURCUNU

*Oğlan-* Ay qız kimin qızısan,  
Almadan qırmızısan  
Atan-anan bəsləyib  
Axır mənim olusan.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver yara dilim, dilim, dilim, dilim.

*Qız-* Dar küçədən keçməyəm  
Çadramı yellətməyəm  
Adımı qız qoymuşam,  
Ağsaqqala getməyəm.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver mənə dilim, dilim, dilim, dilim.

*Oğlan-* Araxçının haşımı,  
Hara qoyum başımı,  
Səni mənə verməzlər,  
Tökmə gözün yaşını.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver yara dilim, dilim, dilim, dilim.

*Qız-* Araxçının özün qoy,  
Qırağına qızıl qoy,  
Məni sənə vermirlər  
Yəhər-əsbab hazır qoy.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver mənə dilim, dilim, dilim, dilim.

*Oğlan-* Mən gəlirəm yarım çıxdı qabağdan  
Yarın şövqü saldı məni damaqdan,  
Bir öpüş ver dildən, dişdən, dodağdan.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver yara dilim, dilim, dilim, dilim.

*Qız-* Ədə mən də güləm,  
Sən bülbül, mən də güləm  
Axtarıb tayın tapsana,  
Sən deyən mən deyiləm.

Aş xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver mənə dilim, dilim, dilim, dilim.

*Oğlan-* Araxçını sallama  
Gülü dama tullama,  
Səni mənə verməzlər,  
Qaş-qabağın sallama

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver yara dilim, dilim, dilim, dilim.

*Qız-* Araxçını püstə qoy  
Sındır kətil üstə qoy,  
Məni sənə vermirlər,  
On beş tümən üstə qoy.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver mənə dilim, dilim, dilim, dilim.

*Oğlan-* Araxçının məndədir  
Yumuşam çəməndədir  
Aləm gözələ dönsə, mənim gözüm səndədir.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver yara dilim, dilim, dilim, dilim.

*Qız-* Qapımızdan keç oğlan  
Qollarını aç, oğlan  
Məni sənə vermirlər  
Götür məni qaç oğlan.

Aç xurcunu,  
Al bıçağı  
Kəs almanı  
Ver mənə dilim, dilim, dilim, dilim.

***Bəyaz Bəkirova***

### **Aftobiaqrafiyam**

Mən Bəkirova Bəyaz Alpaşa qızı 1928-ci ildə Ağdaş rayonunun Yuxarı Qolqəti kəndində yoxsul ailədə anadan olmuşam. 8 yaşından məktəbə davam edərək 13 yaşında 5 sinfi bitirmişəm. Kiçik yaşından çalıb oynamağa çox həvəskar olduğumdan əsasən 13 və 14 yaşlarından kiçik bir aşığı olmaqla 15 yaşından etibarən bir aşığı oldum. Haman vaxtdan bu vaxta qədər haman sənətlə məşğul olmaqla bərabər 9 baş ailəni dolandırırım. Atam və anam qoca oldukları üçün öz əmək qüvvələrini itirmiş və qardaşım isə invaliddir.

Hal-hazırda Ağdaş rayonunun Yuxarı Qolqəti kəndində yaşayıram.

İmza: *(Bəkirova Bəyaz)*

## **GÖZƏLLƏMƏ**

### ***Sual-cavab***

*Aşıx Hüseyn Bayramov,  
Bəyaz Bəkirova*

- Aşıx Hüseyn-* Ala gözlü, şirin sözlü növcavan  
Bu sərxoş baxışın qəddimi əydi  
Xidmətin elərim sənin hər zaman  
Mən nə dedim sənin xətrinə dəydi.
- Aşıx Bəyaz-* Ala gözlü şirin sözlü gül oğlan  
Mənim xoş baxışım qəddini əyməz.  
Töhmətin mana qabuldur hər zaman  
Sən nə desən mənim xətrimə dəyməz.
- Aşıx Hüseyn-* Çox böhtan danışma qaşın kamandır.  
Gəl qəddimi əymə gülüm amandır.  
Biz əl-ələ verək bu xoş zamandır.  
Sən məndən küsməgin tamam bir aydır.
- Aşıx Bəyaz-* Mən sənə nə dedim ay gözəl oğlan  
Bu sözün qəlbimə toxunur yaman  
Bu mən, bu sən, bu da xoş gözəl zaman  
Sevgili sevgisin heç sözlə döyməz.
- Aşıx Hüseyn-* Aşıx Hüseyn deyir indi barışax  
Deyək, gülək, şirin-şirin danışax  
Ülfət edək, möhübbətlə sarışaq  
İndi qandım yadlar yaman deyibdir.

*Aşix Bayaz-* Bayaz dəyər indi sənnən barışdım  
Dedim güldüm, şirin-şirin danışdım  
Mən sənin dərdinlə yandım alışdım  
Bundan belə xətrinə dəyən olmaz.

***Allahverdiyev Fətulla İbad oğlu  
Naxçıvan, Şıxmahmud kəndindən.  
Ustası aşiq Cəfər olub***

*Şəyirdləri:*

1. Əliyev Allahverdi İslam oğlu  
(*Naxçıvan, Sovetabad kəndindən 13 yaşı var*)
2. Həsən Allahverdiyev Məmmədəli oğlu  
(*Naxçıvanın Şıxmahmud kəndindən 15 yaşı var*)
3. Kazım Abdullayev Abas oğlu  
(*Naxçıvan, Qıvraq kəndindən 14 yaşı var*)
4. Məmmədova Mənzər Cavad qızı  
(*Naxçıvan, Əzizbəyov kəndindən 12 yaşı var*)

**ALTI QIZ**

Altı qızın biri Banı  
Olum gözlərin qurbanı  
Sənsən qızların sultanı  
Altı qızlar, nazlı qızlar  
Altısı da yolun gözlər.

Altı qızın biri Bəsti  
Gümüş kəmər belin kəsdi,  
Zöhrəm var hamıdan bəsti  
Altı qızlar, nazlı qızlar  
Altısı da yolun gözlər.

Altı qızın biri Yetər  
Saçı dabanını ötər,  
Zöhrəm var hamıdan bətər  
Altı qızlar, nazlı qızlar  
Altısı da yolun gözlər.

Altı qızın biri Pəri,  
Dəyirməndə ölsün əri,  
Bir sümükdür, bir də dəri,  
Altı qızlar, nazlı qızlar  
Altısı da yolun gözlər.

Altı qızın biri Püstə  
Dərdindən olmuşam xəstə  
Qoy qədəmin gözüm üstə  
Altı qızlar, nazlı qızlar  
Altısı da yolun gözlər.

Altı qızın biri Əsli,  
Gözləri canımın qəsdı  
Bu dərdin Kərəmə bəsdı  
Altı qızlar, nazlı qızlar  
Altısı da yolun gözlər.

## QAÇAQ NƏBİ

Qılıncın dəstəsi qana boyansın,  
Aynalı səsinə dünya oyansın  
Bəylərin yer-yurdu od tutub yansın  
Buraxmayın bir təkini bəylərin.

Ovuc-ovuc içək düşmən qanını,  
Alaq qubernatın, bəyin canını,  
Dağıdaq onların xanımını  
Buraxmayın bir təkini bəylərin.

Nəbi deyər sayıq olun, yatmayın  
Düşməyə havayı güllə atmayın  
Amandır kəndlini bəyə qatmayın.  
Buraxmayın bir təkini bəylərin.

26.04.1940

*Aşiq Nabat Cavadova Paşa qızı  
Bərdə şəhəri. 1916-cı ildə doğulub*

## **KÖNLÜM<sup>1</sup>**

### **Göyçə Şəril**

Minib qəm atını yenə qaçırsan,  
Ağlar qoyub məni, hara ucursan?  
Hamı şad gəzinir sən qəm icirsən,  
Bəlkə də inciyib küsmüsən, könlüm.

Bir çox şəhərləri, kəndləri gəzdim,  
Bu qədər zillətə, cəfaya dözdüm,  
Nəhayət cahandan əlimi üzdüм,  
Sən pünhan çəkilib ağlama, könlüm.

Qəribəm, dərdimi kimsə bilmədi,  
Heç ürək açılıb, üzüm gülmədi,  
Təbibə dedilər, o da gəlmədi,  
Yaralı sinəmi dağlama, könlüm.

İstəkli həmdəmlər məni atdılar  
Dərin bir quyuya axır saldılar,  
Bu insan yıxanı, fələk qaldılar,  
Qəfəsdə quş kimi partdama, könlüm.

Gözəldi baxçamız, sənin də barın  
Saralan heyvalar, qızaran narın

---

<sup>1</sup> Aşiq Nabat öz keçmişini xatırlayır bu parçada.

Görəydin üzünü sən də o yarın,  
Bəlkə bir sevinib güləydin, könlüm.

Ana yurdu- deyib tutduğum dərdə,  
Çatdadı ürəyim səni görəndə,  
Könlüm, sən qərq olma mən dözən dərdə  
Şən həyat gözləyir səni də, könlüm.

Sinəmdə açılıb dərin yaralar  
Coş verir gözümdə qanlı dəryalar  
Nabat öz yarını arzular, arar  
Soraq et, ancaq ki, ağlama, könlüm.

***Borsunlu Məzahir (red.)***

**DOLANIR**

Ay nazənin sən danışıb güləndə  
Sanaram qarşımda güllər dolanır.  
Bir saat görməsəm alışar canım  
Eylə bil ki, aylar-illər dolanır.

Zər libasa xub yaraşar gül bədən,  
Həsərin çəkirəm gecə sübhətən  
Sənə aşıq olmamışam bircə mən  
Pərvanətək bütün ellər dolanır.

Borsunlu Məzahir alıb yaralar,  
Yar ucundan çox çəkmişəm bəlalar  
Mənim kimi Məcnun bəxti qaralar,  
Leyli sorağında çöllər dolanar.

## **Gözəllmə**

Görürsənmi oğrun baxan gözəli?  
Baxa-baxa canı almaq istəyir  
Qaşlar kaman, kiprik müjgan oxudur  
Bu dərqli sinəmə çalmaq istəyir.

Qıyqacı baxanda dərdi bilməsi,  
Astandan danışıb, hərdən gülməsi,  
Sədəf dəhanından çıxan kəlməsi  
Könlümün sirrini almaq istəyir.

Borsunlu Məzahir neylər cəlalı  
Gözəlsiz dövləti, gözəlsiz malı  
Məni Məcnun kimi Leyli xiyalı  
İnan bu dağlara salmaq istəyir.

## DEYİŞMƏ<sup>1</sup>

*Əsəd:*

Çox müddətdi düşmüşəm intizara  
Mana söylə görüm Minayəsənmi?  
Bir neçə canları salan azara  
Doğru söylə görüm Minayəsənmi?

*Minayə:*

Aşix, xoş gəlibsən bizim diyara  
Dillərdə söylənən Minayə mənəm.  
Nəyəcün sən durursan çox intizara  
Yaxşı tanımısan Minayə mənəm.

*Əsəd:*

Doldurub gətir sən mey piyalası,  
Canlar alır ala gözlün şəhlası.  
A bimürvət, biinsafın balası  
Mana söylə görüm Minayəsənmi?

*Minayə:*

Yüz min canlar alır süzgün baxışım  
Şirin canlar atəşlərə yaxmışam.  
Yeddi cür rəng ilə əlvən naxışım  
Barmaqda toxuyan Minayə mənəm.

---

<sup>1</sup> Bu deyişmə Aşix Əsədlə Kəlbəcərli Aşix Minayə arasında olmuşdur.

*Əsəd:*

Əsəd geşt elərdi Bakı, Səlyanda,  
Vəsfini söylərdi o Dağıstanda,  
Heç kəs olmaz bu şövkətdə, bu şanda  
Mana söylə görüm Minayəsənmi?

*Minayə:*

Kəndim Kəlbəcərdi, elim Cavanşir  
Hər kim görsə məni xiyalı çaşır  
Aşıklıx dünyada sənə yaraşır  
Aşix Əsəd, ismi Minayə mənəm.

***Bozalqanlı Aşıq Hüseyn***

**GÖZƏLLƏMƏ**

A bimürvət, nədir mənim günahım,  
Çəkirsən zülfümdən dara sən məni?  
Aylar-illər həsrətini çəkdiyim,  
Yandırma atəşə, nara sən məni!?

Bir dəfə gəlməyin xoş güzər oldu,  
Onda zimistanım noybahar oldu,  
Nəyçün dostluğumuz tezbazar oldu?  
Nəyə saldın bu güzərə sən məni?

Hüseyn bir bülbüldür qonar budağa  
Sərraf istər mana qiymət qoymağa  
Vədə verdin qayıtmadın otağa  
Həmdəm etdin dörd divara sən məni.

***Nəcəf Hüseynov Alı oğlu***

*Tovuz, Əlmərdənli kəndi.*

*1905-ci ildə doğulub.*

*Sazda çalıb oxuyur.*

*Ustadı Aşix Hüseyn Bozalqanlı.*

## **MÜXƏMMƏS**

### ***Qoşa yarpaq***

*Oğlan:*

Asta yeri bir ərzim var,  
Qomsomola ağrın alım.  
Şəhla gözün, qəmər üzün  
Bənzər gülə, ağrın alım.  
Gümüş əzdir, düymə düzdür,  
Qəddü dala, ağrın alım.  
Kirpiyi ox, kamalı çox,  
Boyu bala, ağrın alım.  
Səhər təzə gəlsən bizə  
Gülə-gülə, ağrın alım.

*Qız:*

Ay cavan, bu dərdinən  
Bir bəri bax, ağrın alım.  
Ağ üzdən, xumar gözdən,  
Gül, bəri bax, ağrın alım.  
Sınəm döşək, necə qəşəng  
Gəl bəri bax, ağrın alım.  
Çıxax taxta, ağ buxaqda  
Xal, bəri bax, ağrın alım.  
Uzaxdı yol, boynuma qol  
Sal, bəri bax, ağrın alım.

*Oğlan:*

Gözəl məkan, on piləkən  
Dilbərin xanasıdı bu.  
Ağca maya bənzər aya  
Gözəllərin xasıdı bu.  
Süzüb gələr, bağrın dələr  
Göllərin sonasıdı bu.  
Əldə kitab eylər hesab  
Aşıqlar ustasıdı bu.  
Məndən küsmə, qulaq asma  
Qeylü-qala, ağrın alım.

*Qız:*

Usta tafdır, otax yapdır  
Hər yanı bulvarlı şüşə;  
Sağda təzə ikimizə,  
Pəl<sup>1</sup> vuran çıxmasın başa.  
Olmaz xata şux qamətə  
Aş gözün eylə tamaşa,  
Ay yarım, bir cüt narın  
Dönüfdür yetgin yemişə,  
Müxtəsəri, söz kəsəri  
Gəl bəri bax, ağrın alım.

*Oğlan:*

Nitq oxuyur, şal toxuyur  
Əlində pəşəsinə bax;  
Vaxt ötuf, ləkə tutuf,  
Könlümün şüşəsinə bax;

---

<sup>1</sup> Aralıx vuran.

Yar gəlsin dərən olsun  
Bağın bənəvşəsinə bax;  
Kim əmə turuş məmə?  
Qoynunda qoşasına bax;  
Ay göyçək bir sığal çək  
Siyah telə, ağrın alım.

*Qız:*

Sərraf gəlsin qiymət qoysun  
Xəznə əskinazı mənəm;  
Bu dünyada getməm yada  
Gözəllər şəhbazı mənəm;  
Can versin isteyr görsün  
Cavanın murazı mənəm.  
Yarım olsa, toymuz olsa  
Qavaxca xirazı mənəm,  
Eyləmə naz, alan olmaz  
Bil bəri bax, ağrın alım.

*Oğlan:*

Yox çaram, çoxdu yaram  
Salqasan dərmana məni,  
Dili şəkər ollam nöker,  
Yetirsən karvana məni.  
Eyləmə səs əlindən kəs  
Hüsnünə qurbana məni.  
Yetir kama, yanan şama  
Edibsən pərvanə məni;  
Ay qəmər gümüş kəmər  
Qurşa belə, ağrın alım.

*Qız:*

Boyu uca, eliniz necə?  
Mən sevmişəm sən cavanı.  
Şümşəd bədən, at oynadan  
Sənsən oğlanların xanı,  
Naşı keçər, sərraf seçər,  
Görcəgin yaxşı-yamanı.  
Küllü narın şairlərin  
Bil mənəm dini imanı,  
Ol qonax çəkək damax  
Qal, bəri bax, ağrın alım.

*Oğlan:*


Qız özün yox əvəzin  
Gəlibsən cəhana, gözəl.  
Beymürvət, şirin şərvət  
Töküfsən dəhana, gözəl.  
Mən gələndə sizin kəndə  
Eylərsən bəhanə, gözəl.  
Səni deyib Nəcəf sevib  
Tök tellərin yana, gözəl.  
Gedək qoşa, qal həməşə  
Bizim elə, ağrın alım.

*Qız:*

Mən Navat, bulul sufat  
Qoşa-qoşa xal üzümdə,  
Hər vaxtı ətir raxtı  
İreyhan qoxur tozum da;  
Eylər dilək pərvanə tək

Çoxları yanar közümdə,  
Məclisdə, ayağ üstə  
Nəcəf deyir əvəzimdə:

Gəzmə kənar, bizi qınar  
El, bəri bax, ağrın alım.



*Ərtoğrol Cavid*

## İKİ HEKAYƏ HAQDA

Bu papkada iki hekayə vardır:

- 1-cini kolxozçu Həsən Məmmədov söylüyüb,
- 2-cini isə Ağası Hacı Təhməzqulu söylüyüb.



ƏR iki parça komik elementlərlə dolu hekayədir. İlk parçanın məzmunu nədir? Kiçik giriş vardır ki, Ordubad şəhərindən 3 nəfər sərkərdə seçilsin: “bir atlılara sərkərdə, bir eşşəkçilərə, biri də piyadalara”. Bu girişdən sonra hər hissəyə daxil olan adamların siyahısını verir ki, əsas məsələ buradadır.

Sərkərdələri, silahları, ordu üzvlərini saymaqda tətbiq olunan komizm motivi birdir.

Bu hekayədə ifadə komizmi vardır.

Mis: seçilən adlar qafiyədar olur.

“Rəfi baqqal, Əli Əttar, Qulam Əli naqqal, Kəbləli çaqqal, usta Zeynal, saqqallı Cabbar, Kazım tulambar, İsa hambal, Kəblə Süli lal, Məməd Həsən kar...”

Burada zahiri xüsusiyyətinə görə, adına görə qafiyəli sözlər verilib. Bəzən peşəsinə aid olur ki, bu zaman o adlı

adamları satirik ifadə ilə vermiş olur. Söylənən adamlar ola bilsin ki, varmış. Hekayəni yazan yoldaş ona fikir verməli idi. Mis: insanları öz peşələri ilə tənqid etməyə misal göstərək:

“Heydər xan itbaz, Hüseyinqulu xan quşbaz, Yedullah xan pişikbaz, Nəmətulla xan atbaz, Məməd Hüseyin əhtaz (bazarnik), Kəlbə Kazım çitsaz, Ağa İbrahim bezsaz, Ağa Muxtar pulbaz, Əsəd bəy xoruzbaz, Sadıq bəy atbaz, Ağa Bala bəy lartbaz, Həsən bəy pərvaz, Əli Murad Sərbaz, Bəybut bəy mülkəbaz, Nəsrullah qumarbaz, Mıqdısı ipək-baz, Bala Hərtün qnyaz, Sefuqlu xan insafı az.”

Bütün bu “baz”lar bəy, ağa, xan, qnyaz yaxud başqa yuxarı təbəqəyəndir. Bu hissə yuxarı təbəqəyə olan ümumi nifrəti bildirir. Bəzən tənqid edilən adi xalq da olur, lakin səbəb etdiyi iş olur. Mis:

“Pişik Məhərrəm, İsmail biqəm, Rəsul əqlikəm, İman altınəm...” Yekunlaşdıracaq olursaq söyləməli ki, ifadədəki komizm əsasən 3 xarakterdədir.

1. Adlardakı qafiyəlilik.
2. Yuxarı təbəqələrin peşələri.
3. Adi xalqdan olanlarının xarakterini, peşəsini bildirən kəlmələr.

Bu üç qruppanı ifadə edən qafiyəli kəlmələrin ardıcıl düzülməsi ifadə komizmi yaradır.

Həsən Məmmədovun söylədiyi bu parça folklorun janrları haqda bəhs edən elmi iş böyük xammal ola bilər.

Əyər bu parçada ifadə komizmi verilmişsə Çoban Arasxan haqqındakı parçada şəraitdən doğan xarakter komizmi verilib. Buradakı xarakter komizmi müəyyən şəraitdə olduğundan situatsiya-xarakter komizmidir.

Faktlarla isbata çalışaq: Çoban çöl həyatından kənarı görməyib, dərk etməyən bir simadır.

Çoban Arasxan yeni mühitə düşdüyündən öz geyimi,

xarakteri, danışığı – hər şeyi ilə fərqlənir. Mis: ifadəsi:

“Sən öləsən (dəgənəyin uzatır onların birisinə) Sarı Danqı doğdu axı, sən öləsən iki balası oldu, hər birisin Səlim bəyin atlarına verərəm, amma onun bir tayı öldü, elə bil qardaşım Nəsürulla öldü. Qoyunlar acından qırıldı, bu dəli Tanrı bir yağışın tökmür yerə, dayna.”

“Sən öləsən” tıkrarı, ölmüş heyvanı qardaşı ilə müqayisədə, “Dəli Tanrı” kimi sadə səmimi ifadə ilə çobanın dil xüsusiyyəti və xarakteri verilməyə çalışıb.

Leksikonda nəzəri cəlb edən yeni kəlmələrdir: granit-sa, astarşi, qorodovoy və i.a...

Bu parçalar tərcüməyə namizəd ola bilmir, çünkü nağılın qiyməti yalnız ifadədədir.

Bu parçaları çapa da namizəd vermək çətindir, çünkü folklordakı stil və janrlar haqda yazıla bilən bir elmi işdə bu parçalar çox böyük əhəmiyyətə malik olar.

20.02.1940.

## SİYALI ƏHMƏD XAN

*Söylədi: Həsən Məmmədov  
Yazıya aldı: Hüseyn İskəndərov  
1939-cu il  
Ordubad şəhəri*

Süxənəm cəşinay çon ləbü xəndan darəd  
Cani mən guşi büdeh, çünkü süxən can darəd

Ey sözə qulax asan, huşinən guş ilən qulax as, sözün də bəni insan kimi canı var.

Əmma raviyani əxbar və nağılani asar, tutiyani şəkər, şəkərü şirin güftar və müəllimani sahibkar in rəvayət kərdən.

Kərimdi şoti, bayramdı loti, Əsədin iti, Yusufun atı, Siyarili Əhmədxan verdi bəratı.

Adı atdı Budu dutdu

Kor Yahya dalınca getdi

Kar Müsəyyib kağızı gətirdi.

Siyalı Əhməd xan bir xan idi; Siyali kəndində (İranda) qabaq qabağa Ordubad ilə qranitsa idi. Siyalidən Ordubadlı starşı qorodovoy Hüseyn bəyə yazdı ki, Ordubad mahalından üç nəfər qoşun sərkərdəsi seçilsin, bir atlılara sərkərdə, bir eşşəkçilərə, biri də piyadalara.

Kotamdan haq verən Əkbər bəyi, Nüsnüsdən hamamçı Heydər bəyi, Dəstədən qurumsaq Əkbər bəyi dəstə başı seçdi.

Silahi Sərkiz götdü, Ərmənidən Mərkəz atdansa, Ələkdən götdülər qalxan, qəmişdən götdülər ginə, nizəvü xəncər atdansa, Tellər oğlu Yusuf atdansa, nənəsi Tellər atdansa, bacısı Candıq atdansa.

Şatır Əli atçılardan aşbaz, Heydər xan itbaz, Hüseyn-

qulu xan quşbaz, Yedullahxan pişikbaz, Nəmətullaxan atbaz, Məməd Hüseyn əhtaz (bazarnik), Kəlbə Kazım çitsaz, Ağa İbrahim bəzzaz, Ağa Muxtar pulbaz, Əsədbəy xoruzbaz, Sadıqbəy atbaz, Ağa Bala bəy lartbaz, Həsənbəy pərvaz, Əli Murad Sərbaz, Beybut bəy mülkbaz, Nəsrullah qumarbaz, Mığdısı ipəkbaz, Bala Hartun qnyaz, Səfuqulu xan insafı az.

Nüsnüsdən eşşəkçilərin başçısı hamamçı Heydər bəyin dəstəsi:

Pişik Məhərrəm, İsmail biqəm, Rəsul əqli kəm, İman altınəm, Babış oğlu Həsən, Kalba Əkbər küsən, İbadulla qusan, xərrat Kəlbə Hüsən, dəllək Şah Hüsən, Rəfi baqqal, Əli əttar, Qulam Əli naqqal, Kəbləli çaqqal, usta Zeynal, saqqallı Cabbar, Kazım tulambar, İsa hambal, Kəblə Süli lal, Məməd Həsən kar – bu da eşşəkçilər; qaldı yoldaşlar piyadalar, həmişə piyadaların dəstəsi çox olardı. İndi onlar kim idi.

Başdan Hacı Musa və Rza Qulu, Baqqal Abas, Hüseyn Qulu, Şah Qasım, keçəl Haşım, Telli xala, Kəblə Sara, Dəllək Yusuf, Çiçi xala, Nəşdər Baba, İzborçik Məmməd Əli Bala, qıllı Cəfər, Kəblə Ələkbər, Tənbəl Əli, Keçəl Vəli, kötmək Məmməd, Toyux Həsən, Molla İbrahim, Məşəd Ümməd, Soltanxan, Misir oğlu Tağı, Rüstəm oğlu Əli, Ələskər dəli, Cidi Yahya, keçəl Abas, Yusuf oğlu Ramazan, İman oğlu Aman.

Zola Qənbər, Paya Qaffar, Ağca Bağır, Şeytan Əli, Ənəs İbrahim, Dana Kərim, Şatır Yusuf, Təcəm Quli, Əqub Hüseyn, Oryol Quli, Mir Bəşir İzzət, Lotu Fərəc, Abdul Mələk, Quşi Kazım, Saldat Bağır, Niçevo Nəcəf, Qaqay Abtalıb, Bic Məhti, Əkbər oğlu Məşədi Həsən, Təllər oğlu Yusif, Gümüş oğlu Mirzə Ağa, Qəhrəman oğlu Hüseyn, Bəxşi dəllək, Şaxi çəllək və Kərim bəy və Şükür bəy və Fərəc bəy və Şulum xan. Öküz Abtalıb, Kəblə Doluxan, usta Quzman, Məşədi Acman, Əliyar, Səfiyar, Sufi-

yan, Ayı Məhən, Tülki Rza, Qurt Məmməd, Quş Binədəli, Sərçə Məmədəli, Dovşan Bacı Xanım, Tülki Pəri, Bildirçin Tahir, Bildirçin Rəzi, Qaçdı Əli, Dutdu Vəli, Kəblə Məhrəli, usta Fərzəli, Əy Əmrəli, Can Səfərəli.

### “Tərifləmə”

Nazəninü Sənəmi  
Sərvü qədü lələzar  
Bənövş badi bəhari  
Bünigər ahuyi çinəst  
Səni görsə şeyda bülbül,  
Edər şoq ilə canın gül  
Ki xasın gül, libasin gül  
Cəmi əməli xasın gül  
Özün gülsən sözün güldür  
Bəli gül ilə zarın gül  
Sinən güldür, məmən limu  
Ləbin güldür ləb üstündə buxağın gül  
Dişin inci, dilin bülbül  
Saçın şahmar, telin nərgiz  
Və hər iki qulağın gül  
Budur gəldi gözəllərin sürgünü  
Özün də qünçəni zay etmə gülü  
İndi bildim qızılgülün nırxını  
Gül alıb satmağın zamanı gəlir.

*Qız:*

Gəlirdim bağ arası  
Tapdım məxmər parası  
Dəstmalın var gül apar  
Xəlbətədi bağ arası.

## ÇOBAN ARASXAN

Söylədi: *Ağası Hacı Təhməzqulu*

Yazıya aldı: *Hüseyn İskəndərov*

Bir gün Çoban Arasxan toya gəlir.

Çoban toya gələrkən gözləri dörd olur, çünkü ömründə toy nə olduğunu bilmirdi. Çobanı toyun qələbəliyi çaşdırır, düz vurur özünü çalğıcılarla tərəf və orada Ağasını görüb deyir:

– Salamməleykum ay Kəlbələri Təhməz Qulu əmi, toyun mübarək olsun, aşıxlarınız haralıdır, ə kişi?

– Abdal qülablıdır.

– Ədə aşıxlar, ay nənəm sizə qurban, aşıx Qədim dururmu?

– Durur.

– Ədə, ona mənim nənəm qurban, o bir oxumaq oxuyur ey:

Dağlarda çiçək,  
Çin gətir biçək,  
Şapbudum budum.

– Ədə, Boz Məmməd ovayama olayım ki, Xəmiş oğlu Əkbər Muxtar ki, qısır ələgin dalını bilmirəm, ala deyir kərə deyir adı qanmıram o nə deyir, sən öləsən (dəgənəyin uzatır onların birisinə) Sarı Danqı doğdu axı, sən öləsən iki balası oldu, hər birisin Səlim bəyin atlarına verərəm, amma onun bir tayı öldü, elə bil qardaşım Nəsrulla öldü. Qoyunlar acından qırıldı, bu dəli Tanrı bir yağışın tökmür yerə, dayna.

– Ədə, Arasxan hələ evlənməmişənmi?

– Əyə sən öləsən heç özümün də xəbərim yox idi, qoyunda idim, bir vədə gəldim gördüm qardaşım Nəsrulla gəldi ki, səni evləndirmişik, əyə bir vədə gələm görəəm bir qırmızı əsginin dalında bir adam oturdublar. Sən öləsən, arxasın nə sürtmüşəm yerə.

– Əyə bir qoyun havası dürüldət.

Çalanlar başlayır çalmağa.

Çoban:

Qığına qurban olum ay qoyun

Öləndə içindən çıxım ay qoyun

– Əyə, dədəm sənə qurban, sağ ol, ədə dürüldət, əyə bərkdən bimürüvvət, dürüldət.

Bayatı oxuyur:

Könlüm elə virandı

Gülməz elə virandı

Soltanı ölmüş Bayaz,

Ölkən, elə virandı.

– Əyə aşıxlar ayırı hava zad bilmirsizmi?

– Niyə, bilirik!


– Onda bir Şirvan gülü dürüldət.

Çalırlar.

– Əyə, bir saxla, papağımın cırığına bir üçdük qoymuşam əyə tapsam onu sizə verəcəyəm. Əyə bu vayını edim ki, sən öl, tapmadım düşüb itib, baxışdıyırsızmi?

– Əyə məndən inciməyin. Boz Məmmədə toy edəndə sizin kölətiniz məndə.

Çoban oynayır və xüdəhafizləşir.



## DASTANLARDA İŞLƏDİLƏN AŞIX-EL HAVALARININ ADLARI

Göyçə gülü	Novruzı
Orta sarı tel	Şirvan Kərəmisi
Qaytarma	Gərayı
El havası	Səşəngi
Aşix cəlili	Güllü qafiyə
Göyçə pozuğu	Tərifləmə
Ovşarı	Divanı-şikəstə
Vaqifi	Divanı
Kərəmi	Şikəstə
Ağır şəriri	Koroğlu
Aşix Hüseyni	
Qəhrəmanı	
Bayramı	
Səməndəri	
Göyçə gözəlləməsi	
Qəhrəmanı	
Naxçıvanı	
Heydəri	
Dübeyt yaxud Yusifi Kənanı havası	
Bülbül	
Vəlicanı	
Çəhar gül	

## MÜNDƏRİCAT

Aşiq Ələsgər və poetik çevrəsi haqda qiymətli araşdırma ( <i>Gülbəniz Babaxanlı</i> ).....	5
<b>Ərtoğrul Cavid</b>	
Aşix Musanın söylədiyi şeirlər haqda .....	8
<b>Aşiq şeirləri</b> .....	10
<b>Aşiq Ələsgər</b>	
Ay qız sənin nə vaxtındı.....	12
Ya sevda tapıbsan ya at alıbsan.....	13
Nagah bad sərsər əsdi üzümə.....	14
Aləmə məhşur olsun.....	15
Gərdəninə neçə şahmar dolanıb .....	17
Bir gözəl sevmişəm Çay Qılıncıda.....	18
Əxi biya biya bigu .....	19
Bahar fəsli yaz ayları gələndə.....	20
Sarsaqnan seyrə çıxsan səhrayə.....	21
Hər tərəfdən kömək gəldi.....	22
Mərd iyidin məclisinə.....	23
Dad siçanın əlindən.....	25
Nahaq yerdən gizdin sırrın .....	27
Axşamdan nə yesən xub keçər gedər.....	28
Yoxdan xəlq eylədi külli aləmi .....	29
İki bədən gördüm altmış başı var .....	30

Aşığam deyib bu gün girən meydana.....	31
Arpadan, buğdadan çıxmışdı əlim .....	32
Var olsun Qarabağ əcəb səfadi.....	34
<b>AŞIX MƏHƏMMƏDİN (AŞIX ƏLƏSGƏRİN QARDAŞI) QARS ŞƏHƏRİNDƏ DAĞISTANLI SƏLVI XANIMLA DEYİŞMƏSİ.....</b>	<b>35</b>
Bismillah əcəm oğlu.....	35
Xanım bağışla taqsırım.....	37
Eşit ərz eləyim ay Səlvi xanım.....	40
Elə qafil atdın qaşın müjganın.....	41
Əcəm oğlu nə mərd durdun.....	43
Bu gün bir əcaib gördüm.....	44
<b>AŞIĞ MƏHƏMMƏD</b>	
Gəzirdim gūzarım düşdü bu dağa.....	47
Başına döndüyüm ali məhkəmə.....	48
Ağaclar bar verər fəsli çəməndə.....	49
Aran çox istidi yaylax sərindi.....	50
Dürüst fəhm eylə, gör məni.....	51
<b>AĞDABANLI QURBAN</b>	
Əlindən gileyliyəm.....	54
Gözəl gəlinlər nə gözəl.....	56
Sahibi səltənət şirin tələt can.....	57
Ay həzərat diqqət ilə .....	58

---

Qəhrindən qorxuram sözün doğrusu.....	59
Ay həzərat şoq əhliyəm.....	60
Gənə qəvr elədi sinəm yarası.....	62

### **Növrəs İman**

Bu cahən əql eylə daim.....	64
Ay mələk simalım, qəddi minalım.....	65
Səyyad isən al şikarın.....	66
Dağıstan havası bəd gəldi sana.....	67
Əvvəl ərz halım salam dualar.....	68
Göydən bir cüt sona endi.....	69
Yarım yığıb gözəlləri .....	70
Ay tazə şəhbazım həm sərvə nazım.....	71
Aman-aman sevgi necə şirindi.....	72
Çən gəlsə dağlarə yellər əsdirər.....	73
Ya mənəm adımı ya öz adını.....	74

### **Zodlu Abdulla**

Bihuda dolandım əfsanə gəzdim.....	76
Bu gün səfər etdim bir xanə gördüm.....	77

### **Aşiq Musa**

Ay oğlan müştəriyəm.....	78
Məclisi abad eləyir.....	79
Mən səni görəndən bəri .....	80

**Tufarqanlı Abbas**

Çox gözəlsən şoqun düşüb cahənə.....82

Yatdım səda gəldi canan elindən.....83

**Hüseyn Bozalqanlı**

Buxağı artırır meyli.....84

**Qasım bəy Zakir**

Dedim gözəl bu qaşların yaydımı.....85

**Molla Pənah Vaqif**

Ay şahı xubların şuxi dilbərin .....86

**Şair Nağı**

Bu hünəri səndə gördüm.....87

Gəldik çıxdıq Süleymanın taxtına .....89

**Misgin Vəli**

Məğribdən məşriqə səf çəkib durub.....91

**Nəsim**

Ay ağalar bəs necə olar.....92

**Aşıq Əmrah**

Bu gün bir gözəl görmüşəm.....93

**Aşıq Alı**

Yar yanında günahkaram.....94

**Aşıq Nəcəf**

A bimürvət axı sənnən ötəri.....95

**Aşıq Talib (Aşıq Ələsgərin oğlu)**

Ağ libasın tər əndamın gül yüzün.....96

**Aşıq Əsəd**

Eşidib bilənlər arif olanlar.....97

**Ərtoğrul Cavid**

AŞIX Məhəmmədin AŞIX Ələsgər haqda söylədiyi  
iki parça haqda.....98

Aşıq Ələsgərin Həcər ilə deyişməsi.....101

Aşıq Ələsgərin dağlara şeir deməyi.....113

**Ərtoğrul Cavid**

Aşıq Qoca Qurbanovun söylədiyi iki parça haqda.....116

Aşıq Hüseynin məşhur Aşıq Ələsgərlə deyişməsi.....118

Aşıq Hüseynin alverçilərə həcvi.....131

**AŞIX Məhəmməd Qocayev**

Dedim, dedi.....134

Nigar xanım sənə deyim.....135

Qafildən uğradım nagahtan sənə.....136

**XIX əsr aşıqlarının yaradıcılığı.....137**

**Ərtoğrul Cavid**

XIX əsr aşıqlarının yaradıcılığı haqda.....138

### **Aşıq Hüseyin**

Dedim gözəl gedək çəmən sehrinə.....	140
Əzəl özün sevdin, özün usandın.....	140
Ayaq saxla, sözümü ərz eyliyim.....	141
Başına döndüyüm ay telli Niyar.....	141

### **Aşıq Qənbər**

Saralıban heyva kimi solasan.....	143
Əcəm ölkəsindən bir oğlan gəlib.....	143

### **Qul Ərtün**

İki padşah var asman dibində.....	145
Salmaz ölkəsində Sora kəndində.....	147

### **Miskin Donu**

Haramzada dinc oturmaz yerində.....	148
Həqiqətdən dərs almışam.....	148

### **Allahverdi Naxçıvanlı**

Ay ilə gün haçaladı vəsfimiz.....	150
Səhər-səhər yar gedəndə əyər xas.....	150
Başına döndüyüm ay loğman həkim.....	151

### **Dollu Mustafa**

Hər yerdə dərviş görsəm.....	152
Ay ilə gün gərdiş vurur.....	153

---

**Vannı Göyçək**

Baxsan baharına, baxsan yazına.....154  
Duman oldu işim düşdü yamana.....154

**Aşiq Abdulla**

Sərimi nişana qoydum.....156  
Ey nazənin, naz eyləmə.....157  
Qapınıza sayıl qonaq gələndə.....157

**Keşişoğlu**

Yer yox ikən, göy yox ikən.....158  
Dərdli fələk, səndən şikayətim var.....159  
Kağız, məndən xəbər apar vətənə.....159

**Koroğlu**

Məndən salam olsun Əcəm oğluna.....161  
Ay hazarat, ay camaat.....161  
İyit meydana girəndə.....162  
Canım Qırat, gözüm Qırat.....162  
Aman atam mənim səhmim itirmə.....163

**Aşiq Şirin**

Dedim gəl ağlama ey şahi nabat.....164  
Ey xurşidim cahan mahi münəvvər.....164  
Dilbərə gül camalın.....165

**Aşıq Bədəl**

Bir qulluq bizim üçün buyurub.....166  
Səni yaradan yaratmış.....166  
Məcnun tək cunun oldum.....167

**Çıldırılı aşıq Şənlik ilə Bolçalı aşıq Abbasəlinin deyişməsi**

Gəl səndən imtahan edim qan donun geyən aşıq.....169  
Cilvələnin sən də çıxma qarşıma.....170  
Səndən xəbər alım ay aşıq Şənlik.....172

**Aşıq Civan**

Mənim baxtım nə qaradır bu dəmdə.....175

**Dəllək Murad**

Yaradanım budur səndən diləyim.....176

**Qaracaoğlan**

Uca dağların başından.....177

**Aşıq Füzuli Türcanlı**

Gönül quşu səkib uçma havadan.....178

**Aşıq Hətəm**

Dərsini almısan oxursan kitab.....179

**Aşıq Tüccar**

Nəsl içində məntəki.....180

**Aşıq Aydın**

Gedən getmə əylən bir dərdin alım.....181

**Aşıq Pəri**

Panısların dərdini çək pərvanə.....182

**Aşıq Ummani**

Ayaq kəsmə dost bağından.....183

**Aşıq Sərkiz**

Varlı qan eyləsə gözdən salmazlar.....184

**Aşıq Göftari**

Təşəkkür eylərəm kirdigarıma.....185

**Aşıq Ömər**

Ey Pəri bülbül misillim.....186

**Aşıq Əsmər**

Naşı ovçu nahaq gəzər dağları.....187

**Aşıq Bəngi**

Süleymantək taxtım vardır.....188

**Aşıq Qul Mikayıl**

Şin şəfəqqət etmiş mətləbə qalmış.....189

**Aşıq Şamil**

Oturmuş adamlar umud verərlər.....190

**Tufarqanlı Aşıq Abbas**

Şahın devlətxanasından..... 191

**Ululu Kərim**

O nə güldür doymaq olmaz buyundan.....192

**Aşıq Baba**

Ey camahat sizə tərif eyləyim.....193

**Aşıq İbrahim Sulduzlu**

Mən səni sevəndən avdal olmuşam.....194

**Cörgərli Məmməd**

Bu bağda bir gözəl gördüm.....195

**Aşıq Qasım**

Mən gəzmişəm İsbahanı Kəşanı.....196

**Ərtoğrul Cavid**

Aşıq İsaq və Həmid Əhmədovun şeirləri haqqında.....197

**Aşix İsak Qurbanov**

Artıxdan, əksikdən çəkmir namusu.....199

Mən dedim evlənərəm ta iki arvadım olar.....201

**Həmid Əhmədov**

Ağacın söyü sənsən.....203

**Aşıq Hüseyin**

Səd həzar müdam lənət.....206

**Aşıq Qurban**

Açıxbaşda olsa əgər bir dilbər.....208

**Aşix Qurbanxan**

Bülbül səni kim uçurtdu.....209

Ləli inci mirvari idi dəndani.....210

Köçi gəlir köçümüzə yan aşır.....211

Bizdən salam olsun el aşığına.....211

Kim özünə gözəl desə cihanda.....213

Sallanıban gözəl çıxdın otaqdan.....214

Qova-qova bir ceyranı gətirdim.....214

Canım saray, gözüm saray.....215

Ay həzarat, ay camaat.....216

**Aşıq ifaları**

Qara göz.....218

Ay ceyran.....221

Ay güli-reyhan.....222

Bələkən havası.....225

Bildir bənövşə.....226

Deyişmə.....228

Lo-lo.....	230
I alaq mahnısı.....	232
<b>Oyun havaları haqda.....</b>	<b>234</b>
<b>Professor Bülbülün aşıqlarla söhbətindən.....</b>	<b>235</b>
Qəhrəmanı.....	237
Pasev haqqında.....	241
Şah Xətai.....	242
Kərəmi.....	243
Nəsihət.....	246
Bayatı.....	247
<b>Keçmiş haqda xatirələr.....</b>	<b>249</b>
Gül başmaq.....	253
Cığey-cığey.....	255
Məməli gəlin.....	257
Səhəng.....	259
Aç xurcunu.....	261
<b>Bəyaz Bəkirovanın aftobiaqrafiyası.....</b>	<b>264</b>
<b>Gözəlləmə</b>	
Aşix Hüseyn Bayramovla	
Bəyaz Bəkirovanın sual-cavabı.....	265
<b>Allahverdiyev Fətulla İbad oğlu</b>	
Altı qız.....	267

---

Qaçaq Nəbi.....	269
<b>Aşiq Nabat Cavadova Paşa qızı</b>	
Könlüm.....	270
<b>Borsunlu Məzahir</b>	
Dolanır.....	272
Gözəlləmə.....	273
<b>Deyişmə</b>	
Əsədlə Minayənin deyişməsi.....	274
<b>Bozalqanlı Aşiq Hüseyn</b>	
Gözəlləmə.....	276
<b>Nəcəf Hüseynov Alı oğlu</b>	
Müxəmməs.....	277
<b>Ərtəğröl Cavid</b>	
İki hekayə haqda.....	282
<b>Həsən Məmmədov</b>	
Siyalı Əhməd xan.....	285
<b>Ağası Hacı Təhməzqulu</b>	
Çoban Arasxan.....	288
Dastanlarda işlədilən aşix–el havalarının adları.....	290

Kitab “Proqress” internet və poliqrafiya xidmətləri MMC-də  
yığılıb səhifələnmiş, redaktə və korrektə edilmişdir.

## **Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid**

**X cild**

### **Azərbaycan aşiq yaradıcılığı və Ərtoğrol Cavid**

*Kompyuter yığımu:* Almaz Kərimova  
Elnarə Fərzəliyeva

Çapa imzalanıb 11.04.2011.  
Formatı 60x90 <sup>1</sup>/<sub>16</sub>. F.ç.v. 19. Ş.ç.v. 19.  
Sayı 500. Qiyməti müqavilə ilə.

“Çaşıoğlu” mətbəəsi.  
Bakı ş., M.Müşfiq küç., 2 E